



NECƏ YASAMALI

MEHRAB SADIQNİYA



NECƏ YASAMALI

müsəlmanın gündəlik siması

Mehrab Sadiqniya

Bütün Gürcüstan Müsəlmanları İdarəsi

Tiflis – 2017

Buraxılışa məsul: Nurman TARİQ
Tərcümə edən: Ağabala MEHDİYEV
Redaktor: Dilman ŞAHMƏRDANLI
Ədəbi redaktor: Eldar ŞAHMƏRDANLI (*filolog*)
Korrektor: Turac ELDARQIZI
Bədii və texniki tərtibat: İsmayıł SÜLEYMANLI
Üz qabığının dizaynı: Naib ALLAHVERDİYEV

Mehrəb Sadıqniya. Necə yaşamalı.
“Parlaq İmzalar” Nəşriyyatı – 2017, 136 səh.

Kitabda həzrət Peyğəmbər və o həzrətin Əhli-beytindən buyurulan hədislər əsasında bir müsəlmanın gündəlik olaraq necə yaşamalı olduğu göstərilmişdir. Belə ki, kitabda müsəlmanın ibadəti, işi, əyləncəsi, dostluğu, ünsiyyəti və hər kəsin bilməli olduğu bu kimi önəmlü məsələlər haqda söhbət açılır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

ISBN 978-9952-8140-9-5

© Parlaq İmzalar / 2017

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq
hər hansı vasitə ilə nəşri qadağandır.

Mündəricat

Müqəddimə.....9

Birinci fəsil

Müsəlmanın işi, ibadəti,
əyləncəsi və ictimai münasibətləri

Əmək fəaliyyəti	13
1. İslamda əmək fəaliyyətinin əhəmiyyət və dəyəri	13
2. Əmək fəaliyyətinin faydaları.....	15
Ruhı rahatlıq	15
Allahın günahları bağışlaşması	16
Allahın məhəbbəti və başqalarına möhtac olmamaq	16
Dinin qorunması	16
Cəhənnəm odundan qurtuluş	17
Ehtiyacı olanlara yardım etmək imkanı	17
3. Bekarçılığın nəticələri	18
Allahın qəzəbinə düçər olmaq	18
Həzrət Peygəmbərin (s) və məsum imamların (ə) qəzəbinə düçər olmaq	18
Bekar şəxsin duasının qəbul edilməməsi	19
Pozğunluğa düçər olmaq	19
4. İş vaxtı və saatı	20
Səhər tezdən	20
Yaşayış yeri və vətəndə	21
Cümədən başqa həftənin bütün günləri	21
5. İsləməyin qayda-qanunu	23

İşdə mənəviyyat ruhu	23
İşin möhkəmliyi.....	23
Allahı yaddan çıxarmamaq	24
Başqlarının işinə müdaxilə etməmək	24
Fəhlənin muzdunun işə	
başlamamışdan müəyyənləşdirilməsi.....	25
İşdə məharət qazanmaq.....	25
Cürət və ürəklilik	26
Əhdə vəfa	26
Gülərzüzlük və xoşrəftarlılıq	26
Düzlük və doğruçuluq	27
Ölçü və çəkidə əyrilikdən çəkinmək.....	27
İş və ticarət haqqında dini qanunları öyrənmək.....	27
Düz və əməlisaleh insanlarla alver	28
Borc verənin hüquqlarına riayət edilməsi	28
Borclu ilə yumşaq davranışmaq.....	29
Borcun yazılıması.....	29
Şərikin haqqına riayət edilməsi.....	29
Sələmdən çəkinmək	30
Müləyimlik və yumşaqlıq	30
İqtisadi böhranlardan sui-istifadə etməmək	31
1. Hərislikdən çəkinmək.....	32
2. Halal qazancla məşğul olmaq	32
3. Qadının evdə işləməsi	33
4. Peşə seçimi.....	35
İbadət	36
1. İbadətin çərçivəsi	36
Günahın tərk edilməsi	36
Elm öyrənilməsi və ondan düzgün istifadə	37
«Fərəc»in intizarı	37
Allah barəsində nikbin olmaq	38
Sükut.....	38
Ata-anaya baxmaq	38
Din qardaşlarına baxmaq	38
Ədalətli rəhbərə baxmaq.....	38
Yaradılış aləmi barədə fikirləşmək.....	39
Halal qazanc	39
Ailə ilə ünsiyət	39

Dini elmləri öyrənmək	39
Möminin haqqına riayət etmək	40
Səbir	40
2. İbadətin kamilliyi	40
Elm ilə olan ibadət	41
İbadətdə ixləs	41
Gizli ibadət	42
İbadətin çətinliyi	43
Allah eşqi ilə edilən ibadət	43
3. İbadətin düşmənləri	44
Riyakarlıq	44
Özündənrazılıq	44
Əməlin davamlı olmaması	45
Günah	45
İbadətdə mötədillik	46
Əylənmək və istirahət	47
1. Sağlam əyləncənin xüsusiyyətləri	48
Əyləncənin halal və şəriətə müvafiq olması	48
Şəxsiyyətin qorunması	49
Mötədilliyyin qorunması	49
Başqalarının hüquqlarına riayət etmək	50
Sağlam məqsəd	51
2. Sağlam əyləncə və istirahətin nümunələri	51
Atıcılıq	52
Üzgütçülük	52
Minicilik (at sürmək)	53
Ov	53
Səfər	53
Dostlarla görüş	54
Zarafat və gülüş	55
İctimai münasibət	57
1. İslamda ictimai münasibətlərin ümumi qayda və prinsipləri	57
Dostluq və düşmənciliklərdə	57
Allahın razılığının nəzərə alınması	57
Dost və yoldaşın seçilməsində diqqət	58

İctimai münasibətlərdə mötədillik.....	58
Dostun sınanması	59
İnsanların xarakterinə uyğun ünsiyyət	60
Yoldaşın haqqına riayət etmək	60
Dostluğun mehvəri dəyər olmalıdır.....	62
Qarşılıqlı məhəbbət və ehtiram.....	63
2. İslami münasibət qaydaları.....	64
Yoldaşlarla gözəl davranışmaq	64
Ehsan	65
Salam vermək.....	67
Sirdaşlıq və əmanətdarlıq	68
Şəxsiyyətin qorunması	70
Aranın düzəldilməsi.....	70
Əhd-peymana vəfa etmək	71
Yumşaqlıq və mehribanlıq	73
Fədakarlıq.....	75
Göz yummaq və özünü görməməzliyə vurmaq	77
Qohumlarla əlaqə	77
Əməkdaşlıq və qarşılıqlı yardım	78
İnsanlara öyünd-nəsihət vermək.....	79
Əfv və güzəşt	80
Qəzəbi boğmaq	81
Qonaqpərvərlik	82
Möminlərin ehtiyaclarının aradan qaldırılması və insanların dərdinə şərik olmaq.....	83
Üzrү qəbul etmək.....	85
Təvazökarlıq.....	85
Möminlərin hüquqlarının müdafiə edilməsi.....	86
Xəbərdarlıq və yaxşılığa dəvət.....	87
Həya	90
3. Ünsiyyətdə tərk edilməsi lazımlı olan şeylər	92
Xəbərcilik.....	92
Eyib axtarmaq	93
Pis gümana düşmək	94
Rəsmiyətçilik və dəbdəbəçilik	95
Qarşı tərəfə hörmətsizlik etmək	95
Başqalarını incitmək.....	96
Təfriqə salmaq və təkbaşınalıq	97

Qeybət.....	98
Böhtan.....	99
4. Yoldaşlıq və çevredekilər	100
Yaxşı yoldaş	100
Pis yoldaş.....	102
a) Nadan və ağılsız	103
b) Fasiq və günahkar	104
c) Yalançı.....	105
ç) Xəsis	105
d) Qohumlarla əlaqəsini kəsən	106
e) Xəbərci	106
ə) Günahı gözəl göstərənlər.....	106
f) Bidət əhli	107
g) Şər insanlar.....	107
h) Rəzil və alçaq	108
5. Yoldaşlığın qaydaları	109
Məclis iştirakçılarına hörmət etmək	110
Mübahisədən çəkinmək	111
Piçıldışmaqdan çəkinmək.....	111
Təvazökarlıq.....	112
Dəbdəbə və rəsmiyətçilikdən çəkinmək	112
Başqalarına yer vermək	113

İkinci fəsil

Müsəlmanın gündəlik davranışları

1. Hesabat və nəzarət.....	117
2. Gigiyena qaydalarına riayət etmək	119
Disləri fırçalamaq	119
3. Müsəlmanların işinə can yandırmaq.....	120
4. Allaha şükür etmək	121
5. Allahdan bağışlanma diləmək və Allaha siğınmaq.....	121
6. İmam Hüseynin (ə) ziyarəti	122
7. Elm öyrənmək	122
8. Xeyir işi artırmaq və günahı tərk etmək.....	123

9. Namaza xüsusi diqqət	122
10. Quran oxumaq.....	124
11. Paklıq və dəstəməz.....	124
12. Başqalarına əl tutmaq və sədəqə vermək.....	125
13. Allahı və Qiyaməti yada salmaq	126
14. Zahirə qulluq	127

Üçüncü fəsil

Müsəlmanın həyatında cümə günü

Cümə gününün xüsusi əməlləri	131
1. Quranın bəzi surələrinin oxunması	132
2. Dua.....	132
3. Ailəni sevindirmək	132
4. Vacib və haramlara əhəmiyyət vermək.....	133
5. Cəfər Təyyar namazının qılınması	133
6. Həzrət Peyğəmbərə (s) salavat göndərmək	134
7. Gigiyena və təmizlik.....	134
8. Cümə namazı.....	134
9. Qəbiristanlıq əhlinin ziyarəti.....	135
10. Cümə qüslü	135
11. Xəstələrə baş çəkmək	136
12. Dini öyrənmək	136

Müqəddimə

İslam insanın kamilləşməsi üçün ən dolğun və ən son programdır. İslam dini özünün misilsiz hərtərəfli baxışları ilə insan həyatının bütün sahələrinə aid göstərişlərə malikdir. Lakin həmin göstərişlərin bir hissəsinə əməl edib, digər hissəsini nəzərə almadan həzrət Peyğəmbərin (s) istədiyi kimi müsəlman olmaq mümkün deyil.

İslam dini müsəlmanın gündəlik fəaliyyətində riayət etməsi üçün, ona bir sıra lazımlı qayda və qanunlar təklif edir. Onları öyrənmədən həqiqi müsəlmanın xüsusiyyətlərindən danışmaq və onun kamil simasını təsvir etmək qeyri-mümkündür.

«Necə yaşamalı» adlı bu kitab müsəlmanın kamil simasını müəyyənləşdirmək istiqamətində atılmış bir addımdır. Biz bu kitabın hazırlanması üçün işimizi üç qisim hədislər üzərində qurmuşuq:

Birinci qism hədislər müsəlmanın bir gününün programlaşdırılmasından danışır. Biz birinci fəsildə, bu qəbilədən olan hədislərdən istifadə edərək, bir günün əməllərinin ümumi bölgüsündən danışacaq, hər hissənin əsas və ümumi prinsiplərini aydınlaşdıracağız.

İkinci qism hədislər «hər gün» ifadəsi ilə müsəlmana bəzi gündəlik işlərin yerinə yetirilməsini lazım bilir.

Biz ikinci fəsildə, bu qism hədislərdən istifadə edərək müsəlmanın hər günü üçün tövsiyə edilmiş əməllərdən danışacaqıq.

Üçüncü qism hədislər müsəlmanlara bəzi xüsusi vaxtlarda, bir sıra əməllərin yerinə yetirilməsini lazımlı sayan hədislərdir. Biz həmin hədislərdən bəhrələnərək, İslam aləmində cümənin gecə və gündüzünün əhəmiyyətini nəzərə alaraq həmin günün tövsiyə olunan əməllərini qeyd etmişik.

Burada iki məqamın qeyd edilməsini lazımlı bilirik:

1. Bu mövzularda ən əsas bəlkə də, yeganə mənbə hədislərdir. Buna görə də biz hədislərdən açıq-aşkar məlum olan bir sıra məqamları qayda olaraq qeyd etmişik.

2. Bəlkə də, hər fəsildə daha çox sayıda hədislərə əsaslanmaq olardı. Amma biz az sayıda hədislərlə kifayətlənmişik. Məqsədimiz yalnız müsəlmanın əsl siması barədə bir təsəvvür yaratmaq olduğu üçün mövzunun uzadılmasından çəkinmişik.

3. Sonda hədislərin çoxunun mənbələrinin tapılmasına da mənə kömək etmiş əziz dostlarım cənab Baratəli Haq-şünas və Əbdüllətif Behnama təşəkkür etməyi özümə borc bilirəm. Həmçinin Tele-radio şirkətinin İslami tədqiqatlar mərkəzində çalışıyan əziz qardaşlarımı, xüsusilə bu araşdarmanın aparılmasına şərait yaratmış cənab Məhəmməd Mühacirə, eləcə də, bu kitabın çap edilməsi istiqamətində zəhmət çəkmiş İslami Təbliğat Nəşriyyatındakı əzizlərə öz təşəkkür və minnətdarlığımı bildirməyi özümə vacib bilirəm.

Allahın salam və mərhəməti üzərinizə olsun!

Mehrəb SADIQNIYĀ

Birinci fəsil

Müsəlmanın işi, ibadəti,
əyləncəsi və ictimai münasibətləri

Əmək fəaliyyəti

Məisət xərclərinin təmin edilməsinə şərait yaradan əmək fəaliyyəti ilə məşğul olmaq insanın vaxtının bir hissəsini alır. İslam insan həyatının bütün cəhətlərinə nəzər salmış, hərtərəfli din olaraq, işə və insanın iqtisadi fəaliyyətlərinə xüsusi əhəmiyyət vermişdir. Biz bu fəsildə İslamin əmək fəaliyyəti barəsindəki nəzərlərinə müxtəlif cəhətlərdən nəzər salacaqıq.

1. İslamda əmək fəaliyyətinin əhəmiyyət və dəyəri

İslam baxımından, ailənin dolanışığını təmin etmək üçün işləmək olduqca əhəmiyyətlidir. Müqəddəs İslam dini bu məsələdə təkid edərək, müsəlmanları işləməyə və iqtisadi fəaliyyət ilə məşğul olmağa dəvət edir. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: «Ey Hişam! İki dəstənin bir-biri ilə vuruşmasını görsən (belə), həmin gün halal ruzi qazanmaqdan əl çəkmə».¹

Həmçinin İslam Peyğəmbəri (s) buyurub: «Halal ruzi qazanmaq hər bir müsəlman kişi və qadına vacibdir».²

¹ Vəsail, c. 17, səh. 26, bab 5, həd. 21891

² Biharul-ənvar, c. 103, Əbvabul-məkasib, bab 1, səh. 9, həd. 35

Allah-taala da insanları əmək fəaliyyəti ilə məşğul olub qazanc əldə etməyə təşviq etmək üçün, ailələrinin dolanışığını təmin etməkdən ötrü çalışan insanlara bağışlanma vəd etmişdir. Həzrət Peyğəmbər (s) buyurur:

«Kim halal ruzi qazanmaq yolunda əziyyət çəkib yürülmüş halda gecəni keçirsə, Allah yatdığı halda onu bağışlayar».¹

Cihad etmək, Allah yolunda mübarizə aparmaq olunduqca böyük bir dəyər və üstünlükdür. Bir çox hədislərdə, işləyərək ailəsinin dolanışığını üçün çalışan şəxsin savabının Allah yolunda cihad edən mücahidin savabı qədər olduğu bildirilir. İmam Rza (ə) buyurur:

«Halal ruzi qazanmaq, özünün və ailəsinin xərclərini təmin etmək üçün çalışan şəxsin mükafatı Allah yolunda cihad edən şəxsədən çoxdur».²

Həmçinin İmam Sadıqın (ə) belə buyurması nəql edilmişdir: «Ehtiyacı olub özünün və ailəsinin yeməyini təmin etmək üçün işləyən və haramdan çəkinən şəxs Allah yolunda cihad edən mücahid kimidir».³

Halal ruzi qazanmaq üçün çalışmaq məsumların (ə) həyatında xüsusi yer tutur. Əhli-beytin (ə) həyatında dolanışığı təmin etmək üçün fəaliyyət göstərmək, çalışmaq səhnələrinə rast gəlmək mümkündür. İmam Kəzim (ə) bu barədə belə buyurur:

«Peyğəmbər (s), Əmirəl-möminin və mənim ata-babalarımın hamısı öz əlləri ilə işləyərdilər. İşləmək peyğəmbərlərin, Allah elçilərinin və saleh bəndələrin işlərin-dəndir».⁴

¹ Biharul-ənvar, c. 103, Əbəvələ-məkasib, bab 1, səh. 2 və 3, həd. 1

² Kafi, c. 5, səh. 88, həd. 43

³ Kafi, c. 5, səh. 88, həd. 43

⁴ Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 98

Hədis söyləyən deyir: «İmam Sadiqi (ə) əlində bel, əynində cod paltar tarlada işləyən gördüm. O həzrətin (ə) üzündən tər axırdı. Ona dedim: «Canım sizə fəda olsun, beli mənə verin, qoyun mən işləyim». O həzrət (ə) buyurdu: «Mənim kişinin günəşin qızmar şüaları altında ruzi əldə etmək üçün əziyyət çəkməsindən xoşum gəlir».¹

İbn Abbasdan nəql edilmiş bir hədisdə peyğəmbərlərin məşğuliyyətləri qeyd edilmişdir. Bu da əməyin onların həyatında olduqca mühüm rol oynamasını göstərir. Həmin hədisdə həzrət Adəmin (ə) əkinçilik, həzrət İdris (ə) dərzilik, həzrət Hudun (ə) ticarət, həzrət Süleymanın (ə) həsir toxumaqla məşğul olması qeyd edilmişdir.

2. Əmək fəaliyyətinin faydaları

Əmək fəaliyyəti mövzusunda ikinci məsələ, hədislər baxımından işləməyin faydalarıdır. Məlum olduğu kimi, işləməyin ailənin dolanışığını təmin etməkdən əlavə, başqa faydaları da var və biz hədislərdən istifadə edərək onların bəzisini göstərəcəyik.

Ruhi rahatlıq

Əmək ruhi rahatlıq amiliidir və onun özü bir növ əyləncədir. Bundan əlavə, işləmək sayəsində insanın ehtiyaclarının aradan qalxması və dolanışığının təmin olması ilə onun gərginlik və nigaranlıqlarının çoxu aradan çıxır.

İmam Əli (ə) həzrət Peyğəmbərdən (s) nəql edərək belə buyurur: «Əgər insan ehtiyaclarının təmin edilməsindən xatircəm olsa, rahat olar».²

¹ Biharul-ənvar, c. 47, səh. 57

² Fürui-kafî, c. 5, səh. 89

Həmçinin İmam Sadiq (ə) buyurur:
«İş ar bilməyənin zəhməti azalar, fikri rahat olar və ailəsi nemət içində olar».¹

Allahın günahları bağışlaması

Allah-taala insanın işləməsinə və ailənin dolanışığını təmin etməsinə görə onun bağışlanması və günahlar-dan paklanması şərait yaradır.

İmam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) nəql edə-rək belə buyurmuşdur:

«Kim gecə əmək fəaliyyəti və halal ruzi qazanmaq yorğunluğu ilə yatsa, günahları bağışlanar».²

Allahın məhəbbəti və başqalarına möhtac olmamaq

İş insanın Allahın məhəbbətini qazanmasına səbəb olur. Ailənin dolanışığını təmin etmək və halal ruzi qazanmaq Allah-taalanın insanı sevməsinə və başqalarına olan ehtiyacını aradan qaldırmamasına səbəb olur.

İmam Əli (ə) buyurur:

«Ticarətlə məşğul olun. Çünkü o sizin başqalarına ehtiyacınızı aradan qaldırır. Allah düzgün (işləyən) ticarətçini sevir».³

Dinin qorunması

Bir çox insanlar yoxsulluq və ehtiyac ucbatından öz imanlarını itirirlər. Ruzi əldə etmək üçün çalışmaq yoxsulluğun kökünün kəsilməsinə və (təbii olaraq) nəticə-də, imanın qorunmasına səbəb olur.

İmam Sadiq (ə) bu barədə belə buyurur:

¹ Biharul-ənvar, c. 103, Əbvabul-məkasib, bab 1, səh. 7, həd. 28

² Biharul-ənvar, c. 103, Əbvabul-məkasib, bab 1, səh. 2, həd. 1

³ Vəsail, c. 17, bab 1, səh. 11, həd. 21848

«Halal qazanc əldə etməkdən əl çəkmə. Çünkü o sənə dindarlığında kömək edir».¹

Cəhənnəm odundan qurtuluş

Bəzi hədislərdə əmək fəaliyyəti üçün qeyd edilən faydalardan biri də Cəhənnəm odundan qurtulmaqdır.

Həzrət Peyğəmbər (s) bu barədə belə buyurmuşdur:

«Kim öz biləyinin köməyi ilə dolanışığını təmin etsə, sirat körpüsündən ildirim sürəti ilə keçər».²

Digər bir yerdə belə oxuyuruq: «Ənəs ibn Malik deyir: Həzrət Peyğəmbər (s) Təbuk müharibəsindən qayıdandan sonra Səd Ənsari o həzrətin (ə) pişvazına çıxdı və o həzrətlə əl ilə görüşdü. Həzrət Peyğəmbər (s) ona dedi: «Əlinə nə olub ki, belə kələ-kötürdür?»

Səd dedi: «Ey Allahın elçisi, kəndir və bel ilə işləyirəm, həm özümün, həm də ailəmin dolanışığını təmin etmək üçün qazanc əldə edirəm. Səbəb budur».

Həzrət Peyğəmbər (s) Sədin əlindən öpərək buyurdu: «Bu, Cəhənnəm odunun görə bilməyəcəyi əldir».³

Ehtiyacı olanlara yardım etmək imkanı

İşin faydalardan biri də insanın əlinin zəhməti ilə qazandığı şeylə cəmiyyətin qurulması istiqamətində çalışması və öz zəhmət haqqından yetim və yoxsullara kömək etməsidir.

İmam Sadıq (ə) buyurur:

«İmam Əli (ə) bel ilə işləyər, yeri abadlaşdırar və öz əlinin qazancı ilə min qul azad edərdi».⁴

¹ Biharul-ənvar, c. 103, Əbvabul-məkasib, bab 1, səh. 5, həd. 18

² Biharul-ənvar, c. 103, Əbvabul-məkasib, bab 1, səh. 9, həd. 39

³ Əsdul-ğabə, c. 2, səh. 369

⁴ Məarif və maarif, c. 4, səh. 1830

İşi və sərmayəsi olmayan insan ictimai xeyriyyəcilikdə iştirakdan məhrum olur. İşin bundan əlavə, digər faydaları da var və bəzi hədislərdə onlara toxunulur. İşin cəmiyyətdə ən mühüm faydası dilənciliyin, oğruluğun, boşanma və digər ictimai pozuntuların qarşısının alınmasından ibarətdir.

3. Bekarçılığın nəticələri

Əmək fəaliyyəti barəsində işarə edilməsi lazımlı olan digər bir məqam bekarçılığın nəticələrinin açıqlanmasıdır. Biz bu bölüm də, hədisləri nəzərə almaqla, onların bəzisini açıqlayacaqıq.

Allahın qəzəbinə düşər olmaq

Əmək insanın Allah yanında sevilməsinə səbəb olduğu kimi, bekarçılıq da Allahın qəzəbinə səbəb olur. İmam Baqır (ə) buyurur: «Həzrət Musa ibn İmrən özünün Al-lahla minacatında Ondan soruşub: «Bəndələrindən Sənin ən çox qəzəb etdiyin şəxs hansıdır?»

Allah-taala buyurub: «Gecə leş kimi düşən (yatılan) və gündüz bekar olan».¹

Həzrət Peygəmbərin (s) və məsum imamların (ə) qəzəbinə düşər olmaq

İsləmək Peygəmbərin (s) və imamların (ə) insanı sevməsinə səbəb olduğu, həm iş, həm də fəhlə onların nəzərində ehtiram və tərifə layiq görüldüyü kimi, bekarçılıq və bekar şəxs də onlar tərəfindən məzəmmət edilmişdir.

Həzrət Peygəmbərin (s) adəti bu idи ki, bir kişiyə baxanda və həmin şəxsin fiziki gümrəhliyi onun diqqətini

¹ Məarif və maarif, c. 4, səh. 436

cəlb edəndə onun məşğulliyət və peşəsinin olub-olmadığını soruştardı. Əgər həmin şəxsin heç nə ilə məşğul olmadığını desəydiłər, həzrət Peyğəmbər (s) belə deyərdi: «Gözümdən düşdü». Həzrət Peyğəmbərdən (s) soruştılar ki, nə üçün? Buyurardı: «Möminin peşəsi olmayanda, o, dolanışq xərclərini təmin etmək üçün dinini satar».¹

Həmçinin İmam Baqir (ə) buyurur:

«Mən öz dünya işlərinə münasibətdə tənbəllik və eti-nasızlıq edən şəxsə nifrət edirəm. Öz dünya işlərində tənbəllik edən şəxs axırət işlərində daha tənbəl olar».²

Bekar şəxsin duasının qəbul edilməməsi

Bekarlığın nəticələrindən biri də bekar şəxsin duasının qəbul edilməməsidir.

İmam Sadiq (ə) həzrət Peyğəmbərdən (s) belə nəql edir:

«Neçə dəstənin duası qəbul olmaz. (Onlardan biri) evdə oturub Allahdan ona ruzi verməsini istəyən, lakin Allahın buyurduğu kimi halal ruzi qazanmaq daılınca getməyən şəxsdir. Allah-taala həmin şəxsə deyər:

«Məgər Mən sənə dünyada şərait yaradıb bədən üzvlərini sağlam etməmişəm? Məgər Mənim yaratdığını yer üzü geniş deyil? Bəs nə üçün ruzi üçün evdən çıxmırsan?!»³

Pozğunluğa düçar olmaq

Bekarlığın bir çox ictimai fəsad və pozğunluqların yanmasına səbəb olur. Bekar şəxs narkotik maddə düş-

¹ Biharul-ənvar, c. 103, səh. 9, həd. 38

² Füru-i-kafi, c. 5, səh. 85, həd. 4

³ Biharul-ənvar, c. 103, Əbvabul-məkasib, bab 1, səh. 3, həd. 5

künü olmaq, oğurluq və digər çoxsaylı ictimai pozğunluqlara düçər olmaq təhlükəsi ilə qarşılaşır.

Əmirəl-möminin (ə) buyurur:

«Əgər iş zəhmətdirsə, bekarçılıq da fəsad mənbəyi-dir».¹

4. İş vaxtı və saatı

Burada toxunulması lazım olan məqamlardan biri də işin vaxtı və saatı məsələsidir. Hədislərdə iş görmək üçün bəzi vaxtların daha münasib olması qeyd edilmişdir, o cümlədən:

Səhər tezdən

İnsanın istirahət edib gecə yuxusu ilə bədənindən ötən günün yorğunluğunu çıxardıqdan sonra yenidən fəaliyyətə başlaması üçün çox münasib vaxt səhər tezdəndir.

Həzrət Peyğəmbər (s) buyurur:

«Ruzi dalınca və ehtiyacların təmin edilməsi üçün səhər gedin. Çünkü səhər bərəkət və müvəffəqiyyətə səbəb olur».²

Həmçinin İmam Əli (ə) bu barədə belə buyurmuşdur:

«Ruzi dalınca səhər getmək ruzini artırır».³

Həmçinin İmam Sadiq (ə) buyurur:

«Səhər tezdən qazanc, iş və halal ruzi dalınca gedin ki, Allah sizə ruzi versin və yardım etsin».⁴

¹ Biharul-ənvar, c. 77, səh. 419

² Kənzül-ümmal, c. 4, səh. 48, həd. 9445

³ Biharul-ənvar, c. 103, Kitabul-məkasib, bab 1, səh. 5, həd. 15

⁴ Vəsail, c. 17, Ticarətin müqəddəmələri babları, bab 4, səh. 22, həd. 8

Yaşayış yeri və vətəndə

Hədislərə əsasən, qazanc əldə etmək və işləmək üçün münasib yerlərdən biri insanın öz vətəni, yaşadığı yerdir. İnsanın öz vətəninə xüsusi bağlılığı olur və orada özünü ruhi cəhətdən daha asudə və rahat hiss edir. Buna görə də o, daha yüksək ruhiyyə ilə işləyə bilər.

İmam Səccad (ə) buyurur:

«İnsanın xoşbəxtliklərindən biri onun iş və qazanc yerinin öz şəhərində olmasıdır».¹

İmam Sadiq (ə) buyurur:

«Üç şey (kişinin) xoşbəxtlik nişanələrindəndir: (Kişinin tökdüyü tədbirlərə hörmət qoyan) itaətkar arvad, həm sağlığında, həm də öləndən sonra onun barəsində yaxşılıq və ehsan edən övlad və (Allah tərəfindən) ruzisinin öz vətənidə bəxş edilməsi, səhər-axşam öz ailəsinin yanında olması».²

Əlbəttə, şübhəsiz, əgər insan öz ailəsinin dolanışığını təmin etmək üçün məcbur qalıb vətənini tərk etsə, bu halda da bəyənilən bir iş görmüş sayılır.

Cümədən başqa həftənin bütün günləri

Hədislərdə cümə günü, xüsusilə cümə namazı vaxtı qazanc və işlə məşğul olmaq qadağan edilmiş³ və həmin gün insanın qohum-əqrəbaya baş çəkməsi, istirahət edərək yenidən güc toplaması məsləhət görülmüşdür.

¹ Fürui-kafi, c. 5, səh. 257, həd. 1

² Fürui-kafi, c. 5, səh. 258, həd. 2

³ Dəyərli oxucu, bu qadağa tövsiyə xarakterli qadağadır. Bizim cəmiyyətdə cümə günü rəsmi tətil olmadığı üçün, kitabın bu yerində və gələcəkdə cümə günü ilə bağlı qeyd olunan tövsiyələrin hamisina əməl etmək hər kəsə nəsib olmaya bilər. İnsan bütünlükə cümə gününü tətil edə bilməsə də, imkanı həddində cümə namazı vaxtı namazda iştirak məqsədi ilə işinə 1- 2 saatlıq fasılə verə bilər. Əgər hər hansı səbəbdən bu da alınmasa, insanların üzərində başqa bir vəzifə qalmır. – Red.

Allah-taala Qurani-kərimdə buyurur: «*Ey iman gəti-rənlər, cümə günü namaza çağırılan zaman, Allahu zikr etməyə (cümə namazına) tələsin və alış-verişi buraxın! Əgər bilsəniz, bu sizin üçün daha xeyirlidir.*»¹

İmam Sadiq (ə) buyurur: «Kim cümə namazı vaxtı fəhlə tutsa və onu cümə namazında iştirak etməkdən saxlasa, günah edib. Amma əgər onun cümə namazında iştirakına mane olmasa, fəhlə ilə iş buyruqçusu namazın savabında şərıkdlər».²

Həmçinin bəzi hədislərə əsasən, yaxşı olar ki, müsəlman şəxs cümə günü dini məsələlərin öyrənilməsi üçün özünü işləməkdən və qazanc əldə etməkdən azad etsin.

İmam Sadiq (ə) Peyğəmbərin (s) belə buyurmasını nəql edir: «Heyif o müsəlmana ki, həftə ərzində öz cümə gününü dini öyrənməyə dini (hökm və maarifi) araşdırmağa ayırmır».³

Zaman və məkan mövzusunun sonunda qeyd etmək lazımdır ki:

Allah-taalanın gündüzü qazanc əldə etmək, gecəni isə istirahət üçün təyin etməsinə baxmayaraq, bəzən insan müxtəlif səbəblərdən gecə işləməli olur və bu, İslam qanunları ilə ziddiyət təşkil etmir.

İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur:

«İnsanlar bəzən, məsələn, gündüz bütün işləri çatdırı bilmədikləri üçün, yaxud gündüz hava çox isti olduğuna görə işləyə bilmədiklərindən gecə işləməli olurlar. Buna görə də gecə ay işığında müxtəlif işlər görə bilərlər... Allah ayın işığını buna görə yaradıb».⁴

¹ əl-Cumuə, 9

² ət-Təhzib, c. 7, səh. 211, bab 22, həd. 13

³ Biharul-ənvar, c. 1, səh. 176, bab 1, həd. 44

⁴ Biharul-ənvar, c. 58, səh. 175, bab 9, həd. 35

5. İsləməyin qayda-qanunu

İndi, hədislərin köməyi ilə İsləməyin qayda-qanunu barəsində danışacağıq.

İslam baxımından işin öz qayda-qanunu var və onla-
ra riayət edilməsi maddi irəliləyişlərin əldə edilməsindən
əlavə, insanın yüksək əxlaqi təkamülə çatmasına da şe-
rait yaradır. Biz indi həmin qayda-qanunların bəzisindən
danışacağıq:

İşdə mənəviyyat ruhu

Bu ruhiyyə insanı hərislikdən saxlayır və ona işi düz-
gün yerinə yetirməyə və əldə etdiyi gəliri düzgün sərf et-
məyə kömək edir.

(İslami mənbələrdə) İmam Əlinin (ə) həyatı barəsin-
də belə oxuyuruq: «İmam Əli (ə) cihad sona çatdıqdan
sonra insanları maarifləndirməklə və məhkəmə işləri ilə
məşğul olardı. Bu işləri də görüb qurtardıqdan sonra
dərhal öz bağında işləyər və işləyən zaman Allahı yad
(zikr) etməklə məşğul olardı».¹

Bazar Şeytanın pusquda durduğu yerlərdən biridir və
o, insanın yadından Allahı çıxara bilər. Bunun müqabi-
lində Allahı yada salmaq işə mənəviyyat ruhu verir və in-
san həmin vaxt özünü Allahın hüzurunda hiss edir.

İşin möhkəmliyi

İşin qayda-qanunlarından biri də insanın qəbul etdiyi
və əvəzində muzd alacağı işi ən yaxşı şəkildə yerinə ye-
tirməsi, onunla yanaşı, iş buyruqçusunun hüquqlarının
pozulmasına səbəb olan işə yol verməməsidir.

¹ Məarif və maarif, c. 4, səh. 1848

İshaq ibn Əmmar deyir: «İmam Kazımdan (ə) soruşdum: «Əgər insanı kimsə icarəyə götürübse, o, həmin halda başqası üçün işləyə bilər?» İmam (ə) buyurdu:

«Əgər iş sahibi ona icazə versə, olar».¹

Həmçinin həzrət Peyğəmbər (s) buyurub: «Allah biri-nə iş tapşırılan zaman onun gözəl şəkildə yerinə yetirilməsini sevir».²

Allahı yaddan çıxarmamaq

İşin qayda-qanunlarından biri də insanın başının işə qarışaraq Allahı yaddan çıxarmamasıdır. Məsələn, başının işə qarışması insanın namazını ilk vaxtda qılmağı yaddan çıxarmasına səbəb olmamalıdır. İmam Sadiq (ə) Nur surəsinin 37-ci ayəsində *«heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər»* barəsində belə burymuşdur: «Onlar ticarət və alış-verişin Allahı yadlarından çıxartmadığı və namaz vaxtı çatanda onu öz vaxtında yerinə yetirən tacirlərdir».³

Buna görə də, gərək, müsəlman tacirlər namaz vaxtı çatan kimi işi buraxaraq namaz qılmağa başlasınlar.

Başqalarının işinə müdaxilə etməmək

Bu məsələ də işin, xüsusilə idarəcilik və rəhbərliyin mühüm qaydalarındandır. İmam Hadi (ə) özünün Bağdad, Mədinə və Kufədəki nümayəndələrinə belə yazmışdır: «Ey Əyyub ibn Nuh! Bu hökmə əsasən, Əbu Əli ilə qarşıdurmadan çəkin. Hər birinizin vəzifəsi öz ərazinizdə öz vəzifələrinizə əməl etməkdir... Əgər kimsə sənin

¹ Vəsail, Kitabul-icarə, bab 9, həd. 1

² Məarif və maarif, c. 4, səh. 1831

³ Kafi, c. 5, səh. 154, Adabut-ticarət babı, həd. 21

Müslimanın işi, ibadəti, əyləncəsi və ictimai münasibətləri məsuliyyət dairəndən xaric ərazidən pul vəsaiti gətirsə, həmin şəxsə onu öz ərazisindəki nümayəndəyə göndər-məsini əmr et».¹

Buna görə də başqalarının işlərinə müdaxilə etmək insanın daxil olduğu toplumda qarışılığın yaranmasına səbəb olur.

Fəhlənin muzdunun işə başlamamışdan müəyyənləşdirilməsi

İslami qaydalardan biri də fəhlənin muzdunun işə başlamamışdan əvvəl təyin edilməsidir. Həzrət Peyğəmbər (s) bu barədə belə buyurmuşdur: «Sizlərdən hər hansı biriniz fəhlə tutanda onu (əvvəlcədən) muzdundan xəbərdar etsin».²

Digər bir hədisdə İmam Sadiq (ə) belə buyurur:

«Allaha və Qiyamət gününə etiqadı olan şəxs, muzdunu müəyyənləşdirmədən fəhlə tutmasın».³

İşdə məharət qazanmaq

İş və qazancın rövnəqlənməsinə səbəb olan qaydalardan biri də insanın öz işində lazımı məharəti əldə etməsidir.

Həzrət Peyğəmbər (s) buyurur:

«Elm və məlumatı olmadan bir iş görən şəxs düzəltməkdən çox xarab edir».⁴

Həmçinin İmam Sadiq (ə) buyurur: «Hər bir peşə sahibinə qazancının rövnəqlənməsi üçün üç xislətə malik olmaq zəruridir: Birincisi, peşəkarlıq və məharət, ikincisi,

¹ Sireye pişvayan, səh. 575

² Kənzül-ümmal, həd. 9124

³ Vəsail, c. 13, səh. 245

⁴ Kafi, c. 1, səh. 42, həd. 3

əmanətdarlıq, üçüncüsü, (tabeliyindəki) fəhlələrlə mehribanlıq».¹

Cürət və ürəklilik

Cürət və ürəklilik işin rövnəqlənməsi üçün mühüm amil, qazanc və ticarətin qaydalarından biridir.

Əziz İslam Peyğəmbəri (s) bu barədə belə buyurmuşdur: «Qorxaq tacir ruzidən məhrum olar, cəsarətli tacir isə ruzi tapar».²

Əhdə vəfa

İslam dininin vacib buyurduğu əməllərdən biri də əhdə vəfadır. İslama bu məsələyə çox təkid edilmiş və o, möminlərin nişanələrindən sayılmışdır. Bu xüsusiyyətin qazanc əldə etməkdə və işdə xüsusi əhəmiyyəti vardır.

İmam Baqır (ə) buyurur: «Həzrət Peyğəmbər (s) belə buyurub: «Vay olsun, ümmətimdən öz vədlərinə xilaf çıxan və bugünkü-sabah edən sənətkarlarının halına!»³

Gülərzüzlük və xoşrəftarlılıq

Gülərzüzlük və xoşrəftarlılıq həm ağlin, həm də şəriətin təkid etdiyi gözəl bir əməldir. Onun iş və fəaliyyətdə böyük əhəmiyyəti vardır.

İmam Sadiq (ə) buyurur: «Gözəl əxlaq ruzini artırır».⁴

Həmçinin belə bir hədis də nəql edilmişdir ki:

«Öz işində gözəl əxlaq və bəyənilən əməllərdən kömək al. Onun sənin həm dininə, həm də dünyana xeyri var».⁵

¹ Biharul-ənvar, c. 78, səh. 236, həd. 64

² Nəhcül-fəsahə, Əbülgasim Payvandının tərcüməsi, səh. 240, həd. 1199

³ Vəsail, c. 17, səh. 420, bab 25, həd. 22892

⁴ Biharul-ənvar, c. 71, səh. 396, bab 92, həd. 77

⁵ Biharul-ənvar, c. 103, Əbvabut-ticarət vəl-buyu, bab 1, səh. 100, həd. 40

Düzlük və doğruçuluq

Düzlük və doğruçuluq ətrafdakı insanların inam və etimadının qazanılmasına səbəb olur. Bu keyfiyyətlərlə iqtisadi fəaliyyətlər göstərilsə, işin rövnəqlənməsinə səbəb olar.

İmam Sadiq (ə) öz səhabələrindən birinə iş və qazanc barəsində belə tövsiyə etmişdir:

«Sözündə doğruçu ol və malında olan nöqsanı gizlətmə, səninlə ünsiyətdə olan şəxsi aldatma. Çünkü onu aldatmaq sələmdir... Doğruçu tacir Qiyamət günü Allahın möhtərəm və yaxşı əməl sahibi olan elçilərinin zümrəsində olacaq».¹

Ölçü və çəkidə əyrilikdən çəkinmək

Allah-taala Qurani-kərimdə bir neçə ayədə xüsusi dəstələrə əzab vəd edib və onlara nifrətini «vay olsun!» ifadəsi ilə bildirib. Həmin dəstələrdən biri də ölçü və çəkidə əliəyri olan insanlardır. Buyurur:

*«Vay halina, əskik satanların! O kəslər ki, özləri insanlardan ölçü ilə bir şey aldıqda, onu tam ölçüb alalar, onlar üçün bir şey ölçükdə və ya çəkdikdə isə onu əskildərlər».*²

İş və ticarət haqqında dini qanunları öyrənmək

Ticarətin hökmərinin öyrənilməsi insanın sələm və digər haramlara düşər olmasının qarşısını alır.

İmam Sadiq (ə) bu barədə belə buyurur: «Gərək, ticarət etmək istəyən şəxs, dinin hökmərini öyrənsin ki, halal ilə haramı bir-birindən seçə bilsin. Dinin hökməri-

¹ Biharul-ənvar, c. 103, Əvvəbut-ticarət vəl-buyu, bab 1, səh. 101, həd. 43

² Əl-Mutəffifin, 1-3

ni öyrənmədən ticarətə başlayan şəxs şübhələrə düşçə olar».¹

Əsbəğ ibn Nubatə deyir: «Əlinin (ə) belə buyurmasını eşitdim: «Ey tacirlər, əvvəl ticarətin şəri hökmlərini öyrənin, sonra alverə başlayın».

Bunun ardınca belə buyurardı: «And olsun Allaha, bu ümmətdə sələm qarışqanın qara daşın üzərindəki hərəkətindən də gizlidir».²

Düz və əməlisaleh insanlarla alver

İş və qazanc əldə etməyin qaydalarından biri də insanın öz alver və iqtisadi fəaliyyətlərini çalışıb düz, əməlisaleh insanlarla qurması, şər və etibar edilməyən insanlarla fəaliyyət göstərməkdən çəkinməsidir.

İmam Sadiq (ə) bu bərədə belə buyurur:

«Yalnız xeyir içində böyükmiş insanlarla ünsiyyətdə olun və alver edin».³

İmam Kazım (ə) həzrət Peyğəmbərdən (s) nəql edərək belə buyurmuşdur:

«İnsan üçün dörd şey xoşbəxtlikdir: Ünsiyyətdə olduğunu və alver etdiyi şəxslərin əməlisaleh olması...»⁴

Borc verənin hüquqlarına riayət edilməsi

«Tühəful-üqul» kitabının «Borc verənin hüquqları» bölümündə belə oxuyuruq: «Borc verənin haqqı budur ki, əgər imkanın varsa, onun borcunu qaytar, onu təmin edib ehtiyacını aradan qaldır, onu gözlətmə. Həzrət Peyğəmbər (s) buyurub ki: «İmkanı olanın borc verəni

¹ Vəsail, c. 18, səh. 382

² Kafi, c. 5, səh. 150, həd. 1

³ Kafi, c. 5, səh. 158, həd. 5

⁴ Biharul-ənvar, c. 103, Əbvbəl-məkasib, bab 17, səh. 86, həd. 17

Müslimanın işi, ibadəti, əyləncəsi və ictimai münasibətləri gözlətməsi zülmdür». Əgər imkanın yoxdursa, onu gözəl sözlə razi sal və ondan möhlət istə...».¹

Borclu ilə yumşaq davranışmaq

Qurani-kərim bu barədə belə buyurur:

«Əgər (borclu şəxs) sixıntı və ehtiyac içində olsa, onda imkani olana kimi ona möhlət vermək (sizin öhdənizdir). Sədəqə verməyiniz (borcu bağışlamaq) isə sizin üçün daha xeyirlidir».²

Borcun yazılması

Ticarət və iqtisadi fəaliyyətlərdə tərəflər arasında müqavilə yazılması işlərin möhkəmləndirilməsindən əlavə, ehtimal olunan anlaşılmazlıqları da aradan qaldırır.

Qurani-kərim bu barədə belə buyurur:

«Ey iman gətirənlər, (borc almaq və ya alver etməklə) müəyyən müddətə qədər bir-birinizi borclu olduqda, onu yazın. (Borc sənədini) sizin aranızda bir katib ədalətlə yazmalıdır».³

Şərkin haqqına riayət edilməsi

Bəzən insan özünün iqtisadi fəaliyyətlərini bir və ya bir neçə şərkin iştirakı ilə qurur. İslam şərkin haqqına dəqiq riayət edilməsinə təkid etmişdir.

«Tühəfəl-üqul» kitabında bu barədə belə oxuyuruq:

«Şərkin haqqı budur ki, olmayanda onu əvəz edə-sən, yanında olanda bərabər davranasan. Onunla məs-ləhətləşmədən və təkcə özbaşına qərar qəbul etməyə-sən, malını qoruyasan, ona, istər az, istərsə də çox xə-

¹ Tühəfəl-üqul, səh. 275

² Əl-Bəqərə, 280

³ Əl-Bəqərə, 282

yanət etməyəsən. Çünkü eşitmişəm, nə qədər ki, şəriklər bir-birinə xəyanət etmirlər, Allahın əli onların üzərindədir».¹

Sələmdən çəkinmək

Sələm ticarətin böyük bəlalarındandır və İslamda onun haram olmasına çox təkid edilmişdir.

Qurani-kərim buyurur:

«*Allah alış-verisi halal, sələmi isə haram etmişdir*».²

Digər bir ayadə buyurur:

«*Allahdan qorxun və əgər imanınız varsa, sələmin qalanından (sərmayədən artıq alıǵınız miqdardan) əl çəkin*».³

Başqa bir yerdə buyurur:

«*Xalqın var-dövləti hesabına sərvətinizin artması üçün başqasına sələmlə verdiyiniz mal Allahın yanında artmaz*».⁴

Müləyimlik və yumşaqlıq

Sevimli Peyğəmbərimiz (s) buyurmuşdur:

«Allah bərəkət versin həm alanda, həm də satanda müləyimlik və yumşaqlıq edən bəndəyə!»⁵

Həmçinin İmam Əli (ə) buyurur: «Həzrət Peyğəmbərin (s) belə buyurmasını eşitdim:

«Ticarətdə müləyimlik gəlirin artmasına şərait yaradır».⁶

¹ Tühəfүü'l-üqul, səh. 273

² əl-Bəqərə, 275

³ əl-Bəqərə, 278

⁴ ər-Rum, 39

⁵ Kənzü'l-ümmal, həd. 9453

⁶ Vəsail, Əbvbəbu adabit-ticarət, bab 4, həd. 4

İqtisadi böhranlardan sui-istifadə etməmək

Bu gün cəmiyyətin bəlalarından biri bəzi ictimai və iqtisadi böhranlardan sui-istifadə edərək böyük gəlirlərin götürülməsidir. Bu məsələ, daha artıq gəlir götürmək istəyən şəxslərin belə böhranlar yaratmalarına və ya ən azı bu cür böhranları xoş qarşılamalarına səbəb olur.

İmam Sadiq (ə) öz qulu Müsadifə min dinar pul verir ki, Misirə gedib ticarət etsin. O, tacirlərlə birlikdə Misirə yola düşür. Onlar Misirin yaxınlığında oradan qaydan bir karvana rast gəlirlər. Müsadif və onunla birlikdə olan digər tacirlər həmin karvandan Misirə aparmaqda olduqları malın bazارının necə olmasını soruşurlar. Həmin karvanda olanlar onların apardıqları malın Misirdə az tapıldığıni deyirlər. Müsadiflə digər tacirlər öz aralarında belə bir əhd-peyman bağlayırlar ki, hər bir dinara bir dinardan az gəlir götürməsinlər. Onlar (Misirə daxil olub) öz mallarını satırlar və pullarını alıb Mədinəyə döñürlər. Onlar Mədinəyə çatanda Müsadif İmam Sadıqın (ə) yanına gəlir. O, əlində iki dənə min dinarlıq kisə tutub İmam Sadıqə (ə) belə deyir: «Bu kisələrdən biri sərmayə, ikincisi isə gəlirdir». İmam Sadiq (ə) buyurur: «Necə oldu ki, belə böyük gəlir əldə etdiniz?» Müsadif baş vərənləri İmama (ə) danışır. İmam (ə) (narahatlıqla) buyurur: «Sübħənallah!...». Sonra həmin kisələrdən birini götürərək buyurur:

«Bu, mənim sərmayəmdir. Bizim elə gəlirlərə ehtiyacımız yoxdur. Ey Müsadif! Qılınc ilə vuruşmaq halal ruzi qazanmaqdan daha asandır».¹

¹ Biharul-ənvar, c. 47, səh. 59, həd. 111

• Bu fəslin sonunda, İslam baxımından, iş və iqtisadi fəaliyyətlər haqqında bir neçə məqama diqqət etməyimiz də lazımdır:

1. Hərislikdən çəkinmək

İslam baxımından, iş və qazanc əldə etməyin əhəmiyyəti böyükdür. Lakin buna baxmayaraq, İslam dinində, hərislik olduqca pis hesab edilir.

Hərislik insanı ehtiyacından artıq var-dövlət toplamaqla məşğul olmağa sövq edir. Bu xislət dünyagirliyin ən bariz nümunəsidir. Həris şəxs heç vaxt doymur. Həzrət Əli (ə) buyurur:

«İki ac heç vaxt doymaz: elm axtaran və dünya axtaran».¹

Həmçinin digər bir hədisdə o həzrətin (ə) belə buyurması nəql edilmişdir:

«Tamatkar zillət və xarlıq zəncirində əsirdir».²

Hərisliyin kökü ya dünyaya hədsiz bağlılıqdır, ya da Allaha inamsızlıq. Buna görə də Allaha etiqadı olan şəxs həris olmaz. Qurani-kərimdə bu barədə belə buyurulur:

«Həqiqətən, sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O həmişə Öz bəndələrinən xəbərdar və (onları) gö-rəndir».³

2. Halal qazancla məşğul olmaq

İslam baxımından, bəzi işlərlə məşğul olmağa icazə verilmir və ondan əldə edilən mal haram sayılır. Buna misal olaraq şərab alverini, sələmdən əldə edilən gəliri,

¹ Nəhcül-bəlağə, Feyzüllislam, səh. 1296, 449-cu hikmət

² Nəhcül-bəlağə, Feyzüllislam, səh. 1186, 217-ci hikmət

³ əl-İsra, 30

Müslimanın işi, ibadəti, əyləncəsi və ictimai münasibətləri eləcə də, alverinə icazə verilməyən digər şeylərdən götürülən gəliri göstərmək olar.

Bəzi işlər də, məsələn, saxtakarlıq edərək yaxşı mal ilə pisi bir-birinə qatmaq qazancın puç olmasına və korlanmasına səbəb olur. Bu cür alverlərdən əldə edilən gəlir haramdır.

Həzrət Peyğəmbər (s) buyurmuşdur:

«Kim haram yol ilə gəlir əldə etsə, Allah onu yoxsul və möhtac edər».¹

3. Qadının evdə işləməsi

Adətən, qadınların əsas fəaliyyətləri evdə olur.

İslam baxımından, qadının evdarlıq etməsinin əhəmiyyəti böyükdür.

Tarixdə həzrət Peyğəmbər (s) barəsində belə yazırlar:

«Bir gün o həzrət (s) öz qızından soruşub: «Qadın Allaha hansı anda daha yaxın olur?»

Həzrət Zəhra (ə) buyurub:

«Qadının evdə oturduğu və məişət işləri, övladlarının tərbiyəsi ilə məşğul olduğu an».²

Həmçinin digər bir hədisdə əziz Peyğəmbərimizin (s) belə buyurması nəql edilmişdir:

«Siz qadınların hər birinin öz evində işləməsi, Allahın istəyi ilə, Allah yolunda cihad edən mücahidlərin sava-bına bərabərdir».³

İmam Əli (ə) qadının evdə işləməsini onun cihadı hesab edərək belə buyurmuşdur: «Qadının cihadı onun ərinə yaxşı həyat yoldası olmalıdır».⁴

¹ Biharul-ənvar, c. 103, Əbvabul-məkasib, bab 1, səh. 5, həd. 17

² Nəhcül-həyat, səh. 164. Ravəndidən söylənilir, səh. 14

³ Nəhcül-fəsahə, Əbülgəsim Payəndənin tərcüməsi, səh. 592, həd. 2892

⁴ Biharul-ənvar, c. 103, səh. 247, bab 4, həd. 28

İmam Baqır (ə) Fatimeyi-Zəhra (ə) ilə İmam Əlinin (ə) davranışları barəsində belə buyurmuşdur: «Əli (ə) ilə Fatimə (ə) müştərək həyata aid işlərin bölüşdürülməsi üçün həzrət Peyğəmbərin (s) yanına gedirlər. Peyğəmbər (s) çöl işlərini Əlinin (ə) öhdəsinə, ev işlərini isə Fatimənin (ə) öhdəsinə qoyur».¹

Tarixdə həzrət Fatimeyi-Zəhranın (ə) həyatı barəsində belə yazılmışdır: «Buğdanın üyündülməsi və digər ev işlərindən çox əziyyət çəkən Fatimeyi-Zəhra (ə) həyat yoldaşı Əlinin (ə) tövsiyəsi ilə həzrət Peyğəmbərin (s) yanına gedir ki, o həzrətdən (s) bir xidmətçi istəsin. Həzrət Peyğəmbər (s) onun cavabında buyurur: «Mən sənin evdə gördüğün işlərin savabının səndən alınmasını istəmirəm».²

Həzrət Rəsulallahın (s) bu kəlamından belə məlum olur ki, qadının evdə gördüyü işlərin savabı var və o, həmin işlərə görə Allahdan mükafat alacaqdır.

Bu mövzunun sonunda bir neçə məqamı qeyd etmək lazımdır:

1. Ev işlərinin qadının öhdəsinə qoyulmasının mənası, evin bütün işlərinin onun öhdəsinə düşməsi və kişinin ev işlərinə etinasız olması demək deyil.

İslam Peyğəmbərinin (s) həyatında, həmçinin məsum şəxsiyyətlərin (ə) hədislərində kişinin evdə işləməsi və həyat yoldaşına kömək etməsi də çox tövsiyə edilmişdir. Həmin hədislərin birində deyilir ki, həzrət Peyğəmbər (s) evdə iş görərdi və onun əsas işi tikiş idi. Həmçinin o həzrət (s) öz paltarlarını yuyar, qoyunlarını sağar, öz şəxsi işlərini özü yerinə yetirərdi.³

¹ Biharul-ənvar, c. 43, səh. 81

² Biharul-ənvar, c. 43, səh. 85

³ Məarif və maarif, c. 4, səh. 1831

2. Qadının əsas işi evdə olsa da, onun müxtəlif səbəb-lərdən ictimai səhnələrdə olması və cəmiyyətdə müəyyən işi boynuna götürməsi də lazımdır. Qadının ictimai fəaliyyəti İslam qaydalarına riayət edilməsi çərçivəsində, İslam qanunları ilə ziddiyət təşkil etmir.

4. Peşə seçimi

İslam baxımından, işləmək və qazanc əldə etmək vacib olsa da, işlərin hamısı bərabər dəyərə malik deyil. İslam baxımından, bəzi işlərlə məşğul olmaq haram sayılmasa da, bəyənilmir və imkan daxilində, insanın onlardan çəkinməsi daha yaxşı hesab edilir.

Hədislərin birində belə deyilir:

«İshaq ibn Əmmar deyir: «İmam Sadiqə (ə) dedim ki, mənim bir oğlum var, onu bir işə qoymaq istəyirəm. Sizin nəzərinizcə, hansı iş daha yaxşıdır?

İmam (ə) buyurdu: «Onu beş işə qoyma... Oğlunu sərraflığa qoyma. Çünkü sərraf¹ sələmdən amanda deyil».²

¹ Sərraf müəyyən faizla pul dəyişməklə məşğul olan adama deyilir. Hədisdən anlaşıllı ki, pul dəyişmə məntəqəsində işləmək bəyənilmir, çünkü bu işdə sələmə bulaşmaq ehtimalı çıxdur. Bu göstəriş tövsiyə xarakterlidir, şəriət nöqtəyi-nəzərindən olan qadağa deyil. – Red.

² Məarif və maarif, c. 4, səh. 1850

İbadət

Müsəlman şəxsin gündəlik əməllərinin mühüm bir hissəsi ibadətdən ibarətdir. Onun işlə yanaşı qoyulmasından belə məlum olur ki, İslam həm dünyaya önem verir, həm də axirətə. İslam baxımından, axirəti dünyaya qurban vermək pis olduğu kimi, axirətə rəğbət bəhanəsi ilə dünyani tərk etmək də pis sayılır. Biz bu fəsildə ibadətin növləri, kamilliyi və onların qəbul olunması şərtləri haqqında danışacaqıq.

1. İbadətin çərçivəsi

İslam mədəniyyətində ibadət, namaz və orucdan da-ha geniş məfhumdur. İbadət əsas etibarı ilə, həyatın yanında deyil, həyatın özüdür. Əgər insanın işlərinin hədəfi Allaha yaxınlaşmaq olsa, onların hamısı ibadət sayılır.

İndi İslamin ibadət saydığı şeylərin bəzi nümunələri-nə nəzər salaq:

Günahın tərk edilməsi

Günahı tərk etmək, nəinki ibadətdir, hətta ibadətlərin ən mühümü sayıla bilər.

İmam Baqır (ə) bu barədə belə buyurmuşdur:
«İbadətlərin ən ağırı günahın tərk edilməsidir».¹

¹ Biharul-ənvar, c. 70, səh. 297

Elm öyrənilməsi və ondan düzgün istifadə

Əziz İslam Peyğəmbəri (s) belə buyurmuşdur:

«Kim evindən elm öyrənmək üçün çıxsa və məqsədi həmin elm vasitəsi ilə batılı rədd etmək, yolunu azmış doğru yola yönəltmək olsa, onun əməli qırx ilin ibadətinə bərabərdir».¹

«Fərəc»in² intizarı

Həzrət Peyğəmbərdən (s) belə buyurması nəql edilmişdir:

«Fərəcin intizarını çəkmək ən üstün ibadətdir».³

Həmçinin İmam Kazımdan (ə) belə nəql edilmişdir:

«Allahı tanımaqdan sonra ən üstün ibadət fərəc intizarını çəkməkdir».⁴

Təbii ki, fərəcin intizarını çəkməkdə məqsəd, İmam Mehdinin (ə) zühuru intizarı ilə əli-əlin üstünə qoyub oturmaq deyil, əksinə, o həzrətin (ə) zühuru (zühurunun tezləşməsi – Red.) üçün çalışmaq, bu istiqamətdə səy göstərməkdir. İnsan özünü o həzrətin (ə) yanında mübarizəyə hazırlamalıdır.

¹ Məhəccətül-beyza, c. 1, səh. 19

² "Fərəc" sözünün mənası "işlərin düyününən açılması, çətinliklərin aradan qalxması, qəm-qüssədən qurtulmaq"dır. Lakin dini terminologiyada bu söz on ikinci imam həzrət Mehdinin (ə) zühuru barəsində işlədir. İmam Mehdinin (ə) zühuru barəsində bu kəlmənin işlədilməsi həzrət Peyğəmbərin (s) hədisindən qaynaqlanır. Belə ki, o həzrətin (ə) zühurunda işlərin düyününən açıllığı, çətinliklərin aradan qalxlığı üçün həzrət Peyğəmbər (s) həmin dövr barəsində belə bir ifadə işlətmışdır. – Tərc.

³ Biharul-ənvar, c. 52, səh. 125, həd. 11

⁴ Biharul-ənvar, c. 58, səh. 326

Allah barəsində nikbin olmaq

Allah Rəsulu (s) buyurur:

«Bütün ibadətlərin başı Allah barəsində nikbin olmaqdır».¹

Əlbəttə, Allah barəsində nikbin olmağın mənası razılıq – insanın ilahi qərarlar müqabilində razi olmasıdır.

Sükut

Həzrət Peyğəmbər (s) (Merac səfərində Allahdan – Red.) soruşub:

«Ey Rəbbim, ilk ibadət nədir?» Allah buyurub: «İlk ibadət sükut və orucdur».²

Ata-anaya baxmaq

Əziz Peyğəmbərimiz (s) bu barədə belə buyurmuşdur: «Övladın ata-anaya məhəbbət dolu baxışları ibadətdir».³

Din qardaşlarına baxmaq

Həzrət Peyğəmbər (s) bu barədə belə buyurmuşdur:

«Allaha xatir sevdiyin din qardaşına baxmaq ibadətdir».⁴

Ədalətli rəhbərə baxmaq

Sevimli Peyğəmbərimiz (s) bu barədə belə buyurub:

«Alimə və ədalətli rəhbərə baxmaq ibadətdir».⁵

¹ Biharul-ənvar, c. 51, səh. 258, həd. 5

² Biharul-ənvar, c. 77, səh. 27, həd. 6

³ Mizanul-hikmət, c. 3, səh. 1799

⁴ Mizanul-hikmət, c. 3, səh. 1799

⁵ Mizanul-hikmət, c. 3, səh. 1799

Yaradılış aləmi bərədə fikirləşmək

İslam baxımından, dünyanın, insanların və digər varlıqların yaradılışı bərədə fikirləşmək ibadətdir.

İmam Rza (ə) buyurur:

«İbadət çox namaz qılmaq və oruc tutmaq deyil, Allahın işi haqqında fikirləşməkdir».¹

Həmçinin o həzrət (ə) digər bir hədisdə Əbuzərin ibadəti barəsində belə buyurmuşdur:

«Əbuzərin ibadətinin çoxu təfəkkür və iibrət götürmək idi».²

Halal qazanc

İbadətin nümunələrindən biri də halal ruzi qazanmaqdır. Həzrət Peyğəmbər (s) öz kəlamlarının birində belə buyurur:

«İbadət on qismidir, onun doqquz qismi halal ruzi qazanmaqdadır».³

Ailə ilə ünsiyət

Əziz Peyğəmbərimiz (s) bu bərədə belə buyurmuşdur: «Allah, kişinin öz ailəsinin yanında oturmasını mənim məscidiimdə günlərlə ibadətə çəkilməkdən daha çox sevir».⁴

Dini elmləri öyrənmək

Allah Rəsulu (s) bu bərədə belə buyurmuşdur:

«Ən üstün ibadət dini elmləri öyrənməkdir».⁵

¹ Mizanul-hikmət, c. 3, səh. 2465

² Biharul-ənvar, c. 22, səh. 431

³ Biharul-ənvar, c. 7, səh. 304

⁴ Mizanul-hikmət, c. 7, səh. 304

⁵ Biharul-ənvar, c. 7, səh. 304

Möminin haqqına riayət etmək

İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur:

«And olsun Allaha, möminin haqqına riayət etməkdən üstün bir əməllə Allaha ibadət edilməyib».¹

Səbir

Həzrət Peyğəmbər (s) buyurur:

«Ən üstün ibadət səbirdir».²

Bütün bu deyilənlərdən belə məlum olur ki, ibadətin olduqca geniş dairəsi var və ümumilikdə, Allahın razılığını qazanmaq üçün edilən hər bir əmələ ibadət deyilir.

Ibadətin nümunələri deyilənlərdən daha çoxdur. Əlbəttə, bizim burada ibadətdən danışmaqdə məqsədimiz ibadətin terminoloji mənası, yəni namaz, oruc və bu qəbildən olan əməllərdir.

2. İbadətin kamilliyi

Ibadətlərin hamısı kamillilik baxımından bir səviyyədə deyildir. Allah dərgahında ibadətlər üstünlük baxımından bir-birindən fərqlənir.

Hətta yerinə yetirilmə şəraiti fərqli olan eyni ibadət müxtəlif kamillilik dərəcələrinə malikdir. Məsələn, piyada yerinə yetirilən həcc ziyarətinin savabı nəqliyyat vasitəsi ilə yerinə yetirilən həcdən daha artıqdır. Biz bu fəsildə ibadətin kamillilik amili sayılan mövzulardan danışacaqıq.

¹ Mizanul-hikmat, c. 3, səh. 20

² Biharul-ənvar, c. 71, səh. 96, həd. 6

Elm ilə olan ibadət

İslam baxımından, alımlə nadanın ibadəti eyni kamillik dərəcəsinə malik deyil. İmam Əlidən (ə) nəql edilmiş hədislərin birində buyurulur:

«Alimin iki rükət namazı nadanın yetmiş rükət namazından üstündür».¹

Həmçinin həzrət Peyğəmbərin (s) belə buyurması nəql edilmişdir ki:

«Düşüncə və diqqətlə qılınan iki rükət namaz gecə oyaq qalib qafilcəsinə namaz qılmaqdan daha yaxşıdır».²

Digər bir hədisdə nadan insan belə təsvir edilmişdir:

«Fəhm və idrak ilə ibadət etməyən abid, dəyirman daşını fırladan və nə qədər hərəkət etsə də, irəliləməyən uzunqulaq kimidir».³

Ibadətdə ixləs

Əməli yalnız tək olan Allaha görə yerinə yetirməyə ixləs deyilir. Bu xüsusiyət əmələ dəyər verən əsas amildir. Kiçik bir əməl ixləsla yerinə yetiriləndə dəyər qazanır. Böyük əməl isə niyyət saflığı və ixləs olmayan təqirdə dəyərsiz olur.

Qurani-kərim insanları ibadətdə Allaha şərīk qoşmaqdan çəkindirmişdir.

*«(Allaha və Qiymətə imanı olan kəs, gərək,) ibadətdə heç kəsi öz Rəbbinə şərīk qoşmasın».*⁴

¹ Biharul-ənvar, c. 1, səh. 208, bab 5, həd. 10

² Biharul-ənvar, c. 84, səh. 259

³ Biharul-ənvar, c. 1, səh. 208, bab 5, həd. 10

⁴ Əl-Kohf, 110

İmam Sadiq (ə) ixlasın əhəmiyyəti barəsində belə bulyurmuşdur: «Allah-taala Öz bəndəsinə onun qəlbində Allahla yanaşı qeyrisinin olmamasından yaxşı nemət verməmişdir».¹

Həmçinin İmam Rza (ə) buyurur:

«İbadətlərin ən üstünü ixlasdır».²

İbadətdə ixlasın çoxlu təsir və bərəkətləri var və onların hamisinin qeyd edilməsi bu kitabın imkanlarından xaricdir. Biz hədislərdən istifadə edərək, onların ikisinə işarə edəcəyik.

Həzrət Peyğəmbər (s) buyurur:

«Əgər bəndə qırx gün Allaha ixlas göstərsə, Allah-taala, hökmən, hikmət çeşmələrini onun qəlbindən diliñə cari edər».³

İmam Əli (ə) ixlası qəlbin aydınlıq amili sayaraq buyurur:

«Qəlbə ixlas gələndə onunla birlikdə nuraniyyət və bəsirətli baxış gələr».⁴

İmam Sadiq (ə) əməldə ixlasın meyarı barəsində belə buyurur:

«Xalis əməl odur ki, onun müqabilində Allah-taala-dan başqa heç kəsin səni tərifləməsini istəməyəsən».⁵

Gizli ibadət

İbadətin kamilllik amillərindən biri də onun gizli saxlanılmasıdır. Adətən, bu cür ibadətlərdə ixlas daha çox olur. Çünkü gizli ibadət, adətən, riyadan amanda qalır.

¹ Biharul-ənvar, c. 70, səh. 249

² Biharul-ənvar, c. 70, səh. 245

³ Üyunu əxbərir-Rza, c. 2, səh. 69

⁴ Gürərul-hikəm, səh. 93

⁵ Camius-səadat, c. 2, səh. 417

İmam Sadiq (ə) buyurur:

«Ən çox savabı olan ibadət gizli ibadətdir».¹

İbadətin çətinliyi

Adətən, asan ibadəti hamı edə bilir. Çətin ibadətlərin zəhməti isə daha çox olur və onlar daha çox əzmkarlıq tələb edir. Buna görə də onların savabı daha çoxdur.

İmam Əli (ə) bu barədə belə buyurmuşdur:

«Ən üstün ibadət özünü yerinə yetirilməsinə vadar etdiyin ibadətdir».²

Allah eşqi ilə edilən ibadət

İbadətlərin içində o ibadət daha kamildir ki, Allah eşqi ilə və Onun nemətlərinə təşəkkür məqsədi ilə yerinə yetirilmiş olsun, Cənnət tamahı və ya Cəhənnəm qorxusu ilə yerinə yetirilməsin. Başqa sözlə desək, o ibadət kamil sayılır ki, o, dini vəzifə xatırınə deyil, Allah eşqinə yerinə yetirilsin.

İmam Əli (ə) bu barədə belə buyurur:

«Bəziləri Allaha Cənnət ümidi ilə ibadət edirlər. Bu, tacirlərin ibadətidir. Bəziləri Allaha Cəhənnəm qorxusundan ibadət edirlər. Bu, qulların ibadətidir. Bəziləri isə Allaha nemətlərinə şükür üçün ibadət edirlər. Bu, azad insanların ibadətidir».³

İbadətin kamilliyi üçün digər şərtlər də lazımdır. Lakin biz deyilənlərlə kifayətlənirik.

¹ Biharul-ənvar, c. 70, səh. 251

² Qisarul-cəməl, c. 2, səh. 75

³ Nəhcül-bəlağə, Feyzüllislam, 237-ci hikmət

3. İbadətin düşmənləri

İbadətin kamillik amili sayılan cəhətlərin əksinə olan bir sıra amillərin də adını çəkmək olar ki, onlar əməli ya batıl edir, ya da onun dəyərini aşağı salırlar. Onların bəzisi aşağıdakılardan ibarətdir:

Riyakarlıq

Riya əməlin batıl olmasına səbəb olan ən mühüm amildir. *Hər hansı bir iş və ya ibadəti Allahdan qeyrisinə görə yerinə yetirməyə və ya ibadətin məqsədində insanları Allaha şərīk qoşmağa riyakarlıq deyilir.*

Riyakarlıq üç mərhələdə əməli batıl edə bilər: əməldən qabaq, əməldən sonra, əməl əsnasında. Buna görə də insan həmişə bu baxımdan şeytanın hücumunun hədəfindədir.

İmam Həsən Əsgəri (ə) buyurur:

«Riyakarlıq və şirkin əmələ daxil olması qara qarışqanın zülmət gecədə qara daşın üstündəki hərəkətindən də gizlidir»¹...

Özündənrazılıq

Əməlin batıl olmasına səbəb olan amillərdən biri də xudbinlik, özündənrazılıqdır. İmam Səccad (ə) «Məkari-mul-əxlaq» duasında buyurur:

«Allahım, mənə ibadət etməyi nəsib et və ibadətimi özündənrazılıq (etməyim) ilə batıl etmə!»²

Özündənrazılıq insanın daha artıq çalışmasına mane olur. Bir neçə yaxşı iş görüb özündənrazılığı düşçə ol-

¹ Tühəfül-üqul, səh. 478

² Səhifətüs-Səccadiyyə, iyirminci dua

Müsəlmanın işi, ibadəti, əyləncəsi və ictimai münasibətləri müş şəxs elə bilir ki, daha onun yaxşı iş görməyə ehtiyacı yoxdur. Bu da onun Allahdan əzaqlaşmasına səbəb olur.

Əməlin davamlı olmaması

İbadətin davamlı olmaması onun düşmənlərindən biridir və əməlin dəyərinin azalmasına səbəb olur. Əməlin davamlı olmamasından belə məlum olur ki, o, münasib mənbədən qaynaqlanmayıb və insanın onu yerinə yetirməsinə yalnız ötəri bir hal səbəb olub.

Əziz Peyğəmbərimiz (s) buyurur:

«İbadətin düşməni onun yerinə yetirilməsində süstlüyün olmasıdır (yəni bəzən yerinə yetirilməsi, bəzən tərk edilməsidir)».

Günah

İbadətin batıl olmasına, yaxud dəyərinin azalmasına səbəb olan bəlalardan biri də günahdır. Hədislərə əsasən, paxilliq, qeybət, ata-ananı incitmək və bu kimi günahlar əməlin batıl olmasına səbəb olur.

Məsələn, həzrət Peyğəmbərimiz (s) buyurur:

«Kim bir müsəlman kişi və ya qadının qeybətini etsə, Allah-taala qırx gün onun namaz və orucunu qəbul etməz¹, bu istisna ilə ki, həmin şəxs onu bağışlasın».²

Həmçinin İmam Sadiq (ə) buyurur:

«İnsanlarla pis davranışmaq, sirkə balı zay etdiyi kimi imanı zay edir».³

¹ Əgər qeybət edən şəxs halallıq alacağı təqdirdə, bu iş abır-həyasının aradan getməsinə, şəxsiyyətinin kiçiləşməsinə səbəb olacaqsa, bu halda, peşman olub, tövbə etsə, qeybət etdiyini həmin şəxsin özünə deməsi lazım deyil. – Red.

² Camius-səadat, c. 2, sah. 234

³ Üsuli-kafi, c. 2, sah. 361

İbadətdə mötədillik

Mötədillik əksər əməllərin təməlidir və demək olar ki, bütün əməllərdə mötədil olmaq tövsiyə edilmişdir. Hə-dislərdə bütün cəhətlərdə, o cümlədən ibadətdə həm if-rata varmaqdan, həm də səhlənkarlıqdan çəkinmək tapşırılmışdır.

İmam Əli (ə) şəhid olan zaman etdiyi vəsiyyətində öz övladına belə buyurmuşdur:

«Oğulcan, yaşayışında mötədil ol».¹

Əziz Peygəmbərimizin (s) həyatı barəsində də belə oxuyuruq:

«Hər bir ibadətdə şövq və həyəcan olur və o, yavaş-yavaş soyuyur. Buna görə də şövq və həyəcanı mənim sünənm (yolum) əsasında olan şəxs doğru yoldadır, mənim sünəminin əksinə olan isə azgınlıqdadır və əməli onun öz zərərinə tamamlanacaqdır. Mən həm namaz qılıram, həm də yatıram (həmişə namaz qılmıram, istirahət də edirəm – Red.), gah (müstəhəb) oruc tuturam, gah tutmuram, həm gülürəm, həm ağlayıram (yəni mənim dinim yalnız ağlamaq dini deyil. Bu dində ağlamağın öz yeri, gülməyin də öz yeri var. – Red.). Buna görə də kim mənim yolumdan üz döndərsə, məndən deyil».²

¹ Əmali, Şeyx Tusi, c. 8, səh. 8

² Məarif və maarif, c. 4, səh. 1494

Əylənmək və İstirahət

Əylənmək və istirahət etmək müsəlmanın gündəlik işlərinin bir hissəsini təşkil edir. O, insanın qüvvələrinin yenidən toplanmasına səbəb olur və onu daha artıq fəaliyyətə hazırlayır. Bu baxımdan, o, böyük əhəmiyyət kəsb edir.

İslam mömini süstlükdən çəkindirir, onu şən və yüksək əhval-ruhiyyəli olmağa çağırır. Süstlük və halsızlığın pisliyini başa düşmək üçün İmam Səccadın (ə) «Əbu Həmzə Sumalı» duasında¹ buyurduğu bu cümlələr kifayətdir:

«Allahım, süstlük və tənbəllikdən Sənə sığınırám».

İslam mömini iş və fəaliyyətə dəvət etməklə yanaşı, onun ruhi ehtiyaclarından da xəbərdardır və onun fiziki gücünün məhdud olmasını bilir. Buna görə də onu sağlam əyləncə ilə məşğul olmağa və istirahətə dəvət edir ki, onun yenidən fəaliyyət göstərməsinə şərait yaratsın və o, daha yüksək ruhiyyə və həvəslə yenidən işə başlasın.

Yorğunluq amal və arzulara çatmaq yolunda böyük maneədir. Bu, xoşagelməz hal və ruh düşkünlüğünün yaranmasına səbəb olur. İşin növ və üsulunu dəyişmək, bir sıra yeniliklərin edilməsi yorğunluğu aradan qaldırma bilsə də, bu, həmişə baş vermir. Belə olan halda, ən yaxşı vasitə əylənmək, istirahət etmək və fikri dağıtmacıqdır.

¹ Ramazan ayının səhərlərində oxunan mübarək bir duadır. Bu dua Abbas Qu-minin “Məfatihül-cinan” kitabında var. – Red.

1. Sağlam əyləncənin xüsusiyyətləri

Əyləncələrin çoxu insana əyləncə, məşğulliyət kimi görünə də, pis və mənfi nəticələrə malikdir. Buna görə də, İslam baxımından, sağlam əyləncənin hansı xüsusiyyətlərə malik olmasını müəyyənləşdirmək lazımdır. Bu məqsədlə həzrət İmam Kazımdan (ə) nəql edilmiş bir hədisə diqqət edək. O həzrət (ə) buyurur:

«Özünüzə dünya nemətlərinin halalından istədiyiniz şeyi götürməklə pay ayırin. (Çalışın ki, ürəyinizin istədiyi şey) Şəxsiyyətinizə ziyan vurmasın və israfçılığa yol açmasın. Bunlardan (din və dünya) işlərinizdə kömək alın».¹

Bu və digər hədisləri nəzərə alaraq, əyləncənin ümmümi xüsusiyyətlərini belə sadalamaq olar:

Əyləncənin halal və şəriətə müvafiq olması

Əyləncənin halal və şəriətə müvafiq olması onun ən mühüm şərtidir. Bu şərt nəzərə alınmayanda insan hansısa bir ləzzət əldə edə bilər, amma həmin ləzzət davamlı olmaz və öz ardınca çoxlu mənfi nəticələr gətirir.

İmam Əli (ə) bu barədə belə buyurmuşdur:

«Dünyanın acılığı axırətin şirinliyi, dünyanın şirinliyi isə axırətin acılığıdır».²

Digər bir yerdə buyurur:

«İki əməl – ləzzəti gedən və cəzası qalan əməl ilə çətinliyi sona çatan, amma mükafatı qalan əməl arasında nə qədər də fərq var!»³

¹ Biharul-ənvar, c. 78, səh. 321

² Nəhcül-bəlağə, Feyzüllislam, 243-cü hikmət

³ Nəhcül-bəlağə, Feyzüllislam, 117-ci hikmat

Sağlam ağıl ruhun kamilləşməsinə mane olan, ruhi və fiziki xəstəliklərə səbəb olan ləzzəti heç cür qəbul edə, onu müsbət qiymətləndirə bilməz.

Bu cür ləzzətlərdən çəkinməyin özü inkişaf, kamillik və əbədi ləzzətlər mənbəyidir. Əgər insan bu ani ləzzətlər müqabilində bir az səbir etsə, həmin yüksəlişlərə nail olar. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur:

«Nə çox bir saatlıq səbir var ki, arxasında uzunmüddətli sevinc gətirir. Həmçinin nə çox bir saatlıq ləzzətlər də var ki, uzun-uzadı kədərlərlə nəticələnir».¹

Növbəti bölməldə şəriətə müvafiq əyləncə nümunələrinə işarə edəcəyik.

Şəxsiyyətin qorunması

İnsan, gərək, həmişə öz şəxsiyyətinə diqqətli olsun və ona ləkə gətirəcək bir iş görməsin. Allah-taala insani Öz xəlifəsi adlandırib və heç bir halda onun şəxsiyyətinə ləkə gəlməsini rəva bilmir. Çünkü insanların şəxsiyyəti ləkələndikdən və sindiqdan sonra, o, hər bir çirkin əmələ əl atar, əlini istənilən cinayətə bulaşdırar.

Buna görə də sağlam əyləncənin xüsusiyyətlərindən biri onun şəxsiyyətə uyğun olmasıdır. Mömin əylənen zaman öz şəxsiyyət və vüqarını qorunmalıdır.

Mötədilliyyin qorunması

Mötədillilik həyatın bütün sahələrində bəyənilən bir işdir. Lakin buna baxmayaraq, bəzilərinin «siratəl-müstəqim» (düz yol) adlandırdığı mötədilliyyin dərəcəsinin müyyənləşdirilməsi çox çətindir. Əyləncə və istirahət za-

¹ Biharul-ənvar, c. 71, səh. 91

manı mötədilliyyə riayət edilməsi də çətindir. Çünkü insanın ruhu əylənməyə meyillidir. Onun ifratdan qorunması çoxlu səy və program tələb edir.

Əyləncə və istirahətdə orta həddə riayət edilməsi üçün bir sıra amillərdən istifadə etmək olar. O cümlədən, hər bir kəs öz istedad və maraqlarını müəyyənləşdirə, sevdiyi işlə məşğul ola bilər. Belə olan halda, o, həmin işlə şövqə məşğul olacaq və yorulanda dincələcək, yorğunluğu aradan qalxan kimi, özündən asılı olmayaraq, yenidən həmin işə üz tutacaq.

Mühüm amillərdən biri də, bəlkə də, istirahətin ən mühüm amili – ölümün yada salınmasıdır. Fürsətin məhdud olmasının nəzərə alınması, insanın ömrünün hər an sona çatmasının mümkünluğu ehtimalı onu öz vaxt və qüvvəsini sərf etməkdə diqqətli olmağa vadar edir. İmam Sadiq (ə) buyurur:

«Əgər Şeytan düşməndirsə, qəflət nə üçün?! Əgər ölüm haqdırsa, sevinmək nə üçün?!»¹

Şübhəsiz, həzrət İmamın (ə) sevinc haqqında dediyində məqsədi insana Allahi unutdurən, başqa sözlə de-sək, ifrata yönələn sevinc və şadlıqdır.

Əyləncələri mötədilliyyə sövq edən amillərdən biri də insanın Qiyamət günü ömrünü necə keçirməsi barədə hesabat verəcəyini xatırlamasıdır.

Başqalarının hüquqlarına riayət etmək

Bəzi insanlar öz əyləncələrini başqalarını incitmək və onların hüquqlarını pozmaq üzərində qururlar. Onlar, İslam baxımından, başqalarının hüquqlarına riayət edilməsinin vacib olduğunu unudurlar. İnsanları incitmək

¹ Məarif və maarif, c. 3, səh. 1290

Müslimanın işi, ibadəti, əyləncəsi və ictimai münasibətləri

və narahat etmək, hətta cüzi olsa belə, yaramaz bir əməl-dir. Buna görə də sağlam əyləncənin şərtlərindən biri başqalarının hüquqlarının pozulması üzərində qurulma-masıdır.

Müəmmər deyir: «İmam Kazıma (ə) dedim:

«Bəzən, bir dəstə dostla oturub bir-birimizlə söhbət edirik. Söhbətimiz gedib zarafata çıxır. Dostlar gülməli əhvalatlar danışır, gülürlər».

Həzrət İmam (ə) buyurdu:

«Eybi yoxdur, nə qədər ki... (İmam sükut etdi.)» Mü-əmmər deyir: «Mən belə başa düşdüm ki, həzrət İmam (ə) «nə qədər ki, söyüşə gedib çıxmayıb, eybi yoxdur» demək istəyir».¹

Sağlam məqsəd

Əyləncə özlüyündə məqsəd deyil. Əyləncə o vaxt gözəl sayılır ki, yenidən güc toplamaq, iş və fəaliyyət üçün övqatı qaldırmaq məqsədi ilə yerinə yetirilsin. Əgər əylənməyin özü məqsədə çevrilssə, bu, əslində, İsləm baxımından, çox məzəmmət edilmiş əyyaşlıqla vaxt keçirmək olacaqdır. Bunun əvəzində, əgər əyləncənin niyyəti yenidən güc toplamaq olsa, onun özü də bir növ ibadətdir və böyük dəyərə malikdir.

Əyləncədə bu sağlam niyyətin olmasının özü insanı mötədil həddə saxlayır.

2. Sağlam əyləncə və istirahətin nümunələri

Biz indi İsləmin təkid etdiyi sağlam əyləncə nümunə-lərindən bir neçəsinə diqqət edəcəyik.

¹ Məarif və maarif, c. 3, səh. 1348

Atıcılıq

Atıcılıq İslamin təkid etdiyi əyləncə növlərindəndir. Bu əyləncənin təlim cəhəti də var. İslama ümmətin müdafiə hazırlığına təkid edilməsini nəzərə alanda atıcılığın böyük dəyərə malik olması məlum olur.

Nəql edirlər ki, həzrət Peyğəmbər (s) *«Onların qarşı-sında bacardığınız qədər qüvvə tədarük görün»*.¹ ayəsi barəsində – ayədəki «qüvvə» kəlməsində məqsədin atıcılıq olmasını buyurmuşdur.²

Digər bir hədisdə atıcılıq Allahın nemət və bəxşisi kimi təqdim edilmişdir. Həzrət Peyğəmbər (s) buyurur:

«Kim atıcılığı³ öyrənsə və sonra həvəssizlik üzündən onu tərk etsə, nemətə nankorluq edib».⁴

Həmçinin buyurub:

«Atıcılıq öyrənin. O, sizin ən yaxşı əyləncələrinizdən-⁵dir».

Üzgüçülük

Üzgüçülük ən yaxşı idman və əyləncələrdən biridir. Bu idman fiziki və ruhi xəstəliklərin çoxunun dərmanıdır.

İslamda üzgüçülüyə təkid edilmişdir. Həzrət Peyğəmbər (s) bu barədə belə buyurmuşdur:

«Övladlarınıza üzgüçülük və atıcılıq öyrədin».⁶

¹ Əl-Ənfal, 60

² Biharul-ənvar, c. 19, səh. 185, bab 8, həd. 40

³ Əziz Peyğəmbərimizin (s) yaşadığı dövrə atıcılıq ox və bu kimi silahlarla aparılmışdı. Dövrümüzdə isə bu idman növü ilə məşgul olmaq istəyənlər üçün pnevmatik tüfəng və tapancılardan atıcıqlar təşkil olunur. Hədisin tövsiyəsinə əsasən, atıcıqla məşgul olmaq istəyənlər qeyd olunan güllə atıcılığı ilə də məşgul ola bilərlər. – Red.

⁴ Kənzül-ümmal, həd. 10847

⁵ Mizanul-hikmət, c. 2, səh. 1120, həd. 7465

⁶ Kənzül-ümmal, həd. 45342

Minicilik (at sürmək)

İslamın təkid etdiyi əyləncələrdən biri də minicilikdir və o, İslamın ilk əsrlərində qəhrəmanlıq peşələrindən sayılıb. Həzrət Peyğəmbərin (s) belə buyurması nəql edilmişdir:

«Minicilik və atılıqla məşğul olun».¹

Digər bir hədisdə deyilir ki, həzrət Peyğəmbər (s) Mədinədə at sürmək yarışı keçirib və yarış məsafəsi kimi “Həsba” və ya “Həfya” ilə “Bəni-Rəziq” məscidinin arasını müəyyənləşdirib, birinci, ikinci və üçüncü yeri tutanlar üçün mükafat olaraq bir xurma ağacı təyin edib.²

Ov

Ov etmək də yaxşı və sağlam əyləncədir, amma bu şərtlə ki, hökumətin qayda-qanunlarına riayət edilsin.

İmam Sadıqdən (ə) soruşurlar ki: «Əgər bir şəxs ova getsə və onun həmin işdən məqsədi sağlamlıq və əylənmək olsa, hökmü nədir?»

O həzrət (ə) buyurur: «Əgər əyyaşlıq və bihudəcilik olmasa, eybi yoxdur».³

Səfər

Səfər və ya, başqa sözlə desək, ab-havanı dəyişmək də sağlam və insan ovqatına müsbət təsir göstərən, insanın yeni fəaliyyətə başlaması üçün qüvvəsini təzələyən əyləncələrdəndir.

Həzrət Peyğəmbər (s) buyurur:

¹ Mizanul-hikmət, c. 2, səh. 1120, həd. 7469

² Məarif və maarif, c. 3, səh. 1196

³ Məarif və maarif, c. 3, səh. 1336

«Səfər edin ki, sağlam olasınız. Səfər edin ki, faydalanasınız».¹

İmam Sadıqın (ə) həyatı barəsində belə oxuyuruq: Əmr ibn Hərs deyir:

«Bir gün İmam Sadıqın (ə) yanına getmək istədim. O həzrəti (ə) qardaşının, deyəsən, şəhərin kənarında olan evində tapdım. O həzrətdən (ə) soruşdum: «Bura nə üçün gəlmisiniz?»

Buyurdu: «Dincəlmək və ab-havanı dəyişmək üçün».²

Səfər insanın çoxlu məlumatlar əldə etməsinə səbəb olur. Səfərlərdə müxtəlif mədəniyyətlər və ictimai qaydalarla daha yaxşı və rahat tanış olmaq olur.

Qurani-kərim səfərdə öyrənmək məsələsinə xüsusi əhəmiyyət vermiş və bir çox yerlərdə insanları səfərə çıxmağa həvəsləndirmişdir. Həmçinin səfər etməyi əmr etdikdən sonra, onun fəlsəfəsi olaraq, ibrət götürməyi qeyd etmişdir. Məsələn, buyurur:

«(Ya Peyğəmbər!) De: «Yer üzündə gəzib dolanın, baxın görün ki, (Allah) məxluqları necə yaratmışdır. Sonra isə Allah başqa bir aləm icad edəcəkdir. Həqiqətən, Allah hər şeyə qadirdir».³

Dostlarla görüş

İmam Sadıq (ə) dostlarla görüşmək barəsində belə buyurmuşdur:

«Dostlarla görüşmək ruhun çiçəklənmə və böyüməsinə, ağlın bəhrəsinin artmasına səbəb olur – hətta qısamüddətli olsa belə».⁴

¹ Məarif və maarif, c. 3, səh. 1228

² Biharul-ənvar, c. 69, səh. 5

³ əl-Ənkəbut, 20

⁴ Biharul-ənvar, c. 74, səh. 353

Zarafat və gülüş

Zarafat faydalı əyləncədir və ovqatın yüksəlməsinə səbəb olur, amma bu şərtlə ki, onda başqalarının hüquqları pozulmasın. Gülüş çox dərdlərin dərmanıdır. Lakin yaddan çıxarmaq olmaz ki, İslamda çox gülməkdən çəkinmək tövsiyə edilmişdir. Həzrət Peygəmbər (s) buyurur:

«Çox gülməkdən çəkin. Çünkü o, qəlbi öldürür».¹

Həmçinin İmam Sadiq (ə) buyurur:

«Davud peyğəmbər oğlu Süleymana belə buyurub:

«Çox gülməkdən çəkin. Çünkü çox gülmək bəndəni Qiyamətdə əlibos edir».²

Həm Peygəmbərin (s), həm də din rəhbərləri olan məsum imamların (ə) həyatında, bəzən, zarafatlara rast gəlmək mümkündür. Şəhid Sani «Kəşfür-reybə» kitabında Hüseyn ibn Səiddən nəql edir ki:

İmam Sadiqə (ə) dedim: «Sənə fəda olum, Peygəmbər (s) kiminləsə zarafat edərdi?»

Həzrət İmam (ə) buyurdu: «O həzrətin məhəbbət və mehribanlıq nümunələrindən biri onun öz səhabələri ilə zarafatlaşması idi. (O bunu edirdi) ki, əzəmət və böyük-lüyü onları tutmasın, ona baxa və istəklərini onun yanında söyləyə bilsinlər».

Həzrət İmam (ə) kəlamının davamında belə buyurdu:

«Peygəmbər (s) səhabələrindən birini kədərli görəndə zarafat edərək onun kefini açardı».³

Həmçinin İmam Baqır (ə) buyurur:

¹ Məaniul-əxbər, səh. 335

² Məarif və maarif, səh. 891

³ Sünənün-Nəbi, səh. 60

«Allah-taala camaat arasında söyleş söylemədən zarafat edən şəxsi sevir».¹

Qeyd edilən hədisləri nəzərə alanda belə məlum olur ki, bəzi hədislərdə zarafat etməkdən çəkindirilməsinin səbəbi bu işdə ifrata varmaqdır. Zarafatda ifrata varmaq insanın yelbeyinliyinə gətirib çıxarır. Əlbəttə, ümumilikdə sağlam əyləncənin ümumi qayda və şərtlərinə malik hər bir əyləncə, hətta o barədə əldə heç bir hədis olmasa belə, İslamın nəzərdə tutduğu əyləncə kimi təqdim edilə bilər. Qaçış, futbol, voleybol və digər müsabiqələr də yuxarıda qeyd edilən şərtlərə malik olacağı və çirkin cəhətləri olmadığı təqdirdə, faydalı ola və qəbul edilə bilər.

¹ Kafi, c. 2, səh. 663

İctimai münasibət

İnsan ictimai varlıqdır və cəmiyyətlə ünsiyyətdə olmaq məcburiyyətindədir. İslam dini insan həyatının bütün sahələri üçün qayda-qanun müəyyənləşdirmişdir. İslam baxımından, ictimai münasibətlərin də öz qayda və şərtləri var. Biz bu fəsildə həmin qayda-qanunlar barəsində danışacaqıq.

- 1 -

İslamda ictimai münasibətlərin ümumi qayda və prinsipləri

**Dostluq və düşmənçiliklərdə
Allahın razılığının nəzərə alınması**

İmanın ən yüksək dərəcəsi İmam Sadıqın (ə) bu cümləsində qısaca ifadə edilmişdir:

«Kim Allaha xatir sevsə, Allaha xatir nifrət etsə, Allaha xatir əta etsə, imanı kamil olanlardandır».¹

Həmçinin İmam Baqır (ə) buyurur:

«Möminin digər mömini Allaha xatir sevməsi imanın ən yüksək mərhələlərindəndir».²

Sonrakı bölüm də qeyd edəcəyimiz kimi, İslamda ictimai münasibətlərin qaydalarının biri də münasib ünsiyyət yoldaşının seçilməsidir. Ünsiyyət yoldaşının seçil-

¹ Vəsail, c. 16, səh. 165, bab 15, Vücubu hubbil-mumin, həd. 1

² Vəsail, c. 16, səh. 166, bab 15, Vücubu hubbil-mumin, həd. 3

məsində ən yaxşı meyar dostluq və düşmənciliklərin Al-lahın razılığını qazanmaq üçün olmalıdır.

Əziz Peyğəmbərimiz (s) bu barədə belə buyurur:

«Ey Əbzər, məgər din (dostlara) məhəbbət və (düşmənlərə) nifrətdən ayrı bir şeydir?!»¹

Dost və yoldaşın seçilməsində diqqət

İctimai münasibətlər əxlaq mübadiləsi bazarıdır. Müsbət və mənfi əxlaqi xüsusiyyətlərin çoxu ünsiyət vasitəsi ilə keçir.

Əgər müvəffəqiyyət qazanmış insanlardan müvəffəqiyyətlərin rəhninin nədən ibarət olmasını soruşsanız, dərhal cavab verərlər ki, müvəffəqiyyətə səbəb olan mühüm amillərdən biri yaxşı dostlarla ünsiyətdir. Həmçinin həyatda uğursuzluğa düçar olmuş şəxslərdən: «sizin uğursuzluğunuzun səbəbi nə olub?» – deyə soruşsanız, «pis yoldaş», deyə cavab verərlər.

Pis dostlarla ünsiyətdə olmaq insanı təkamüldən saxlayır. Buna görə də müsəlman, gərək, öz dostlarını dini baxışlar əsasında seçsin. Yəni, gərək, kiminlə ünsiyətdə olmaq və kiminlə ünsiyətdə olmamaq barədə İslamin nəzərini meyar götürsün.

İctimai münasibətlərdə mötədillik

Mötədillik həyatın müxtəlif sahələrində ən yaxşı və bəyənilən meyardır və məşhur «işlərin ən yaxşısı mötədillikdir»² kəlamı da buna işarədir.

İctimai münasibət qaydalarından biri də mötədillikdir. Müsəlman öz həyatını mötədillik əsasında idarə et-

¹ Biharul-ənvar, c. 68, səh. 63, həd. 114

² Biharul-ənvar, c. 48, səh. 103, bab 5

Müsəlmanın işi, ibadəti, əyləncəsi və ictimai münasibətləri mək məsuliyyəti daşıyır. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur:

«Mötədillik Allahın sevdiyi, ifrat isə Allahın sevmədiyi bir işdir».¹

İctimai münasibətlərdə də həm ifrata varmaq, həm də səhlənkarlıq etmək məzəmmət edilir və bəyənilmir. Bundan əlavə, dostluq və düşmənçilikdə də mötədil olmaq lazımdır. İmam Əli (ə) bu barədə belə buyurmuşdur: «Dostluq məşəqqətə səbəb olan həddə olmamalıdır».²

Həmçinin İmam Sadiq (ə) buyurur:

«Dostunu bütün sirlərindən xəbərdar etmə və ona yalnız o sirlərini de ki, əgər düşmənin onlardan xəbərdar olsa, sənə bir ziyan vura bilməsin. Çünkü ola bilər sizin dostluğunuz pozulsun və düşmənçiliyə çevrilsin».³

Həmçinin İmam Əli (ə) buyurur:

«Dostunu həddini aşmayacaq qədər sev».⁴

Dostun sıvanması

İnsanlar barəsində bədgüman olmaq bəyənilmədiyi kimi, onların zahirinə etimad etmək də məzəmmət edilir. Buna görə də, gərək, insan dost olmaq istədiyi şəxsi sıvasın. İmam Əli (ə) bu barədə buyurur:

«Sınamamışdan qabaq hər kəsə etimad etmək acizlikdir».

Həmçinin buyurur: «Sınamamış heç kəsə etimad etmə».⁵

¹ Xisal, Səduq, səh. 10

² Biharul-ənvar, c. 4, səh. 178

³ Mizanul-hikmət, c. 2, səh. 427, həd. 8419

⁴ Nəhcül-bəlağə, 260-ci hikmət

⁵ Məarif və maarif, c. 71 və 78, səh. 190, bəb 54, həd. 56

İnsanların sıvanması barəsində İmam Sadiq (ə) belə buyurur:

«Camaatın namaz və orucuna aldanmayın. Çünkü ola bilər insan namaz və oruca elə adət edib ki, əgər onu tərk etsə, vahiməyə düşür. Onları sözlərinin düzlüyü və əmanətdarlıqla sınayın». ¹⁻²

İnsanların xarakterinə uyğun ünsiyət

Bəşər cəmiyyətində yaşamaq insandan dəyişkən münasibət, davranış tələb edir. Cəmiyyətdə müxtəlif xasiyyətə malik insanlar yaşayır. Bəziləri tez inciyəndir, bəzisi geniş ürəkli, bəzisi zarafatçı, bəzisi isə ciddi və sərtdir. Bəziləri adamın yumşaqlığından sui-istifadə etmir, bəzisi isə...

Buna görə də, təbii ki, hamı ilə eyni cür rəftar etmək mümkün deyil. Əksinə, hər kəslə onun bələd olduğu muz xasiyyətinə uyğun davranışmalıyıq.

İmam Əli (ə) bu barədə buyurur:

«İnsanlarla onların xasiyyətinə uyğun davranışmaq, onların şərindən amanda qalmaqdır». ³

Yoldaşın haqqına riayət etmək

Bu məsələ ictimai münasibətlərin mühüm amillərindəndir. Yoldaşın haqqına riayət edilməsi ictimai əlaqələrin möhkəmlənməsinə səbəb olur. Bilmək lazımdır ki, insanların bir-birinə münasibətdə qarsılıqlı hüquq və və-

¹ Kafi, c. 2, səh. 104

² Hədisdən də göründüyü kimi, dinin göstərişlərinə zahiri əməl etmək, heç də əsl müsəlmanlıqla dəlil deyil, bəzən namaz kimi əməllər adət üzrə yerinə yetirilir. Ona görə də nə ifrata vanib bədgüman olmaq, nə də sadəlövh olub insanın zahiri əməllerinə, oruc, namazına aldanıb tam etibar etmək lazımdır. İslam dini hər zaman orta yolu tutmağın tərəfindədir. – Red.

³ Nəhcül-bəlağə, qısa kəlamlar, hikmət 401, səh. 433

zifələri vardır. Onlara misal olaraq, atanın övlad, həmçi-nin övladın ata üzərində olan haqqını, qonşunun haqqı-nı, iş yoldaşının haqqını, dostun haqqını və sairəni gös-tərmək olar.

İslamda insanların haqqının əhəmiyyəti böyükdür və hətta o, Allahın haqqından yüksəkdə durur. İmam Əli (ə) buyurur:

«Allah-taala bəndələrinin haqqını Öz haqqından qa-bağə salmışdır».¹

İnsanların bir-birinin boynunda olan haqlarından biri də yoldaşın haqqıdır. İmam Səccad (ə) bu barədə buyu-rur:

«Yoldaşın haqqı budur ki, onunla insaf və bəxşisəl yol-daşlıq edəsən, ona o sənə göstərdiyi kimi ehtiram gös-tərəsən... və ona mərhəmət amili olasan, əzab yox».²

Digər bir yerdə buyurur:

«Ünsiyyətdə olduğun şəxsin sənin boynundakı haqqı budur ki, ona nifrin etməyəsən, ona xəyanət etməyə-sən, ona yalan deməyəsən, kələk gəlməyəsən və ona aid işlərdə Allahdan qorxasan».³

O həzrət (ə) əlli fərdi və ictimai haqqı bəyan etdikdən sonra buyurur:

«Bu əlli haqq sənin boynundadır və heç bir halda, onlardan kənara çıxa bilməzsən. Sənə onlara riayət et-mək vacibdir. Bu yolda Allahdan yardım dilə».⁴

İslam baxımından, qarşılıqlı münasibətlər o vaxt sağ-lam sayılır ki, yoldaşlar bir-birinin haqqına riayət etsinlər və onların yerinə yetirilməsinə çalışsınlar.

¹ Mizanul-hikmət, c. 1, həd. 4150

² Biharul-ənvar, c. 74, səh. 7

³ Mizanul-hikmət, c. 2, səh. 591, həd. 10335

⁴ Tühəfəl-üqul, səh. 273-278

Sonrakı bölmələrdə dostun haqqı barəsində də danışacağıq.

Dostluğun mehvəri dəyər olmalıdır

İslamda ictimai münasibətlərin əsaslarından biri də dostluq və yoldaşlığın dəyər əsasında olmasıdır.

İslam dini baxımından, fərd İslami dəyərlərə nə qədər bağlı olsa, onun ehtiramı daha çox vacibdir. Müsəlmana vacibdir ki, başqaları ilə münasibətlərdə onlara dəyərlərə bağlılıqları qədər ehtiram göstərsin.

İmam Əli (ə) buyurur: «Yaramaz adamlara yaxşılıq edən şəxs ona cəfa edib». ¹⁻²

İslam baxımından, xüsusi məqama malik olduqları üçün, ata-anaya, ustada, müəllimə ehtiram göstərilməsi böyük əhəmiyyət daşıyır.

İmam Əsgəri (ə) buyurur:

«Bir gün bir ata ilə oğul İmam Əlinin (ə) yanına gəlir. O həzrət (ə) onlara böyük ehtiram göstərir və yemək gətirir. Yemək yeyiləndən sonra o həzrətin (ə) xidmətçisi Qənbər ləyən, su və dəsmal gətirir ki, qonaqlar əllərini yusunlar. Əli (ə) kuzəni alır və atanın əlinə su tökür. Sonra qabı oğlu Məhəmməd Hənəfiyyəyə verərək buyurur: «Əgər bu ata ilə oğul burada bir-birinin yanında olmasaydilar, oğul burada tək olsayıdı, mən onun əlinə su tökərdim ki, əlini yusun. Lakin o, atasının yanında olduğunu üçün Allah mənim onların arasında fərq qoymamamığı sevmir». ³

¹ Ğürərul-hikəm, c. 2, səh. 474

² Bildirdiyimiz kimi, İslam dini həmişə orta yolu tutmağın tərəfindədir. Kitabın bir sıra yerində pişliyin qarşısında yaxşılıq etmək tövsiyə olunsa da, göründüyü kimi, bu hədisdə tövsiyə başqa cürdür. Burdan belə anlaşılır ki, hər bir şeyin öz yeri var. Bunu ayırd etmək isə insanın öz öhdəsindədir. – Red

³ Camius-səadat, c. 1, səh. 363

Qarşılıqlı məhəbbət və ehtiram

Müsəlmanlar arasında ünsiyyət və münasibətlər qarşılıqlı ehtiram və məhəbbətə əsaslanır.

Qurani-kərim əl-Fəth surəsində möminləri belə təsvir edir:

«Onlar kafirlərin qarşısında möhkəm və sərt, öz aralarında isə mehribandırlar».¹

Həmçinin əl-Bələd surəsində buyurur:

«Bir-birinə mehribanlıq və mərhəməti tövsiyə edirlər».²

Qurani-kərim əl-Hucurat surəsində buyurur:

«Həqiqətən, bütün möminlər bir-biriləri ilə qardaşdır-lar».³ Ayənin bütün nisbətlər içindən «qardaşlığı»nı qeyd etməsi bərabərliyin göstəricisidir. Buna görə də kim başqalarından məhəbbət gözləyirsə, gərək, özü də onlara ehtiram və məhəbbət göstərsin.

¹ əl-Fəth, 29

² əl-Bələd, 17

³ əl-Hucurat, 10

- 2 -

İslami münasibət qaydaları

İndiyə kimi deyilənlər İslami münasibətlərin ümumi prinsipləri idi. İndi isə İslami ünsiyyət qaydalarını bəyan etmək istəyirik.

İslam baxımından, münasibətin bir çox «əmr» və «qadağa»ları var və biz indi davranış qaydaları adı altında onları sadalayacaqıq:

Yoldaşlarla gözəl davranışmaq

İslam gözəl əxlaq və gözəl davranışa böyük əhəmiyyət vermişdir. Qurani-kərimin həzrət Peyğəmbər (s) barəsindəki ən böyük tərifi o həzrətin əxlaqi barəsindədir:

«Həqiqətən, sən böyük əxlaqa maliksən».¹

Quran digər bir ayədə əziz Peyğəmbərimizin (s) bu gözəl əxlaqını onun müvəffəqiyyət amili hesab edir:

«Əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sə-nin ətrafindan dağılışardılar».²

Düzgün davranış və gözəl əxlaq ictimai inkişafın sə-bəblərindən biridir. Həzrət Peyğəmbər (s) Əbdülmüttəlib övladlarına tövsiyəsində belə buyurmuşdur:

«Ey Əbdülmüttəlib oğulları! Siz heç vaxt camaati öz malınızla ətrafiniza toplaya bilməzsiniz. Buna görə onlarla xoş və gülər üzlə qarşılaşın».³

¹ əl-Qələm, 4

² Ali-İmrən, 159

³ Üsuli-kafi, (İslamiyyə nəşriyyatının çapı, Tərcümə ilə) c. 3, səh. 161

Gözəl əxlaqın əhəmiyyəti barədə çox hədislər nəql edilmişdir. O cümlədən, həmin hədislərin birində İmam Baqir (ə) buyurur:

«Möminlərin ən kamil imanlısı onların ən yaxşı əxlaqlısıdır».¹

Həmçinin buyurur:

«Kişinin öz qardaşının üzünə gülməsi yaxşılıqdır».²

Həmçinin həzrət Peyğəmbər (s) buyurur:

«Əməl tərəzisinə qoyulacaq ən ağır əməl gözəl əxlaqdır».³

Pis əxlaq cəmiyyətdə kin-küdürü və ixtilaf kimi digər çoxsaylı mənfi sonluqlarla nəticələnir.

Qəbir sıxişisi, əməllərin puç olması, Cəhənnəmə düşçar olmaq və sairə kimi axırət cəzaları da pis əxlaqın nəticələridir. Allah Rəsulu (s) buyurur:

«Pis əxlaq, sirkə balı zay etdiyi kimi, insanın əməlini zay edir».⁴

Ehsan

Ehsan kəlməsinin mənası çox genişdir. Onun mənalardan biri başqalarına yaxşılıq etməkdir. Ehsan kəlməsinin əhatə dairəsinə başqalarına əl tutmaq, xeyriyyəçilik, başqaları ilə əməkdaşlıq etmək və köməkləşmək, möminə kömək və sairə də daxildir.

İmam Əli (ə) ehsanın əhəmiyyəti barəsində buyurur:

«İmanın ən yüksək dərəcəsi ehsandır».⁵

¹ Məhəccətül-beyza, c. 3, səh. 284

² Biharul-ənvar, c. 74, səh. 288

³ Məhəccətül-beyza, c. 3, səh. 284

⁴ Vəsail, c. 11, səh. 324

⁵ Ğürərul-hikəm, həd. 6112

Həmçinin buyurur:

«İmanın başı insanlara ehsan etməkdir».¹

Ehsan özünün geniş mənəsi ilə İslami davranış qaydalarından, hətta İslam cəmiyyətinin zərurətlərindəndir. Qurani-kərimin sevdiyi simalardan biri ehsan edən şəxsdir. Bu barədə Qurani-kərimdə belə buyurulur:

*«Allah yaxşılıq edənləri sevir».*²

*«Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir».*³

Allah-taala möminlərə göstəriş verir ki, Allahan onlara etdiyi yaxşılığın şükru olaraq, onlar da bir-birilərinə yaxşılıq etsinlər: *«Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et».*⁴

İnsanlara yaxşılıq etmək onların yaxşılıq edənə məhəbbətinin artmasına səbəb olur. İmam Əli (ə) buyurur:

«Kim çox yaxşılıq etsə, qardaşları onu sevər».⁵

Digər bir yerdə buyurur:

«Kim camaata yaxşılıq etsə, onların daimi məhəbbətini qazanar».⁶

Yaxşılığın dəyeri o vaxt artır ki, müsəlman başqlarının ona etdiyi pisliyin müqabilində pislik yox, yaxşılıq edir. Bu, imanın yüksək dərəcəsidir. Allah-taala Qurani-kərimdə Özünün sevimli bəndələrini belə təqdim edir:

*«Və nadanlar (xoşagəlməz sözlərlə) onlara xıtab edən zaman onlar «salam» (xoş və yumşaq söz) deyərlər».*⁷

¹ Ğürərul-hikəm, həd. 9912

² Ali-İmrən, 134

³ Əl-Bəqərə, 195

⁴ Əl-Qəsəs, 77

⁵ Ğürərul-hikəm, həd. 8473

⁶ Ğürərul-hikəm, həd. 8715

⁷ Əl-Furqan, 63

Yaxşılığın bu dərəcəsinin dəyəri barədə çoxlu hədis-lər nəql edilmişdir. Onlardan biri də İmam Əlidən (ə) nəql edilmiş bu hədisdir:

«Allahın bağışlaması yalnız pisliyə yaxşılıqla cavab ve-rən şəxsə rəvadır».¹

Həmçinin buyurur:

«Pislik edənə yaxşılıq et ki, ona (qəlbinə) sahib ola-san».²

Həmçinin həzrət Peygəmbərin (s) həyatı barəsində belə oxuyuruq:

«İslam Peygəmbəri (s) başqalarının pisliyi müqabilin-də pislik etməzdi, əksinə, onların günahına göz yumar və onları bağışlayardı».³

Başqalarının pisliyinə yaxşılıqla cavab vermək ən yax-şı yoldur. İmam Əli (ə) buyurur: «Qardaşını etdiyi xoşa-gəlməz işə görə öz yaxşılığınlı məzəmmət et və onun şərini bağışlamaq, yaxşılıq və bəxşislə uzaqlaşdır».⁴

Salam vermək

«Salamun əleykum», milliyyətindən asılı olmayaraq, hər bir müsəlmanın onun vasitəsi ilə başqalarına təvazö-karlıq və dostluğunu elan etdiyi bir ifadədir.

İslam müsəlmanları salam verməkdə qarşı tərəfi qa-baqlamağa həvəsləndirmişdir. Həmçinin buyurub ki, əgər salamda cavab verən tərəfdirlərsə, salamin cavabı-nı daha yaxşı və gözəl versinlər. Qurani-kərimdə bu ba-rədə belə buyurulur:

¹ Ğürərul-hikəm, həd. 1076

² Ğürərul-hikəm, həd. 2273

³ Sünənün-Nəbi, səh. 75

⁴ Nəhcül-bəlağə, Feyzüllislam, 158-ci hikmat

«Sizə salam verildikdə siz ondan daha gözəl və yaxud onun kimi bir salam(la cavab) verin».¹

İmam Əli (ə) salamı möminin haqqı sayaraq buyurur:

«Müsəlmanın digər müsəlmanın boyununda altı haqqı var: birincisi, nə vaxt onunla qarşılaşsa, salam ver sin...».²

Həmçinin İmam Sadiq (ə) buyurur:

«İnsanların ən xəsisini salam verməkdə xəsislik edən kəsdir».³

Biz həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) həyatına nəzər salanda onların hamiya, hətta kiçik uşaq-lara salam vermələrinin şahidi oluruq. Həzrət Peyğəmbər (s) həmişə salam verməkdə öndə olub və bu yolla müsəlmanlara onun əhəmiyyətini çatdırır.

Salamin aşkar (aydın səslə, qarşı tərəfin eşidəcəyi şəkildə – Red.) verilməsi dostluğa, ürəklərdən kin-küdürütin təmizlənməsinə, təvazökarlığa və s.-ə səbəb olur.

Sirdaşlıq və əmanətdarlıq

İslam baxımından, davranışın mühüm əsaslarından və qaydalarından biri də əmanətdarlıq və sirdaşlıqdır. Müsəlman, gərək, özünün digərləri ilə münasibətlərində, ümumiyyətlə, əmanətdar olsun. Yəni camaatin ona tapşırıldığı şeyi qaytarın və onların sırlarını qorusun.

İmam Əli (ə) buyurur:

«Peyğəmbər (s) vəfatından bir az qabaq mənə üç dəfə belə buyurdu:

«Ey Əbülhəsən, əmanətini (sahibinə) qaytar, istər o, yaxşı insana məxsus olsun, istərsə də günahkara, istər

¹ Ən-Nisa, 86

² Hilyətül-müttəqin, səh. 350

³ Hilyətül-müttəqin, səh. 406

az olsun, istərsə də çox, hətta əgər həmin əmanət iynə,
yaxud sap olsa belə!»¹

Həzrət Peyğəmbər (s) hədislərin birində əmanətdarlı-
ğı yaxşılığın meyarı kimi təqdim etmişdir:

«Heç vaxt insanların namaz və orucunun çoxluğuna,
çox həcc yerinə yetirməsinə, xeyriyyəciliyinə, gecə mi-
nacatlarına baxmayın. Onların sözlərinin düzlüğünü və
əmanətdarlığını yaxşılıq və pisliyin meyarı təyin edin».²

Abdullah ibn Sənan deyir:

«İmam Sadıqın (ə) yanına getdim. O həzrət (ə)
məsciddə əsr namazını qılıb qurtarmış və üzü qibləyə
oturmuşdu. Mən dedim:

«Ey Peyğəmbər (s) övladı, bəzi hökumət adamları
mənim yanımı əmanət olaraq mal qoyurlar. Onlar sizin
xümsünüüzü³ verməyən kəslərdəndirlər. Həmin malları
onlara qaytarım?»

O həzrət (ə) üç dəfə buyurdu:

«And olsun qiblənin Allahına, əgər atam Əmirəl-mö-
mininin (ə) qatili İbn Mülçəm mənə əmanət tapşırısa,
onu ona qaytararam».⁴

Əmanətdarlığın əhatə dairəsi genişdir və o, sirdaşlığı
da əhatə edir. Başqalarının sırlarını faş etmək əmanətə
xəyanətin aşkar nümunələrindəndir və bir çox hallarda
cəmiyyətdə fəsadın yayılmasına səbəb olur. Bəlkə də,
qeybət və töhmətin haram olmasının əsas səbəbi də elə
budur.

¹ Məarif və maarif, c. 1, səh. 254

² Məarif və maarif, c. 1, səh. 254

³ İslama vacib buyurulan əməllərdən biridir. Xüms, yəni illik qazandan artıq
qalan gəlirin 1/5-ni vermək. Xüms haqqında təfərrüat ilə şəriət hökməri açıqlan-
mış kitablarda oxuya bilərsiniz. – Red.

⁴ Məarif və maarif, c. 1, səh. 255

Qurani-kərimdə həmin şəxsləri pis aqibətin gözləməsi bəyan edilmişdir:

*«Həqiqətən, iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axırətdə agrılı bir əzab vardır».*¹

Şəxsiyyətin qorunması

İctimai ünsiyyət və davranış qaydalarından biri də insanın öz münasibətlərində şəxsiyyətinin sarsılmasına səbəb olan şərait yaratmamasıdır. Yersiz zarafatlar, yaramaz münasibətlər, təkrar istəklər, öz yükünü başqlarının boynuna qoymaq insanın şəxsiyyətinin zəifləməsinə səbəb olur.

Öz narahatlıq, nigaranlıq və problemlərini başqlarına açan şəxs, əslində iti balta ilə öz şəxsiyyətinə zərbə vurur. İmam Sadiq (ə) Müfəzzələ belə tövsiyə etmişdir:

«Ey Müfəzzəl, öz tərcümeyi-halını camaata açıb danışmaqdan çəkin. Çünkü əgər elə etsən, camaatin yanında xar və zəlil olacaqsan».²

Aranın düzəldilməsi

İctimai ünsiyyətlərdə insanlar arasında ixtilaf və kin-küdürütin yaranması təbii haldır. Lakin həmin kin-küdürütlərin davam etməsi xoşagəlməz bir haldır. Bir-birinə qarşı kin-küdürüti olan insanlar həmin kin-küdürüti yenidən dostluqla əvəz etmək məsuliyyəti daşıyırlar. Başqları da iki müsəlman qardaş arasındaki incikliklərə son

¹ Ən-Nur, 19

² Biharul-ənvar, c. 47, səh. 44

Müslimanın işi, ibadəti, əyləncəsi və ictimai münasibətləri qoymaq məsuliyyəti daşıyırlar. Allah-taala möminlərə araları düzəltmək göstərişi vermişdir. Buyurur:

«Allahdan qorxun, aralarınızı düzəldin».¹

Digər bir yerdə buyurur:

«İki qardaşınızın arasını düzəldin».²

İmam Əli (ə) bu məsələnin əhəmiyyəti barəsində belə buyurur: «Mən bütün tərəfdarlarına və siz övladlarıma Allahdan qorxmağı, işlərinizdə nizam-intizamlı olmağı və aranızı düzəltməyi tövsiyə edirəm. Çünkü babanız Peyğəmbərdən (s) eşitmişəm ki: «İnsanların arasını düzəltmək bir illik namaz və orucdan üstündür».³

Müfəzzəl deyir:

«İmam Sadiq (ə) mənə belə buyurdu:

«Əgər bizim iki tərəfdarımız arasında çəkişmə yaranmasını görsən, mənim malimdən istifadə edərək onu həll et».⁴

İnsanların arasının düzəldilməsinin əhəmiyyətini başa düşmək üçün təkcə bu kifayətdir ki, bu işin həlli üçün ən pis günahlardan olan yalan danışmağa icazə verilmişdir.

Əhd-peymana vəfa etmək

Əhdə vəfa doğruçuluğun qollarındandır və insanların bir-birinə etimad etməsinə səbəb olur.

İslamda əhdə vəfanın əhəmiyyəti böyükdür və Qiymətdə insandan soruşulacaq şeylərdən biri əhd-peymana vəfadır. Allah-taala Qurani-kərimdə buyurur:

¹ Əl-Ənfal, 1

² Əl-Hucurat, 10

³ Biharul-ənvar, c. 72, səh. 24

⁴ Kafi, c. 2, səh. 209, həd. 3

*«Və əhd-peymanınıza vəfa edin. Həqiqətən, (Qiymət günü) əhd-peymandan soruşulacaqdır».*¹

Allah-taala möminlərin xüsusiyyətləri barəsində buyurur: *«Əhd-peyman bağlayan zaman öz əhdinə vəfali olalar».*²

Digər bir ayədə buyurur: *«Və o kəslər ki, özlərinin əmanətlərinə və əhd-peymanlarına riayət edirlər».*³

İmam Baqir (ə) buyurur:

«Allah-taala heç kəsə üç şeyi tərk etmək icazəsi verməyib: ...Əhdə vəfa, istər (tərəf müqabili) yaxşı əməl sahibi olsun, istərsə də pis».⁴

Həzrət Peyğəmbərdən (s) nəql edilmiş digər bir hədisdə deyilir: «Əhdinə vəfa etməyənin dini də yoxdur».⁵

Bu və buna bənzər hədislərdən belə məlum olur ki, din namaz və orucla məhdudlaşdırılmış, o, ictimai məsələləri də nəzərə alır.

Hədislərin birində deyilir:

«Həzrət Peyğəmbər (s) bir kişi ilə birlikdə idi. Həmin şəxs harasa getmək istədi. Həzrət Peyğəmbər (s) bir daşın yanında dayanıb dedi: «Mən sən gələnə kimi buradayam». Həmin şəxs getdi və bir müddət gəlmədi. Günəşin şüaları getdikcə qalxdı və birbaşa həzrət Peyğəmbərin (s) üzünə düşməyə başladı. Səhabələr dedilər: «Ey Allahın Peyğəmbəri, kölgəyə çekilin». Həzrət Peyğəmbər (s) buyurdu:

«Mən onunla əhd bağlamışam ki, (başqa yerdə deyil, məhz) burada dayanım».⁶

¹ Əl-İsra, 34

² Əl-Baqərə, 177

³ Əl-Muminun, 8; Əl-Məaric, 32

⁴ Biharul-ənvar, c. 75, səh. 92, həd. 2

⁵ Mizanul-hikmət, c. 3, səh. 2147

⁶ Biharul-ənvar, c. 75, səh. 95

Həmçinin Əmmar Yasir deyir: «Bizim bir neçə qoyunumuz var idi və mən onları otarırdım. Həzrət Məhəmməd (s) də qoyun otarırdı. Bir gün o həzrətə (s) dedim: «Filan dağda çoxlu otu olan bir otlaq tanıyram, rəziləşsan, sabah qoyunlarını ora apararıq». O həzrət (s): «bəli», – deyə cavab verdi. O, səhəri gün həmin yerə məndən tez getmişdi. Mən ora çatanda gördüm ki, öz qoyunlarını ora aparıb, amma onları otlağa girməyə qoymur. Mən ondan otlağa girməməsinin səbəbini soruştum. Buyurdu: «Çünki biz səninlə söz qoymuşduq ki, ora birlikdə gedək. Buna görə də ora sənsiz getməyi rəva bilmədim».¹

Yumşaqlıq və mehribanlıq

Yumşaqlıq və mehribanlıq, yəni insanlarla mərhəmətlə davranmaq və onların kobudluğu qarşısında səbir edərək düzümlü olmaq da mühüm davranış qaydalarındandır.

Cəmiyyətdə müxtəlif insanlar yaşayır. Əgər insan başqalarının kobudluğu qarşısında güzəst etməsə, ya gərək, ünsiyyətdən əl çəksin və guşənişin olsun, ya da (səbir etməyib) psixoloji xəstəliklərlə keçinməli olsun.

Yumşaqlıq nadanın doğru yola gəlməsinə səbəb olur və onun təsiri sərt cavabdan daha çoxdur.

Allah-taala Musa ilə Haruna belə buyurub:

*«Fironun yanına gedin ki, o, həddini aşaraq azığınlaşib. Onunla yumşaq danışın, bəlkə, qəbul etdi və ya qorxdu».*²

Bu ayədən belə məlum olur ki, yumşaq danışiq ilə məqsədə daha yaxşı çatmaq mümkündür.

¹ Məarif və maarif, c. 5, səh. 26

² Taha, 43-44

İslam Peygəmbərinin (s) öz işində müvəffəqiyyət qazanmasının müxtəlif səbəbləri olub. Lakin ən mühüm amil o həzrətin (s) yumşaqlığı və güzəşt etməsi olub. Qurani-kərim buyurur:

*«Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla mülayim oldun və əgər qaba, daş-ürəkli olsaydın, onlar mütləq sənin ətrafindan dağlışardılar».*¹

Bir çox insanlar həmin bu davranış tərzi sayəsində İslama üz tutublar.

İmam Səccadin (ə) həyatı barəsində belə oxuyuruq:

«İmam Səccadın (ə) qohumlarından biri o həzrətin evinə gəlir və səs-küy qopararaq ona pis sözər deyir. İmam (ə) həmin vaxt qəzəb alovunda yanmış şəxsə heç nə demir. Həmin şəxs çıxıb gedir. İmam (ə) öz səhabələri ilə onun qapısına gedir və onu çağırır. Həmin şəxs elə bilir ki, İmam (ə) intiqam almaq üçün gəlib. Buna görə də özünü davaya hazırlayaraq evdən çıxır. Həmin vaxt İmam Səccad (ə) ona xitab edərək deyir: «Əgər sənin mənə dediklərin məndə varsa, Allahdan onları bağışlamasını istəyirəm. Əgər onlar məndə yoxdursa, Allahdan istəyirəm ki, səni bağışlasın». İmam (ə) rəftarından mat qalmış həmin şəxs o həzrətin alnından öpür və üzr istəyərək deyir: «Mənim sizə dediklərim sizdə yoxdur. Həmin sözlərə mən özüm layiqəm».²

Həmçinin Zöhəri deyir:

«Mən İmam Səccad (ə) ilə ünsiyyətdə olurdum. And olsun Allaha, mən həmin vaxt kimi görürdümsə, arxada o həzrətə düşmən idi, amma İmamın (ə) yanında olan-

¹ Ali-İmran, 159

² İrşad, Mufid, c. 2, səh. 146

da ona öz sevgisini izhar edirdi. Çünkü onlar o həzrətin üstünlüklerindən xəbərdar idilər və buna görə də ona paxılılıq edirdilər. Lakin o həzrət (ə) camaatla o qədər yumşaq və xoş davranışındı ki, hamı onu sevirdi».¹

Həzrət Peyğəmbər (s) yumşaqlıq və mehribanlıq barəsində belə buyurmuşdur:

«Biz peyğəmbərlərə insanlarla yumşaq davranışmaq, vaciblərin yerinə yetirilməsinə əmr edildiyi kimi əmr edilmişdir».²

Allah Rəsulundan (s) nəql edilmiş digər bir hədisdə belə deyilir:

«İnsanların ən ağıllısı camaatla daha çox mülayim davranışandır».³

Həmçinin buyurur:

«Əgər yumşaqlıq və mehribanlıq gözə görünən bir varlıq olsaydı, Allahın yaratdığıları içində ondan gözəli olmazdı».⁴

İمام Əli (ə) buyurur:

«Yumşaqlıq qurtuluşun açarıdır».⁵

Həmçinin həzrət Peyğəmbərin (s) belə buyurduğu nəql edilmişdir:

«Yumşaqlıq həyatın yarısıdır».⁶

Fədakarlıq

Ünsiyyət qaydalarından biri də fədakarlıqdır. Yəni insan bacardıqca başqalarının ehtiyaclarının aradan qaldırılmasına çalışmalıdır. Bu sifətin əhəmiyyəti barəsində

¹ Məarif və maarif, c. 5, səh. 2034

² Mizanul-hikmət, c. 2, səh. 1103

³ Mizanul-hikmət, c. 2, səh. 1103

⁴ Kafi, c. 2, səh. 120

⁵ Gürərül-hikmət, 294

⁶ Mizanul-hikmət, c. 2, səh. 1102

çoxsaylı hədislər nəql edilmişdir. O cümlədən, İmam Əli (ə) buyurur:

«Fədakarlıq əxlaqi keyfiyyətlərin ən üstündür».¹

Həmçinin buyurur:

«Fədakarlıq yaxşılığın ən yaxşısı və imanın ən yüksək dərəcəsidir».²

Qurani-kərimdə fədakarlıq möminlərin sıfətlərindən sayılmışdır:

*«Özləri ehtiyac içində olduqları halda, onları özlərin-dən üstün tutarlar».*³

Hədislərdə var ki, həzrət Əli (ə) öz bağını on iki min dirhəmə satır və pulun hamısını Mədinənin yoxsul və imkansızları arasında bölür, sonra öz evinə qaydır.

Həzrət Fatimə (ə) soruşur: «Bağın pulunu neylədin?»

İmam (ə) cavab verir ki: «Allah yolunda verdim».⁴

Həmçinin bu barədəki digər bir hədisdə belə deyilir:

«Bir gün Fatimeyi-Zəhra (ə) həzrət Əliyə (ə) deyir ki, atamın yanına get və ondan bu günə yemək tədarükü görmək üçün bir şey borc al. Həzrət Əli (ə) həzrət Peyğəmbərin (s) yanına gedir və o həzrətdən (s) bir dinar alır. Sonra bazara gedir ki, həmin pula yemək alsın. Yolda Miqdad ibn Əsvədi görür və onun kefini soruşur. Söhbət əsnasında onun çox sıxıntı içində olması məlum olur. Buna görə də həzrət Əli (ə) həmin dinarı ona verir və özü məscidə gedir. Evə əliboş qayıtdığı üçün xəcalət çəkir. Bir müddət sonra həzrət Peyğəmbər (s) Əlini (ə) axtarmaq üçün məscidə gəlir və ondan harada olmasını

¹ Mizanul-hikmət, c. 1, səh. 16

² Mizanul-hikmət, c. 1, səh. 16

³ əl-Həşr, 9

⁴ Fərhəngə soxənane həzrəte Zəhra (ə), səh. 21

Müslimanın işi, ibadəti, əyləncəsi və ictimai münasibətləri və evə bir şey almamasının səbəbini soruşur. İmam Əli (ə) cavab verir: «Miqdadı gördüm. O, çox ehtiyac içində olduğu üçün dinarı ona verdim». Peyğəmbər (s) buyurur: «Bu hadisədən xəbərim var. Çünkü (artıq) Allah-taala sənin barəndə **«özləri ehtiyac içində olduqları halda, onları özlərindən üstün tutarlar»**¹ ayəsini nazil edib».²

Göz yummaq və özünü görməməzliyə vurmaq

Bundan öncə də qeyd etdiyimiz kimi, insan ictimai varlıqdır və cəmiyyətdə, digər insanların yanında yaşa- malı, onlarla ünsiyyətdə olmalıdır.

Ola bilər ki, bu ünsiyyətlərdə insanlar bir-birinin eyiblərindən xəbərdar olsunlar. Həmin eyiblərin üzə çıxarılması və üzə vurulması bəyənilən iş deyil. Buna görə də, İslam baxımından, ünsiyyətin qaydalarından biri eyiblərə göz yummaq və özünü görməməzliyə, bilməməzliyə vurmaqdır. İmam Baqır (ə) bu barədə belə buyurur:

«Məişətin və ünsiyyətin islah edilməsinin üçdə ikisini zirəklik, üçdə birini isə göz yummaq və özünü bilməməzliyə vurmaq təşkil edir».³

Qohumlarla əlaqə

İslam təlimləri baxımından, ünsiyyət qaydalarından biri qohumlarla əlaqədə olmaq, yəni onların qayğısına qalmaqdır. Təəssüfə qeyd etmək lazımdır ki, müasir avtomatlaşmış cəmiyyətdə insani duygusal əməkdaşlığı qu- ruyub və qohum-əqrəba arasında get-gəllər gündəlik işlərin kölgəsində qalıb.

¹ əl-Həşr, 9

² Məarif və maarif, c. 1, səh. 321

³ Biharul-ənvar, c. 46, səh. 230, bab 4

İnsanın vücudunu əlaqə və bağlılıqlar əhatə etmişdir. Onların biri insanın yaradanla əlaqəsidir ki, əgər bu əlaqə kəsilsə, insanın məhvinə səbəb olar. Digər bir əlaqə ümumilikdə insan cəmiyyəti, xüsusilə ata-ana və digər qohumlarla əlaqədir.

Bu əlaqələrin bərqərar edilməsi «*Allahın, birləşilməsinə əmr etdiyi şeyə birləşir*»¹ ayəsinin nümunəsidir. Buryur ki, ağıl sahibləri Allahın bərqərar edilməsini əmr etdiyi əlaqələri bərqərar edirlər. Qohumlarla əlaqənin kəsilməsi isə «*Allahın birləşilməsinə əmr etdiyi şeyi kəsirlər*»² ayəsinin nümunəsidir. Yəni günahkar kəslər Allahın, bərqərar edilməsi haqqında göstəriş verdiyi əlaqələri kəsirlər.

Əmirəl-möminin Əli (ə) buyurur:

«Qohumlarınızla əlaqə qurun, hətta salam verməklə olsa belə».³

Əməkdaşlıq və qarşılıqlı yardım

Məlum olduğu kimi, insan işlərin çoxunu köməkli şəkildə yerinə yetirməlidir. Məscid, məktəb, təlim mərkəzləri, küçə, bina, şəhər və sairənin vəziyyətinin düzəldilməsi hamının birgə çalışmasını və bir-biri ilə əməkdaşlıq etməsini tələb edən işlərdir. Nə qədər ki, əməkdaşlıq quruculuq və xeyir istiqamətindədir, İslam onu dəstəkləyir. Qurani-kərim buyurur:

«*Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizi kömək edin, günah və həddi aşmaqda bir-birinizlə kömək-ləşməyin!*»⁴

¹ Ər-Rəd, 21

² Ər-Rəd, 25 və əl-Bəqərə, 27

³ Biharul-ənvar, c. 74, səh. 191

⁴ Əl-Maidə, 2

Hər hansı bir gəncin ailə qurmasına kömək etmək, möminin borcunu qaytarmasına yardım etmək, bekar gəncə əl tutmaq və ona sərmayə vermək xeyirxahlıq istiqamətində köməkləşməyin bariz nümunələrindəndir.

İmam Əli (ə) bu barədə buyurur:

«Allahın bəndələrinin boynunda olan vacib haqların-dan biri imkanları qədər öyünd-nəsihət vermələri və haq-qın bərqərar edilməsində bir-birinə yardım göstərmə-ləridir».¹

İnsanlara öyünd-nəsihət vermək

Yoldaşlığın qaydalarından biri də öyünd-nəsihət ver-məkdir.

İslami cəmiyyətdə müsəlman heç vaxt başqalarının ziyana düşməsinə, bəla və müsibətə düşçər olmasına ra-zı ola bilməz və özünün xeyrini nə qədər istəyirsə, ca-maatın da xeyir və yaxşılığını o qədər istəyir.

Öz xeyir və mənfaətini güdmək insanın zatındadır. Lakin bu xüsusiyət başqalarının hüquqlarının pozulma-sına səbəb olmamalıdır.

İmam Sadiq (ə) buyurur:

«Allaha xatir Onun yaratdıqlarına öyünd-nəsihət verin! Çünkü siz Allah dərgahına ondan üstün bir əməllə get-məyəcəksiniz».²

Həmçinin həzrət Peyğəmbər (s) buyurub:

«Qiyamət günü Allah dərgahında ən üstün şəxs Onun yaratdıqlarına daha çox nəsihət verənlərdir».³

Eləcə də, İmam Əli (ə) buyurur:

¹ Biharul-ənvar, c. 41, səh. 152, həd. 46

² Kafi, c. 2, səh. 208

³ Kafi, c. 2, səh. 208

«Nəsihət verməyən şəxs dostluq haqqını yaxşı yerinə yetirməyib».¹

Hədislərin birində belə deyilir: «Allah-taala həzrət Adəmə (ə) vəhy edib ki, Mən bütün sözləri sənə dörd kəlmədə qısaca deyəcəyəm: ...Səninlə camaat arasında olan budur ki, özün üçün bəyəndiyin şeyi camaat üçün də bəyən və özün üçün istəmədiyin şeyi onlar üçün də istəmə».²

Əfv və güzəşt

Başqaları ilə birgə yaşamağı insan üçün şirinləşdirən şey əfv etmək və bağışlamaqdır. İnsanın intiqam almaq imkanı olan halda, əfv etməsi olduqca bəyənilən bir əməldir və mərdliyin nişanəsidir. Həzrət Peyğəmbər (s) buyurur:

«Əfv edin! Çünkü əfv etmək bəndənin yalnız izzət və baş ucalığını artırır».³

Bu əməlin dəyəri barəsində çoxlu hədislər nəql edilmişdir. Onların həzrət Peyğəmbərimizdən (s) nəql edilmiş bu hədisdir:

«Sizə dünya və axırətin ən yaxşı xisətindən xəbər verimmi? Sənə zülm edəni ilk olaraq bağışlamaq....».⁴

Əgər insan özünün də hər an başqalarının əfvinə möhtac ola biləcəyini nəzərə alsa, onda əfv və bağışlamanın dəyərini dərk edər.

İntiqam, bəzən, zülmə məruz qalmış şəxsin haqqı olşa da, həmişə bəyənilən əməl deyil və çox vaxt ailə və ya cəmiyyətin tellərinin qırılmasına səbəb olur.

¹ Mizanul-hikmət, c. 4, səh. 3279

² Kafi, c. 3, səh. 317

³ Kafi, c. 2, səh. 108

⁴ Mizanul-hikmət, c. 3, səh. 2013

Qəzəbi boğmaq

Qəzəb də insanın zati xüsusiyyətlərindəndir və Allah-taala insanda məhəbbət, mərhəmət və sevgi hissi yaratdığı kimi, qəzəb də yaradıb. Lakin qəzəbdə ifrata varmaq və yersiz qəzəblənmək insana çoxlu ziyanlar vura bilər.

İmam Əlinin (ə) öz oğlu İmam Həsən Müctəbaya (ə) vəsiyyətlərindən biri belədir: «Öz qəzəbini ud. Mən qəzəbi udmaqdan şirin bir içki görməmişəm».¹

Qəzəb bir çox günahların mənbəyidir. İnsanın ən təhlükəli halları özünü qəzəbli vaxt bürüzə verir. Məsələn, qəzəblənib bir nəfəri qətlə yetirmiş şəxs, əgər qəzəb dəliliyinin əsiri olmasaydı və öz qəzəbini cilovlasaydı, belə bir böyük səhvə yol verməzdi.

Allah-taala pəhrizkarları öyərkən belə buyurur:

«(*Təqvvilər*) qəzəblərini udan və camaat(in xətalalarının)dan keçən (kəs)lərdir. Allah yaxşılıq edənləri sevir».²

Həmçinin möminləri belə təsvir edir:

«*Qəzəblənəndə bağışlayarlar*».³

İslami mənbələrdə İmam Sadıqın (ə) həyatı barəsində belə oxuyuruq:

«O həzrətin (ə) qohumlarından biri bir məsələyə görə camaatın yanında o həzrətin arxasında pis sözlər daşıdır. Bir nəfər bunu o həzrətə çatdırır. İmam (ə), heç bir əks hərəkət göstərmədən tam yumşaqlıq və sakitliklə ayağa qalxır, dəstəmaz alır və namaz qılmağa başlayır. Orada olan Həmmad adlı bir şəxs deyir:

¹ Biharul-ənvar, c. 71, səh. 168

² Ali-İmrən, 134

³ Əş-Şura, 37

«Mən elə bildim ki, o həzrət (ə) həmin şəxsə lənət oxumaq istəyir. Lakin gördüm ki, o həzrət (ə) namazdan sonra belə dua etdi:

«Allahım, mən haqqımı ona bağışladım. Sən məndən daha böyük və daha səxavətlisən. Onu mənə bağışla və cəzalandırma».¹

Həzrət Sadiq (ə) buyurur:

«Kim (intiqam almaq) imkanı olan halda qəzəbini boğsa, Allah Qiyamətdə onun qəlbini Öz razılığı ilə doldurar».²

Qonaqpərvərlik

Ünsiyyətin dəyərli qaydalarından biri də qonaqpərvərlikdir. Deyilənlərə görə Allahın dostu (Xəlilür-Rəhman) həzrət İbrahim (ə) o qədər qonaqpərvər olub ki, evinə qonaq gəlməyəndə qonaq axtarmağa çıxarmış.³

Həmçinin İmam Əlidən (ə) nəql edirlər ki, onu narahat görülərlər. Səbəbini soruşanda buyurur: «Yeddi gündür bizə qonaq gəlməyib».⁴

İslam mədəniyyətində qonaq Allahın dostu sayılır və ona ehtiram göstərmək dəyər hesab edilir.

İmam Sadiq (ə) buyurur:

«Həzrət Peyğəmbərin (s) yanına əsir gətirirlər. Cəzalandırmaq üçün onlardan birini qabağa çıxarırlar. Cəbrail nazil olaraq deyir: «Ya Məhəmməd, Rəbbin sənə salam yetirir və buyurur ki, sənin əsirin aclara yemək verən, qonaqpərvər, çətinliklərə səbr edən bir insandır».

¹ Fərazhayə bərcəstə, c. 2, səh. 181

² Nurus-səqəleyn təfsiri, səh. 390

³ Məarif və maarif, c. 5, səh. 2182

⁴ Məarif və maarif, c. 5, səh. 2182

Həzrət Peyğəmbər (s) əsirə deyir: «Cəbrail mənə sənin qonaqpərvər bir insan olduğunu xəbər verdi. Buna görə də səni azad edirəm».

Həmin əsir Peyğəmbərdən (s) soruşur: «Allah bu xisliyi sevir?» Həzrət Peyğəmbər (s) buyurur: «Bəli». Əsir deyir:

«And olsun səni haqq olaraq göndərənə, heç vaxt heç kəsi öz sərvətimdən məhrum etməyəcəyəm». Sonra o, müsəlman olur».¹

Möminlərin ehtiyaclarının aradan qaldırılması və insanların dərdinə şərīk olmaq

Ünsiyyət qaydalarından biri də camaatın ehtiyaclarının aradan qaldırılması və onlara yardım edilməsidir. Bu, möminlərin xüsusiyyətlərindən sayılır. Həzrət Peyğəmbərin (s) barəsində oxuyuruq:

«Hətəmin qızı İslam qüvvələrinin əlində əsir idi. O, həzrət Peyğəmbərə (s) deyir: «Əgər məsləhət bilirsinizsə, məni azad edin və ərəb qəbilələrinin məzəmmətin-dən qurtarın. Mənim atam qulları azad edər, acı hadisələrdə camaata kömək edərdi». Allah Rəsulu (s) ona deyir: «Bu, möminlərin xüsusiyyətlərindəndir». Həzrət Peyğəmbər (s) sonra göstəriş verir ki, atasının əxlaqi dəyərlərinə ehtiram əlaməti olaraq onu azad etsinlər».²

Müsəlman, imkanı daxilində möminlərin ehtiyaclarının aradan qaldırılması istiqamətində çalışmaq məsuliyyəti daşıyır. Əgər heç kəsin ehtiyacını aradan qaldıra bil-mirsə, heç olmasa, onunla həmdərdiliyini bildirməli, özünü onun qəmininə şərīk bilməlidir.

¹ Biharul-ənvar, c. 71, səh. 149

² Zəhrur-rəbi, səh. 89

Möminlərin ehtiyaclarının aradan qaldırılmasının əhəmiyyəti barəsində çoxlu hədislər nəql edilmişdir. Onların birində həzrət Peyğəmbər (s) belə buyurur:

«Mömin qardaşının ehtiyacını aradan qaldıran şəxs bir ömür Allaha ibadət etmiş şəxs kimidir».¹

Həmçinin digər bir hədisdə oxuyuruq:

«Öz qardaşının yanında gedən şəxs, istər onun işini görmüş olsun, istərsə də görməsin, bir ömür Allaha ibadət etmiş şəxs kimidir». Bir nəfər soruşur: «Öz qardaşının istəyinin arxasınca getsin və təvafı yarımcıq saxlasın?!»² İmam (ə) buyurur: «Bəli».³

Möminin ehtiyacının aradan qaldırılmasının Kəbənin təvafından üstün olmasını o həzrətin (ə) əməli haqqında Əban ibn Təgləbin dili ilə nəql edilmiş hədisdən də başa düşmək mümkündür.

Əban deyir: «İmam Sadiqlə (ə) birlikdə Kəbənin təvafına məşğul idik. Təvafın qızığın yerində Əhli-beytdən (ə) olan bir şəxs işaret ilə məndən ona kömək etməyim üçün getməyimi istədi. Lakin mən təvafımı yarımcıq kəsmək və İmamı (ə) buraxmaq istəmirdim. İmam (ə) (həmin şəxsin məni çağırmasını) başa düşüb buyurdu:

«Onunla get!» Mən dedim: «Təvafımı pozum?» Bu-yurdu: «Bəli».⁴

Həmçinin İmam Səccadın (ə) həyatı barəsində belə oxuyuruq: «Zeyd ibn Üsamə İmam Səccadın (ə) zamanında yaşamış müsəlmanlardan olub. İmam (ə) onun xəstələnib yatdığını eşidir və ona baş çəkməyə ge-

¹ Əmali, Şeyx Tusi, səh. 481

² Hədisdən belə arnlaşılı ki, insan, hətta Kəbənin ətrafına fırlanmaq kimi mühüm və savabı böyük olan bir əməl ilə məşğul olsa belə, din qardaşının ehtiyacını aradan qaldırmağa üstünlük verməlidir. – Red.

³ Məarif və maarif, c. 2, səh. 657

⁴ Üsuli-kafi, c. 2, səh. 171-172

Müsəlmanın işi, ibadəti, əyləncəsi və ictimai münasibətləri dir. İmam (ə) onun ağladığını görür və ağlamasının səbəbini soruşur.

Zeyd deyir: «On beş min dinar borcum var. Bu böyük məbləğli borca görə ağlayıram. Dünya malından da bir şey qoyub getmirəm ki, həmin məbləği ödəsin».

İmam Səccad (ə) buyurur:

«Ağlama, nigaran olma. Mən sənin borcunun ödənilməsini boynuma götürürəm». Sonra İmam (ə) onun bütün borclarını ödəyir».¹

Üzrü qəbul etmək

Bəzən biri insana pislik edir və sonra peşman olaraq üzr istəyir. İslam baxımından, ünsiyyət qaydalarından biri üzrü qəbul etməkdir.

İmam Səccad (ə) öz övladına nəsihətində belə buyurur:

«Əgər bir şəxs sağ tərəfindən sənə pislik etsə və sonra sol tərəfdən səndən üzr diləsə, onun üzrünü qəbul et».²

Təvazökarlıq

Təvazökarlıq gözəl ictimai qaydalardandır və İslamda o, çox təkid edilmişdir. Təvazökar şəxsə camaat da ehtiram göstərir. Lakin təkəbbürlü adam vahiməli tənhalığa düşür olur və belələrinə camaat arasında da yer olmur.

Əgər insan özünün də başqaları kimi Allahın adı bəndələrindən biri olduğunu, Allah qarşısında acizliyini, xəstəliyə məruz qalma ehtimalını, əcəlin hər an yaxalaya biləcəyini və bu kimi xüsusiyyətlərdə başqalarından fərq-lənmədiyini anlsa, həmişə təvazökarlıq yolunu tutar.

¹ Fərazhaye bərcəstə, c. 2, səh. 170

² Vəsail, c. 8, səh. 553

İmam Əli (ə) bu barədə belə buyurur:

«Yazıq Adam övladı! Əcəli gizli, xəstəlikləri naməlumdur. Əməlləri qorunub saxlanılır, bir ağaçqanad onu incidir, suyun boğazda ilişməsi onu öldürür, tər onu iyələndirir».¹

Bütün bu zəiflik və acizlikdən sonra insanların lovğalanmağa haqqı varmı?! O həzrət (ə) ünsiyətdə təvazökarlığın əhəmiyyəti barəsində belə buyurur:

«Kimin varlıq ağacı yumşaq olsa (yəni kim təvazökar olsa), budaqları (dostları) çox olar».²

Həmçinin o həzrətin (ə) təvazökarlığın əhəmiyyəti barəsindəki digər bir kəlamında belə oxuyuruq:

«Təvazökarlıq insanın fəzilətlərini yayır».³

Allah-taala Özünün mömin bəndələri barəsində belə buyurur:

*«Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedərlər».*⁴

Həzrət Peygəmbər (s) hədislərin birində belə buyurur: «Mənim ümmətimdən təvazökar insanlar görəndə onların qarşısında təvazökar olun. Lovğa insanlar görəndə isə onların qarşısında təkəbbürlü olun».⁵

Möminlərin hüquqlarının müdafiə edilməsi

İnsanın başqaları ilə dostluğu onun həmin şəxslərin hüquqlarını qorumasını tələb edir. Bu, dostluğun qaydasıdır. İmam Əli (ə) bu barədə belə buyurur:

¹ Nəhcül-bəlağə, Feyzüllislam, 411-ci hikmət, səh. 1283

² Nəhcül-bəlağə, Feyzüllislam, 205-ci hikmət, səh. 1183

³ Mizanul-hikmət, c. 4, səh. 3554

⁴ Əl-Furqan, 63

⁵ Camius-səadat, səh. 443

«Dost üç yerdə – çətinlik zamanı, yanında olmayan-da və vəfat edəndə – öz dostunun fikirində olmayıncı həqiqi dost deyil».¹

İmam Kazım (ə) İraqa səfər edəndə Əli ibn Yəqtin o həzrətə (ə) öz vəziyyətindən şikayətlənərək deyir: «Mənim vəziyyətimi görürsən? Görürsən, hansı quruluşda yer almış, kimlərlə işləyirəm?» İmam (ə) buyurur: «Allah-hın zalimlərin içində (işləyən) sevimli bəndələri var ki, onların vasitəsi ilə, Özünün yaxşı bəndələrini himayə edir. Sən Allahın sevimli bəndələrinin sırasındasın».²

Möminlərin hüquqlarının qorunmasının vacib olduğu yerlərdən biri onların özlərinin olmadıqları və qeybətləri edilən yerdir.

Allah Rəsulu (s) buyurur:

«Əgər bir (müsəlman) şəxsin yanında başqa bir müsəlmanın qeybətini etsələr və o, həmin şəxsi müdafiə etmək imkanına malik olduğu halda, bunu etməsə, Allah onu həm dünyada, həm də axırətdə xar edər».³

Xəbərdarlıq və yaxşılığa dəvət

İslam təlimlərində yaxşılığa dəvət və pis işlərdən çəkindirmə ünsiyyətin mühüm qaydalarından sayılır. Xəbərdarlıq etmək və öyünd-nəsihət vermək kamala çatmağın, cəmiyyətin çirkinliklərdən təmizlənməsinin, gözəl adət-ənənələrin bərqərar edilməsinin mühüm amillərindəndir.

İslam baxımından, dostun xüsusiyətlərindən biri onun dostuna xəbərdarlıq etməsi, yəni yaxşı işləri dostunun

¹ Nəhcül-bəlağə, Feyzüllislam, səh. 1150, 129-cu hikmət

² Sireye pişvayan, səh. 456

³ Məarif və maarif, c. 1, səh. 2405

yadına salması və eyiblərini ona başa salmasıdır. İmam Sadiq (ə) buyurur:

«Mənim ən yaxşı dostum, eyiblərimi mənə hədiyyə edən kəsdir».¹

Əgər kimsə bu işi görməsə, əslində, öz dostuna xəyanət edib.

İmam Sadiq (ə) buyurur:

«Əgər kimsə qardaşını pis iş görən zaman görsə və onu həmin işdən çəkindirmək imkanı olmasına baxma-yaraq, bunu etməsə, ona xəyanət edib».²

Həmcinin o həzrət (ə) digər bir kəlamında buyurur:

«Kim pis bir işin şahidi olsa və onun qarşısını almaq imkanı ola-ola, bunu etməsə, deməli, o, əslində, Allaha qarşı itaətsizlik edilməsini istəyib. Kim Allaha qarşı itaətsizlik edilməsini istəsə, həqiqətən, Allahla açıq-aşkar düşmənçilik edib».³

Haris ibn Müğeyrə deyir: «Mədinənin küçələrində İmam Sadiqlə (ə) rastlaşdım. O həzrət (ə) məni görən kimi dedi: «Ey Haris, bil ki, bilənləriniz, nadanlara görə məsuliyyət daşıyırlar». O həzrət (ə) bunu deyib getdi və dayanmadı. Mən ilk münasib fürsətdə o həzrətin (ə) evinə getdim. İcazə aldıqdan sonra yanına daxil olub dedim: «Sizin o sözünüz məni tutdu. Bu barədə daha artıq izah verə bilərsiniz?»

İmam (ə) buyurdu: «Sizə özünüzdən birinin bizim əzab-əziyyətimizə, narahatlığımıza səbəb olan bəzi işlər görməsini eşidəndə onun yanına gedib ona xəbərdarlıq etməyə, öyünd-nəsihət verməyə, yumşaq və ağıllı sözlərlə onu həmin əməlindən çəkindirməyə nə mane olur?»

¹ Tühəfү-üqul, səh. 273

² Biharul-ənvar, c. 75, səh. 65

³ Mizanül-hikmət, c. 3, səh. 1942, həd. 12701

Mən dedim: «Axi onlar bizə qulaq asmırlar». Buyurdu: «Onda vəzifəniz onlardan ayrılmak, onlarla oturub-durmamaqdır». ¹

İslam şəriətində yaxşılığa dəvətin xüsusi yeri var. Bu əməl o qədər mühümdür ki, İmam Əli (ə) onunla digər yaxşı əməlləri müqayisə edərək onu dəniz, digər yaxşı əməlləri isə ağız suyu sayır:

«Bütün yaxşı əməllər, hətta cihad yaxşılığa dəvətin yanında dənizin yanındakı ağız suyu kimidir». ²

Digər bir hədisdə İmam Əli (ə) yaxşılığa dəvəti dinin son məqsədi kimi təqdim edərək buyurur:

«Dinin son məqsədi yaxşılığa dəvət və pis işlərdən çəkindirməkdir». ³

Həzrət Peyğəmbərdən (s) nəql edilmiş digər bir hədisdə deyilir:

«Allah-taala dini olmayan zəif möminə qəzəb edəcək». Soruştular: «Dinsiz mömin kimdir?» Buyurdu:

«Pis işlərdən çəkindirməyən kəs». ⁴

Əgər insan başqalarına yaxşı işlər görməyi tövsiyə etsə, amma onu özü yerinə yetirməsə, sözünün təsiri olmayacaq. Bu, yağış suyunun daşa təsir göstərməməsi-nə oxşadılmışdır.

Bu barədə olan hədislərin birində İmam Əlinin (ə) belə buyurması nəql edilmişdir:

«Allah lənət etsin, özlərinin yerinə yetirmədikləri yaxşı işləri başqalarına əmr edənlərə və həmçinin başqalarını özlərinin yerinə yetirdikləri pis əməllərdən çəkindirənlərə!» ⁵

¹ Məarif və maarif, c. 1, səh. 263

² Nəhcül-bəlağə, Sübhı Saleh, səh. 543, 374-cü hikmət

³ Gürərul-hikmət, həd. 6373

⁴ Mizanul-hikmət, c. 3, səh. 1941, həd. 12698

⁵ Nəhcül-bəlağə, 129-cu xütbə

Allah-taala həmin şəxsləri məzəmmət edərək buyurur:

«*Ey iman gətirənlər, etmədiyiniz bir şeyi niyə (başqalarına) deyirsiniz?!*»¹

Namaz dinin sütunu və İslam məktəbinin simasıdır. Lakin buna baxmayaraq, cəmiyyətdə bütün əməllərin, hətta namazın sütunu həmin vacibin yerinə yetirilməsin-dən asılıdır. İslam cəmiyyəti yalnız yaxşılığa dəvət və pis işlərdən çəkindirmək vasitəsi ilə cəmiyyət şəklinə düşə bilər. Cəmiyyətdə İslam hökmətləri yalnız bu yolla gerçəkləşə bilər.

Həya

Həya iffət kəlməsinin sinonimidir və o, şəhvəti idarə edən ruhi sıfətdır. Başqa sözlə desək, həya insanda onu pis işlərdən saxlayan bir haldır.²

Pis sözlərdən çəkinmək (danışqda həya), münasib olmayan paltar geyinməkdən və nalayıq zarafatlardan çəkinmək (davranışda həya) ünsiyyətdə həyanın nümunələrindəndir.

İmam Əli (ə) bu barədə belə buyurur:

«Ən üstün ibadət iffət-ismətdir».³

Digər bir hədisdə buyurur:

«Həya bütün yaxşılıqların başıdır».⁴

Eləcə də, başqa bir hədisdə buyurur:

«Dünyanın ən yaxşı libası həyadır».⁵

Digər bir hədisdə o həzrətin (ə) belə buyurmasını oxuyuruq:

¹ əs-Saff, 2

² Qamusul-lügət; Müfrədat, Rəğib

³ Biharul-ənvar, c. 71, səh. 270

⁴ Ğürərul-hikəm, həd. 730

⁵ Ğürərul-hikəm, həd. 2997

«İnsanın həyasının çoxluğu onun imanının nişanəsidir».¹

Bəziləri həya ilə utanmağı sinonim bilir. Halbuki bu belə deyil. Çünkü, ümumiyyətlə, İslamda utancaqlıq bəyənilmir.

Hədislərə və İslam təlimlərinə əsasən, həya insanın pis işlər görməsinə, ağılına gələn hər şeyi dilinə gətirməsinə mane olan bir qüvvədir. İmam Əli (ə) buyurur:

«Həya insanı pis əməldən saxlayır».²

Həya hamı üçün yaxşı, qadınlar üçün isə daha yaxşıdır. İmam Sadıq (ə) bu barədə belə buyurur:

«Həya on qismdir və onun doqquz qismi qadılarda, bir qismi isə kişilərdədir».³

Həyanın dəyərinin böyük olmasını sübut etmək üçün təkcə bu kifayətdir ki, İslam baxımından, həya pərdəsini yırtan kəs abırsız və şəxsiyyətsiz adam sayılır və İslam belələrinin qeybətinin edilməsinə icazə verir. Həzrət Peyğəmbər (s) bu barədə belə buyurur:

«Həyası olmayan şəxsin qeybətini etmək olar».⁴⁻⁵

Ünsiyyət və ictimai münasibət qaydaları barəsində digər məsələlər də var. Lakin biz bu qədər ilə kifayətlə-nirik.

¹ Ğürərul-hikəm, həd. 17097

² Ğürərul-hikəm, həd. 1339

³ Biharul-ənvar, c. 71, səh. 336

⁴ Mişkatül-ənvar, səh. 234-235

⁵ Hədisdə məqsəd həyanın önemini çatdırmaqdır. Bildiyimiz kimi, qeybət başqası-nın gizli nöqsanlarını aşkar etməyə deyilir. Həyası olmayan isə açıq-aşkar günaha, ədəbsizliklərə yol verdiyindən, onun etdikləri heç kəsa gizli olmadığına görə, onun barəsində qeybət, onun eyiblərindən danışmaq qadağan olunmayıb. — Red.

- 3 -

Ünsiyətdə tərk edilməsi lazım olan şeylər

Biz indi, İslam təlimləri baxımından ünsiyətin bəlalaları, yəni İslamin ünsiyətdə rədd etdiyi və tərk edilməsini lazımlı bildiyi şeylər barəsində danışacaqıq.

Xəbərçilik

Xəbərçilik bəyənilməz bir əməldir və o, cəmiyyətdə parçalanma, kin-küdürüt kimi çox pis işlərə səbəb olur.

Həzrət Peygəmbər (s) öz səhabələrinə belə buyurmuşdur:

«İstəyirsiniz, sizə ən pis insanın kim olmasını xəbər verim?»

Səhabələr deyirlər: «Bəli, ey Allahın Peygəmbəri!»

Həzrət Peygəmbər (s) buyurur: «İnsanların ən pisi onların arasında söz gəzdirən, dostları bir-birindən ayıran və eybi olmayanlardan eyib axtaran kəsdir».¹

İmam Əli (ə) buyurur:

«Söz gəzdirən və xəbərçini təkzib et, istər yalan olsun, istər düz».²

Sədi xəbərçi barəsində gözəl deyib (məzmunu):

«İki nəfərin arasındaki dava yanar od kimidir; bəd-bəxt xəbərçi (həmin oda) odun daşıyandır».

¹ Hilyətül-müttəqin, səh. 379; Vəsail, c. 8, səh. 408, həd. 8

² Mizanul-hikmat, c. 4, səh. 3368

Eyib axtarmaq

Rəzil sifətlərdən biri başqalarının həyatı barəsində eyib axtarmaqdır. Qurani-kərim bu barədə belə buyurur:

«(Başqalarının eyib və sırlarını) arayib-axtarmayın».¹

Həmçinin Allah Rəsulu (s) buyurub:

«Möminlərin səhvlərini axtarmayın. Çünkü kim qardaşının səhvlərini axtarsa, Allah da onun səhvlərini izləyər, hətta evinin içində olsa belə».²

İmam Hüseyn (ə) buyurur: «Bir gün bir kişi atamın yanına gəlib kimlərinsə barəsində xəbərcilik etdi. O həzrət mənə Qənbəri çağırmaq göstərişi verdi. Qənbər gələndən sonra o, Qənbərə dedi: «Bu xəbərciyə de ki, sən bizə Allaha xoş getməyən şeylər dedin. Get, Allahın pənahında olmayasan!»³

Başqalarının eyibini axtarmaq insanlara hörmətsizlik edilməsinə, onların abrının tökülməsinə və cəmiyyətdə fəsadın genişlənməsinə səbəb olan ictimai bir bəladır.

İslam baxımından, nəinki başqalarının eyiblərini axtarmaq pis sayılır, hətta əgər mömin bir şəxs özündən asılı olmayıaraq, başqasının eybindən xəbərdar olsa, onu gizli saxlamaq məsuliyyəti daşıyır. İmam Baqır (ə) bu barədə buyurur:

«Möminə mömin qardaşının günahını yetmiş dəfə gizlətmək və ya möminin yetmiş böyük günahını gizli saxlamaq vacibdir».⁴

¹ Əl-Hucurat, 12

² Təfsir Safi, c. 2, səh. 593

³ Biharul-ənvar (Məərif və maarifin nəqlinə əsasən)

⁴ Biharul-ənvar, c. 71, səh. 301

Pis gümana düşmək

İslam cəmiyyətində, ümumiyyətlə, cəmiyyətdə olan intizamsızlıqların çıxunun kökü pis gümana düşməkdir. Şayiələr, tələsik mühakimələr, yalan və sairənin kökündə pis güman durur. Allah-taala pis güman barəsində belə buyurur:

«Ey iman gətirənlər, gümanlardan çox çəkinin. Cünki gümanların bəzisi günahdır».¹

Möminlərin əmiri həzrət Əli (ə) yaxşı gümanın əhəmiyyəti barəsində belə buyurmuşdur:

«Pəhrizkarlığın ən üstünü yaxşı gümandır».²

İmam Əlinin (ə) nəzərincə, pəhrizkarlıq və yaxşı güman təqvanının ən üstün mərhələsidir.

Həmçinin həzrət Peyğəmbər (s) buyurur:

«Kim öz qardaşı barəsində pis gümana düşsə, Allaha bədbin olub. Allah-taala buyurur ki, gümanların çıxundan çəkinin».³

Əlbəttə, çox yaxşı güman da bəzən bir sıra problemlərə səbəb olur. İmam Sadiq (ə) bu barədə buyurur:

«Əgər dövr haqq-ədalətin zülm və haqsızlıqdan üstünlük təşkil etdiyi dövr olsa, pisliyi isbat olunmadan birinə qarşı pis gümana düşmək rəva deyil. Amma əgər dövr zülm və haqsızlığın haqq-ədalətdən üstünlük təşkil etdiyi bir dövr olsa, yaxşılığı sübut olmayıncı birinə qarşı nikbin gümanda olmaq rəva deyil».⁴

¹ əl-Hucurat, 12

² Gürərul-hikəm, həd. 3027

³ Kənzül-ummal, səh. 7587

⁴ Məarif və maarif, səh. 1905; Biharul-ənvar, c. 75, səh. 10

Rəsmiyətçilik və dəbdəbəçilik

Dostluq nə qədər riyakarlıqdan kənar və səmimi olsa, bir o qədər möhkəm və davamlı olar. İsraf, ailə münaqişələri və boşanmaların çoxunun kökü yersiz ictimai rəsmiyətçilik və dəbdəbəçilikdir. Bəhsəbəhsliyin acı hekayəsi rəsmiyətçilik və dəbdəbəli qonaqlıqların nəticəsidir.

Həzrət Peyğəmbərin (s) həyat tarixində o həzrətin çox sadə, təmtəraqsız və rəsmiyətçilikdən uzaq bir həyat sürməsi qeyd edilmişdir. O həzrətin (s) məclisində onunla səhabələri arasında heç bir fərq hiss edilməzdi. Həzrət Peyğəmbər (s) camaatla dövrə halında oturardı ki, heç bir üstünlük fərqi hiss edilməsin. O həzrət (s) bütün növ dəbdəbədən tam uzaq idi.¹

Xülasə, ünsiyyətin böyük bəlalarından biri puç rəsmiyətçilik və dəbdəbəçilik zəncirlərində əsir olmaqdır. Əlbəttə, bunun mənası, əsla, insanın qonağa imkanı çatandan az qulluq etməsi demək deyil. Qonağa imkan çatan qədər qulluq etmək yüksək qiymətləndirilən əməldir.

Qarşı tərəfə hörmətsizlik etmək

(lağa qoymaq, pis ləqəblər vermək, məzəmmət etmək)

Qurani-kərimin əxlaq məsələlərinə daha çox toxunan əl-Hucurat surəsinin 11-ci ayəsində Allah-taala ünsiyyətin üç bəlasını xatırladaraq, müsəlmanları onlardan cəkindirmişdir:

«Ey iman gətirənlər! Heç vaxt bir dəstə digər bir dəstəni lağa qoymasın. Bir-birinizi məzəmmət etməyin və bir-birinizə çirkin ləqəblər verməyin».

¹ Sirətün-Nəbəvi, c. 1, səh. 214

Bu bəlaların hamısının kökü başqalarını kiçik saymaq, özünü böyük bilmək və təkəbbürdür. Bu ayədə göstərilən bəlaların ayrı-ayrılıqlıda qeyd edilməsinin səbəbi onların qəbahətinin böyüklüyüdür. Söyüş və pis sözlər danışmağın pisliyi barəsində çoxlu hədislər nəql edilmişdir. Həmin hədislərin birində İmam Əli (ə) belə buyurur: «Söyüş söymək və bihudə danışmaq İslamdan deyil».¹

Həmçinin həzrət Peygəmbər (s) buyurur:

«İnsanların ən pisi o kəsdir ki, söyüş söydüyünə görə onunla birlikdə oturmağı sevmirsən».²

Əziz Peygəmbərimiz (s) buyurur:

«Heç bir müsəlmani kiçik sayma. Çünkü onların, hətta kiçiyi Allah yanında böyükdür».³

Həmçinin digər bir kəlamında buyurur:

«Kim bir mömini və ya möminəni xar etsə və ya yoxsulluğuna görə kiçik saysa, Allah-taala Qiyamətdə onu (hamiya) tanıtdırar, sonra rüsvay edər».⁴

Əslində, məzəmmət etmək başqalarının yarasına duz tökməkdir və bu, ünsiyyət qaydalarından olan həmdərdiliklə ziddiyyət təşkil edir.

Başqalarını incitmək

İslam baxımından, möminləri, hətta azacıq da olsa, incitmək pis iş sayılır. İmam Sadiq (ə) buyurur:

«Kim möminin zərərinə, hətta bir kəlmə danişsa, Qiymət günü onun alınına: «Bu bəndənin Allahın rəhmətindən əli üzülüb» – yazılıcaq».⁵

¹ Mizanul-hikmət, c. 3, səh. 2376, həd. 15684

² Kafi, c. 2, səh. 325

³ Mizanul-hikmət, c. 1, səh. 651, həd. 4077

⁴ Biharul-ənvar, c. 72, səh. 44

⁵ Biharul-ənvar, c. 72, səh. 149

Dünya cəza evi deyil. Buna baxmayaraq, insanın əməl-lərinin çoxunun dünyəvi nəticələri vardır. Camaati incitmək də bu qəbildəndir. İmam Sadiq (ə) buyurur:

«Kim camaatdan əlini çəksə (onları incitməsə), onlardan bir əl çəkmiş olur, amma, bunun qarşılığında, ondan çox əllər çəkilir (çox narahatçılıqlar uzaqlaşdırılır)».¹

Şair deyir (məzmunu):

«*Birini əzişdirmək üçün barmağını incitmə ki, biri də səni əzişdirmək üçün yumruğuna əziyyət verməsin*».

Təfriqə salmaq və təkbaşınalıq

İctimai bəlalardan biri də təfriqə və ayrılıqdır. Cəmiyyətdən ayrılməq və toplumun hərəkət etdiyi haqq yolun əks istiqamətinə hərəkət etmək məhvə səbəb olur. İmam Əli (ə) buyurur:

«Həmişə böyük kütłə (haqq tərəfdarı olan əksəriyyət) ilə bir olun. Çünkü Allahın əli toplumladır. Parçalanmadan çəkinin. Tək qalmış qoyun qurda yem olduğu kimi, tək qalmış insan da şeytana yemdir».²

Həzrət Peygəmbər (s) də parçalanmanın cəmiyyətin məhv olması amili sayaraq buyurur:

«Keçmiş ümmətləri məhv edən yeganə şey ixtilaf və təfriqə olub».³

Allah-taala da İslam cəmiyyətini təfriqədən çəkindirə-rək buyurur:

«*Bir-birinizlə çəkişməyin ki, süstləşərsiniz*».⁴

¹ Xisal, Şeyx Səduq, c. 1, səh. 17

² Nəhcül-bəlağə, 127-ci xütbə

³ Məarif və maarif, c. 1, səh. 148

⁴ əl-Əmfal, 46

Əlbəttə, hədislərdə təkbaşınalıqdan çəkinmək barəsində deyilənlərin mənası, insanın pis əməllərlə məşğul olan bir dəstəyə qoşulması demək deyil. Həmin hədislərdə məqsəd, şəriət və İslam qanunları baxımından, məqbul sayılan iş ətrafında birləşmiş müsəlman cəmiyyətinə qarşı çıxməqdan çəkinməkdir.

Qeybət

Qeybət cəmiyyəti pozan və onda pis güman yaradan bir günahdır. Quran ayələri və hədislər çox sərt, kəskin şəkildə qeybətə qarşı çıxıblar. Qurani-kərim bu barədə belə buyurur:

«Bir-birinizin qeybətini etməyin».¹

Alimlər qeybətin mənası barəsində belə deyiblər:

«Qeybət, müsəlmanın onu eşidəcəyi təqdirdə, narahat olacağı danışıldır».

Qeybətin pis ictimai nəticələri var. O cümlədən, qeybətin geniş yayıldığı cəmiyyət birliyini itirər, insanlar arasında əməkdaşlıq və əlbirlik olmaz, cəmiyyəti düşməncilik və kin-küdürət bürüyər, onda pozğunluq baş alıb gedər.

Həzrət Peygəmbər (s) qeybətin məzəmmətində belə buyurmuşdur:

«Qeybət müsəlman şəxsin dininə cüzam xəstəliyinin onun daxilinə təsir göstərməsindən daha sürətli təsir göstərir».²

Qeybətin cəzası təkcə qeybət edən şəxsə aid deyil. Qeybətə qulaq asmaq və qeybət məclisində oturmaq da haramdır. İmam Əli (ə) bu barədə belə buyurur:

¹ Əl-Hucurat, 12

² Məhəccətül-beyza, c. 5, səh. 255

«Qeybətə qulaq asan da (günah qazanmaq və cəza baxımından) qeybət edən şəxs kimidir».¹

İmam Sadıqın (ə) səhabələrindən olmuş Əmr ibn Cəmi deyir: «Bir gün İmam (ə) mənə dedi: «Kim bizim yanımıza fiqh, Quran və təfsir öyrənmək üçün gəlirsə, onu burax. Amma əgər kimsə camaatın Allahın gizlətdiyi eyiblərini faş etməyə gəlsə, geri qaytar və onu bizim evə buraxma».²

Böhtan

Ən çirkin günahlardan biri də böhtan atmaqdır.

İmam Sadiq (ə) bu barədə belə buyurur:

«Günahsız bir adama böhtan atmaq böyük dağlar dan da ağır (günah)dır».³

Həmçinin buyurur:

«Mömin öz müsəlman qardaşını ittiham edəndə, iman onun qəlbində duz suda əriyən kimi əriyər».

Həzrət Peyğəmbər (s) buyurur:

«Kim bir mömin kişi və ya möminə qadına böhtan atsa və onun barəsində onda olmayan bir şey desə, Allah Qiyamət günü onu böyük od təpəsinin üstündə saxlayar».⁴

Bu çirkin əməlin cəmiyyətdə yayılması əmin-amanlığınitməsi, parçalanma, ümumi inamın aradan getməsi və pozğunluğun yaranması kimi pis nəticələr verir.

¹ Mizanul-hikmət, c. 7, səh. 352, həd. 15233

² Məarif və maarif, c. 1, səh. 331

³ Biharul-ənvar, c. 75, səh. 194

⁴ Üsul Kafi, c. 2, səh. 269; Biharul-ənvar, c. 2, səh. 198

- 4 -

Yoldaşlıq və çevrədəkilər

Dostun insan həyatına təsiri o qədər çoxdur ki, onu, əsla, nəzərdən qaçırməq olmaz. Bir çox müvəffəqiyyətlər yaxşı dostluq nəticəsində əldə edildiyi kimi, bir çox uğursuzluqlar da pis dostluqların nəticəsində yaranıb. Buna görə də İslam dost və yoldaşın tanınmasına çox təkid etmişdir. İmam Sadiq (ə) buyurur:

«Üç şey möminin nişanəsidir: Allahı tanımı, dostlarını tanımı və düşmənini tanımı».¹

Dostluğun əhəmiyyətini nəzərə alaraq, bu bölümde yaxşı və pis yoldaşların xüsusiyyətlərini qeyd edəcəyik.

Yaxşı yoldaş

Həzrət Peyğəmbər (s) «yaxşı yoldaş kimdir?» sualının cavabında aşağıdakı meyarları sadalamışdır:²

1. Görüşü sizin yadınıza Allahı salsın.

Allah-taala Öz Peyğəmbərinə (s) möminlər və yaxşı yoldaşlar barəsində belə buyurmuşdur:

«Rəbbərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağırınlan öz yanından qovma!»³

¹ Kafî, c. 3, səh. 196

² Həzrət Peyğəmbər (s) həzrət İсадan (ə) nəql edərək belə buyurur: «İsa ondan «kiminlə yoldaşlıq edək?» sorusun həvarilərin cavabında belə buyurub: «O şəxslə ki, onu görmək sizə Allahı xatırlatsın, danışıği elminizi artırıv və əməli sizi axırətə sövqləndirsin». (Əmali, Şeyx Tusi, c. 1, səh. 157)

³ əl-Əham, 52

Həmçinin buyurur:

«*Özünü, həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağırınlara qoş».*¹

Görüşü insana Allahı xatırladan şəxslərlə ünsiyətdə olmaq insanın pisliklərdən təmizlənməsinə səbəb olur.

2. Danışığınızı artırınsın.

Alımla ünsiyətdə olmaq İslamin təkid etdiyi, bəyənilən ünsiyətlərdəndir. Bu cür ünsiyətlər insanı nadanla yoldaşlıqdan yaranan zərər-zıyanlardan qoruyur. Bundan əlavə, o, insanın elm və ədəblə tanışlığına səbəb olur.

İمام Əli (ə) bu barədə belə buyurmuşdur:

«Ağıllılarla həmsöhbət ol, alımlarla otur-dur!»²

3. Əməli sizin yadınıza axırəti salsın.

Həzrət Peygəmbərin (s) hədisində qeyd edilən üçüncü meyara əsasən, insan, gərək, elə adamlarla yoldaşlıq etsin ki, Cəhənnəm və Qiyamət qorxusu onun özünü günaha bulaşdırmasına səbəb olsun. Bu da insanın həmin şəxsi görəndə axırət və Qiyaməti xatırlamasına səbəb olur.

Qiyamətin yada salınması insanı günahdan qoruyan ən mühüm amildir və insanın doğru yola gəlməsində onun rolu böyükdür. Allah-taala Qurani-kərimdə buyurur:

«*Məgər onlar böyük bir gündə, (haqq-hesab üçün) dirildiləcəklərini güman etmirlər?!*»³

Bu müqəddəs ayədən belə məlum olur ki, əgər insan Qiyamətin olmasını hətta ehtimal etsə, günah etməz.

¹ əl-Kəhf, 28

² Gürərul-hikəm, həd. 5837

³ əl-Mutəffifin, 4-5

Allah-taala Öz peyğəmbərləri barəsində buyurur:

«Biz onları axirət evinin fikrində (qərq) olmaqdan ibarət saflıq və xalislik sıfəti ilə seçdik».¹

Əgər insan, görəndə axirəti xatırladan və günah etməyən şəxslə yoldaşlıq etsə, düz yoldan çıxmaz.

İmam Əli (ə) buyurur:

«Səni Qiymətə dəvət edən və axirətə aid işlərdə sənə kömək edən şəxs, həqiqətən də, mehriban dostdur».²

Deyilənlərdən, yaxşı dostun xüsusiyyətlərindən əlavə, dostluğun qaydalarını da başa düşmək mümkündür.

Pis yoldaş

Qurani-kərim müsəlmanları aşağıdakı fəndlərlə dost olmaqdan çəkindirib:

1. Kafirlər; **«Ey iman gətirənlər, kafirləri özünüzə dost götürməyin!»**³

2. Yəhudи və xacəpərəstlər; **«Ey iman gətirənlər, yəhu-di və xacəpərəstləri özünüzə dost tutmayın».**⁴

3. Allah düşmənləri; **«Ey iman gətirənlər, Mənim düşmənimi və öz düşməninizi dost tutmayın!»**⁵

4. Dinə hörmətsizlik edənlər; **«Ey iman gətirənlər, sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost tutmayın».**⁶

5. Qəzəb olunmuşlar; **«Ey iman gətirənlər! Allahın qəzəb etdiyi bir qövmü özünüzə dost tutmayın».**⁷

¹ Sad, 46

² Mizanul-hikmət, c. 3, səh. 1584, həd. 10249

³ Ən-Nisa, 144

⁴ Əl-Maidə, 51

⁵ Əl-Mumtəhinə, 1

⁶ Əl-Maidə, 57

⁷ Əl-Mumtəhinə, 13

6. «*Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz kəsə itaət etmə».¹*

Bu ayələrdən belə məlum olur ki, müsəlmanın hər kəslə yoldaşlıq edib ünsiyət qurmasına icazə verilmir. İmam Səccad (ə) Ənam surəsinin 68-ci ayəsinə istinad edərək buyurur:

«İstədiyin hər kəslə yoldaşlıq edə bilməzsən».²

Biz indi, İslami hədislər baxımından, ünsiyət qurulması qadağan edilmiş kəslərə işarə edəcəyik:

a) Nadan və ağılsız

Ünsiyəti qadağan edilmiş şəxslərdən biri nadan və ağılsız adamdır.

Əlbəttə, dinin axmaq adamlı dostluğu qadağan etməsi tövsiyə xarakterlidir. Çünkü ağlı olan hər bir kəs bilir ki, nadan və axmaqla dostluq etməkdə, əsla, bir xeyir yoxdur və o, zərər-zıyanla dolu bir dostluqdur.

İmam Sadiq (ə) buyurur:

«Axmaq adamlı yoldaşlıq etməkdən çəkin!»³

Digər bir hədisdə o həzrətin (ə) belə buyurması nəql edilmişdir:

«Yalançı, axmaq adamlı yoldaşlıq etmə. Çünkü o, nə vaxt sənə xeyir vermək istəsə, ziyan vurar. O səndən çox uzaq şeyi sənə yaxınlaşdırar, yaxın şeyi sənə uzaq göstərər. Əgər ona etibar etsən, sənə xəyanət edər, əgər

¹ Əl-Kəhf, 28

² Təfsir Safi, c. 1, səh. 523, əl-Ənam surəsinin 68-ci ayəsinin təfsiri

³ Kafi, c. 4, səh. 456

o sənə etibar etsə, sənə hörmətsizlik edər. Əgər səninlə söhbət etsə, yalan danışar, əgər sən onunla söhbət et-sən, səni yalançı sayar».¹

Həmçinin İmam Əli (ə) buyurur:

«Əxlaqi pozğunluq ağılsızlarla ünsiyyət nəticəsində, əxlaqın sağlamlığı isə ağıllılarla ünsiyyətin bərəkətindən yaranır».²

Həmçinin buyurur:

«Axmaqla yoldaş olma. Çünkü o öz əməlini sənə gözəl göstərəcək və sənin də onun kimi olmağını istəyəcək».³

b) Fasiq və günahkar

İslam baxımından, yoldaşlıq edilməsi məqbul sayılmanın kəslərdən biri də günahkar insandır. Günahkar insanla yoldaşlıq etmək insanın gözündə günahın çirkinliyini aradan aparır.

İmam Əli (ə) günahkarlarla yoldaşlıq etməkdən çəkindirərək buyurur:

«Günahkarlarla yoldaşlıqdan çəkin. Çünkü hər hansı dəstənin işinə razı olan kəs də həmin işi görənlərdən sayılır».⁴

İmam Əli (ə) digər bir hədisdə buyurur:

«Günahkarlar, abır-həyası olmayanlar və aşkar şəkil-də Allaha qarşı günah işlədənlərlə yoldaşlıqdan çəkin».⁵

İnsan günahkarlarla yoldaşlıq edəndə, şübhəsiz, Allahı az yada salır və imanı zəifləyir. Belə bir şəxs özü də günah tələsinə düşmək təhlükəsi ilə qarşılaşır. İmam Əli (ə) bu barədə belə buyurur:

¹ Biharul-ənvar, c. 74, səh. 193

² Məarif və maarif, c. 1, səh. 2095

³ Nəhcül-bəlağə, Feyzüllislam, səh. 1228, 285-ci hikmət

⁴ Gürərul-hikəm, həd. 2702

⁵ Gürərul-hikəm, həd. 2601

«Nəfsi istəklərinə tabe olan insanla yoldaşlıq imanın yaddan çıxmasına və şeytanın insanın yanında hazır olmasına səbəb olur».¹

c) Yalançı

İmam Əli (ə) müslimənləri yalançı və xəbərçi şəxslə dostluqdan çəkindirərək buyurur:

«Yalançı ilə yaşamaq sənə xoş olmayacaq. O sənin sözünü başqalarına çatdıracaq, başqalarının sözünü sənə. Bir hekayəni qurtaran kimi başqa bir dastana başlayacaq və iş o yerə çatacaq ki, düz söz danışında da ona inanmayacaqlar. O, camaatin arasına düşmənçilik, ürəklərə kin-küdürət salar. Allahdan qorxun və yalançının qarşısında özünüzdən muğayat olun».²

İmam Səccad (ə) yalançı ilə ünsiyətdə olmaqdan çəkinməyi tövsiyə etdikdən sonra belə buyurmuşdur:

«Yalançı ilgim kimidir və səni öz yalanları ilə aldadır».³

Dostluq o vaxt möhkəm olur ki, iki tərəf bir-biri ilə tam inanaraq rəftar etsin. Ortaya yalan gələndə, inam itir və heç bir insan inamsızlıq şəraitində başqası ilə dostluq edə bilməz.

ç) Xəsis

İmam Sadıq (ə) buyurur: «Xəsis adamlı yoldaşlıq etmə. Çünkü o, çətin şərait və ehtiyac zamanı öz malını səndən əsirgəyəcək».

İmam Sadıq (ə) digər hədisdə buyurur:

«Dörd nəfərlə: axmaq, xəsis, qorxaq və yalançı ilə yoldaşlıq və qardaşlıq etmə».⁴

¹ Nəhcül-bəlağə, 86-cı xütbə

² Tühəfəl-üql, səh. 204

³ Hilyatül-müttəqin, səh. 42

⁴ Xisal, Səduq, c. 1, səh. 244

d) Qohumlarla əlaqəsini kəsən

İmam Səccad (ə) İmam Baqirə (ə) vəsiyyətində bu-yurur: «Qohum-əqrəba ilə əlaqəsini kəsmiş adamdan uzaq ol. Çünkü mən Quranın üç yerində onun lənətləndiyini görmüşəm».¹

İmam Səccad (ə) digər bir kəlamında beş şəxslə yoldaşlıq etməkdən çəkinməyi tövsiyə etmişdir ki, onlardan biri də qohum-əqrəba ilə əlaqələrini kəsmiş şəxsdir.²

e) Xəbərci

Ünsiyyətdə olmaqdan çəkindirilən kəslərdən biri də xəbərci və sözgəzdirəndir. Xəbərci ilə dostluq etmək insanların rahatlığının pozulmasına səbəb olur. Çünkü o özünün bu əməli ilə xəbərcilik etdiyi tərəflərin narahatlığına səbəb olur. Xəbərci ilə yoldaşlıqdan çəkindirən hədislər coxdur. O cümlədən, İmam Sadıq (ə) buyurur:

«Üç dəstə insandan çəkin: xain, çox zülm edən və xəbərci».³

ə) Günahı gözəl göstərənlər

Biz bəzən cəmiyyətdə elə insanlarla rastlaşırıq ki, onlar günah etməkdən əlavə, günah yolunda özlərinə yoldaş da axtarır və buna görə də özlərinin və başqalarının günahlarını gözəl göstərməyə çalışırlar. Bu cür adamlarla ünsiyyətdə olmaq insanın tənəzzülünə səbəb olur və İslam bu yoldaşlığı məqbul hesab etmir. İmam Əli (ə)

¹ Kafi, c. 4, sah. 455. Həzrət İmamın (ə) nəzərdə tutduğu ayələr bunlardır: Mü-həmməd, 22 və 23, ər-Rəd, 25, əl-Bəqərə, 27

² Hilyətül-müttəqin, sah. 421

³ Biharul-ənvar, c. 78, sah. 229

Müsəlmanın işi, ibadəti, əyləncəsi və ictimai münasibətləri

«hamidan pis hansı həmdəmdir?» sualının cavabında belə buyurmuşdur:

«Ən pis həmdəm Allaha itaətsizliyi sənin gözündə gözəl göstərən kəsdir».¹

f) Bidət əhlisi

Bidətin mənəsi, dini təlimlərin əksinə formalaşmış əməllər və adət-ənənələrdir. Bu əməl böyük haramlardan sayılır və İslam baxımından, bidət yaradan kəslərlə yoldaşlıq etmək qəbul edilməzdır.

İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur:

«Bidət əhlisi ilə yoldaşlıq etməyin, onlarla oturub-durmayın. Çünkü camaatın gözündə onlardan biri sayılarsınız».²

g) Şər insanlar

İslamin ünsiyyətdə olmayı qadağan etdiyi şəxslərdən biri də şər adamlar, yəni həmişə camaatı incitməklə məşğul olan və onların asayışını, müxtəlif şəkillərdə pozan şəxslərdir.

Çoxsaylı hədislərdə müsəlmanlar şər adamlarla yoldaşlıqdan çəkindiriliblər. O cümlədən, hədislərin birində İmam Əli (ə) belə buyurur:

«Şər adamlardan uzaqlaşın və yaxşilarla oturub-durun».³

Digər bir hədisdə İmam Cavad (ə) belə buyurur:

«Şər adamlı yoldaşlıqdan çəkin. Çünkü o, kəsən qılınc kimidir: zahiri gözəldir, amma təsiri pis».⁴

¹ Məaniul-əxbər, səh. 198

² Mizanul-hikmət, c. 1, səh. 404, həd. 2428

³ Gürərul-hikmət, həd. 4744

⁴ Biharul-ənvar, c. 74, səh. 198

h) Rəzil və alçaq

Alçaq və rəzil insanlar hər işə əl atırlar.

Həzrət Peyğəmbər (s) bu cür adamlarla ünsiyətdən çəkindirərək buyurur:

«Üç dəstə ilə oturub-durmaq insanın qəlbini öldürür: birinci, rəzil və alçaq insanlarla yoldaşlıq....».¹

Bu cür adamlarla yoldaşlıq insanın əbədi peşmançılığına səbəb olur. Buna görə də kafirlər Qiyamətdə belə deyəcəklər: «*Vay olsun mənə! Kaş (mənim azmağımı səbəb olan) filankəsi (özümə) dost tutmayaydım*».²

Qeyd: Bizim qeyd etdiyimiz məqamlar mövzunu bütövlükdə əhatə etmir. Bu on növ zümrəni qeyd etməkdə məqsəd, diqqəti İmam Səccadın (ə) əl-Ənam surəsinin 68-ci ayəsinin təfsirində buyurduğu məsələyə, yəni müsəlmanın hər kəslə oturub-durmaq icazəsinin olmamasına yönəltmək üçündür.

¹ Xisal, Səduq, otuzuncu bab, səh. 98

² əl-Furqan, 28

- 5 -

Yoldaşlığın qaydaları

İslam təlimlərində yoldaşlığın özünəməxsus qayda-qanunları var. Düşünürük ki, onların burada qeyd edilməsi faydalı ola bilər. Yoldaşlığın qaydalarını bəyan etməmişdən qabaq, günah məclislərindən uzaqlaşmağın zəruriyyi barəsində danışacağıq.

İslam baxımından, günah məclislərində, istər məclisin özü günah xarakterli olsun, istərsə də onda günah baş versin, iştirak etmək qadağandır. Qurani-kərim buyurur:

«Həqiqətən, Allah sizə bu kitabda nazıl edib ki, Allahın ayələrinin və nişanələrinin inkar və məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər, onlarla bir yerdə oturmayan, əks halda, siz də onlar kimisiniz».¹

Həmçinin həzrət Peyğəmbər (s) buyurur:

«Allaha və Qiymət günüñə imanı olan şəxs imamin (müsəlmanların din rəhbərinin) söyüldüyü və ya müsəlmanın qeybəti edilən məclisdə oturmamalıdır».²

Həmçinin İmam Sadiq (ə) buyurur:

«Mömin şəxsə, günah edilən və onun (həmin vəziyyəti) dəyişdirə bilmədiyi məclisdə oturmaq yaraşmaz».³

¹ Ən-Nisa, 140

² Təfsir Safi, c. 1, səh. 523, əl-Ənam surəsinin 68-ci ayəsinin təfsiri

³ Kafi, c. 2, səh. 374

Əl-Ənam surəsinin 68-ci ayəsi kimi ayələr, eləcə də, qeyd edilən qismən olan hədislər bizi günah məclisin-dən çəkinməyin gərəkli olmasını xatırladır.

Günah məclislərindən çəkinmək qadağan edildiyi ki-mi, mömin və əməlisaleh insanların məclislərində iştirak etməyə də təkid edilmişdir.

Hədislərin birində Loğmanın öz oğluna belə deməsi nəql edilib: «Oğulcan, məclislərə bəsirət gözü ilə bax. Əgər orada olan camaatın Allahı yada salmalarını gör-sən, onlarla otur».¹

Həzrət Peyğəmbər (s) möminlərin məclisini Cənnət bağlarına bənzədib və möminləri həmin məclislərdə iştirak etməyə dəvət edib:

«Cənnət bağlarından görəndə ora daxil olun». Dedi-lər: «Ey Allahın Peyğəmbəri, Cənnət bağları nədir?» Bu-yurdı: «Möminlərin məclisi».²

İndi, İslam baxımından məclisin qaydalarına nəzər salaq:

Məclis iştirakçılarına hörmət etmək

Məclisdə iştirak edən insanların ehtiramını gözləmək İslam məclislərinin ilk qayda və şərtidir. Ədəbli danışmaq, danışiq tərzi, oturuş forması, başqalarının fikir və sözlərinə hörmətlə yanaşmaq məclis iştirakçılarına ehtiramın nişanələrindəndir.

İmam Əli (ə) həzrət Peyğəmbərin (s) məclisdə iştirak zamanı davranışları barəsində buyurur:

«O, heç vaxt öz səhabələrinin yanında ayaqlarını uzatmazdı».³

¹ Hilyətül-müttəqin, səh. 423

² Mizanul-hikmət, c. 1, səh. 399, həd. 2393

³ Biharul-ənvar, c. 16, səh. 236

Məclisdə ehtiram nümunələrindən biri də başqalarının sözünü kəsməməkdir. Həzrət Peyğəmbər (s) bu barədə belə buyurur:

«Başqasının sözünün arasında danışan şəxs, sanki, onun üzünü yaralayıb».¹

İmam Rzanın (ə) həyatı barəsində belə oxuyuruq:

«İbrahim ibn Abbas deyir: «Mən heç vaxt həzrət Rzanın (ə) kiminsə sözünə həmin şəxs özü sözünü qurtarmayınca, etiraz edib sözünü kəsməsini görməmişəm. O, heç vaxt məclisdə ayaqlarını uzatmaz, bir şeyə söyklənməzdı».²

Mübahisədən çəkinmək

Məclislərdə müxtəlif adamlar iştirak etdiyi üçün, orafikir mübadiləsi aparmaq və diskussiya üçün münasib yerdır. Lakin bəzən bu diskussiya mübahisə və çəkişmə ilə sona çatır. Mübahisə və höcətləşmə məclisin pozulmasına səbəb olur. Buna görə də fikir mübadiləsi aparmaq və diskussiya faydalı olsa da, diqqət etmək lazımdır ki, o, höcətləşmə həddinə çatmasın.

İmam Səccad (ə) buyurur:

«Müslimanın dininin kamilliyi bihudə söz danışması, müzakirədə mübahisə etməməsi, səbirli və təmkinli olması və gözəl əxlaqa malik olması ilə bilinir».³

Piçıldasmaqdan çəkinmək

Piçıldasmaqdə məqsəd, birinin qulağına piçilti ilə nəsə deməkdir. İmam Sadiq (ə) bu əməldən çəkindirərək buyurur:

¹ Məarif və maarif, c. 1, səh. 1207

² Məarif və maarif, c. 1, səh. 1987

³ Məarif və maarif, c. 1, səh. 1207

«Üç nəfər bir yerdə olanda onların ikisi bir-birinin quağına piçıldılaşmasın. Çünkü bu, üçüncü şəxsin kədər və narahatçılığına səbəb olur».¹

İmamın (ə) piçıldışmanı qadağan etməsinin səbəbi, üçüncü şəxsin narahat olmasıdır. Çünkü həmin əməl onun bədgümanlığına səbəb olur və o elə bilir ki, onlar onun barəsində danışırlar.

Təvazökarlıq

Təkəbbürlük, lovğalıq başqalarının alçaldılmasına və onlara hörmətsizliyə səbəb olur. Lovğa insan başqalarının istək və nəzərlərinə əhəmiyyət vermir və onların hüquqlarını pozur. Buna görə də İslam mədəniyyətində təvazökarlığın və təvazökar şəxsin qiyməti yüksəkdir.

Təvazökarlıq daxili bir xüsusiyyətdir və o özünü insanın əməlində bürüzə verir. Həzrət Peygəmbər (s) buyurur: «Təvazökarlığın əlamətlərindən biri insanın öz oturduğu yerdən də alçaq bir yerdə oturmağa razi olmasıdır».²

Təvazökar şəxs məclisə daxil olanda hara boş olsa, orada oturar və məclisin yuxarı başına keçməyi fikirləşməz.

Dəbdəbə və rəsmiyətçilikdən çəkinmək

Məclislərdə həmişə olmuş və indiki zamanda özünü daha çox göstərən bəlalardan biri də dəbdəbə və rəsmiyətçilikdir. İslamda qonağın qulluğunda dayanmağa çox təkid edilmişdir. Lakin həddən artıq dəbdəbə israfdır.

İmam Həsən Əsgəri (ə) bu barədə buyurur:

¹ Kafi, c. 4, səh. 481

² Hilyətül-müttəqin, səh. 415

Müsəlmanın işi, ibadəti, əyləncəsi və ictimai münasibətləri

«Kim dəbdəbəli olmayan məclisə razı olsa, həmin məclisdə oturandan durana kimi Allah və mələklər ona salam-salavat göndərərlər».¹

Başqalarına yer vermək

Məclisin qaydalarından biri də məclisə yeni gələn şəxslərə yer verilməsi, onun oturmasına şərait yaradılmasıdır. Qurani-kərim buyurur:

*«Ey iman gətirənlər, sizə: «məclislərdə yer verin!» – deyildiyi zaman yer verin... «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxin!» – deyildiyi zaman qalxin».*²

¹ Biharul-ənvar, c. 78, səh. 371

² Əl-Mücadələ, 11

İkinci fəsil

Müsəlmanın gündəlik
davranışı

1. Hesabat və nəzarət

Yaxşı olar ki, insan həmişə öz nəfsi ilə hesabat aparmaq üçün bir vaxt ayırsın və həmin vaxtda öz əməllərini dəyərləndirsin. Əgər həmin vaxt özünü müvəffəq görsə, təşviq etsin, uğursuz görəndə isə nöqsanların aradan qaldırılmasına çalışın.

Nəzarət hesabatdan əvvəlki mərhələdir. Əlbəttə, onun hesabatdan sonra da təsəvvür edilməsi mümkündür. Belə ki, insan hesabat və peşmançılıq zamanı çıxarılan qərara əməl edilməsinə nəzarət etməlidir.

Həm ağıl, həm də şəriət hesabatın zəruriliyini təsdiq ləyir. Quran bu barədə belə buyurur:

«Hər kəs (özünün) sabah(i) üçün qabaqcadan nə göndərdiyinə nəzər salmalıdır».¹

Digər bir ayədə belə oxuyuruq:

«Sənin Rəbbinə and olsun ki, şübhəsiz, (Qiyamət günü) onların hamisini (dünyada) etdikləri əməllər barəsində sorğu-sual tutacağıq».²

¹ əl-Həşr, 18

² əl-Hicr, 92-93

İnsanın Allah-taalanın Qiyamətdə bütün bəndələri ilə hesabat aparacağını nəzərə alması onu, hesab günündən qabaq, özü ilə hesabat aparmağa və nöqsanları aradan qaldırmağa sövq edir. Həzrət Peygəmbər (s) buyurur:

«Sizinlə hesab çəkməmişdən qabaq özünüz özünüzlə hesab çəkin və əməllərinizi tərəziyə vurub çəkməmişdən özünüz onları çəkin».¹

Həmçinin İmam Kazım (ə) buyurur:

«Özü ilə hər gün hesabat aparmayan kəs bizdən deyil. Buna görə də (gərək, hər bir kəs hesabat aparsın və) əgər yaxşı iş görübəsə, Allaha şükür etsin, pis iş görübəsə, bağlışlanma diləsin».²

Həmçinin İmam Səccad (ə) buyurur:

«Ey Adəm övladı! Nə qədər ki, batinində öyündərənin var və özünlə hesabat aparmağa çalışırsan, xeyir içindəsən».³

İnsanın ömrü onun sərmayəsidir və dünya onun təcərlətə məşğul olduğu bazardır. Əmirəl-möminin Əli (ə) buyurur:

«Dünya Allahın ləyaqətli bəndələrinin bazarıdır».⁴

İnsan bu bazarda, olduqca, qiymətli bir sərmayə satır. Buna görə də, gərək, oturub öz-özlüyündə qiymətli ömrünü hansı yolda sərf etdiyini, onu nəyin müqabilində satdığını düşünsün.

¹ Camius-səadat, c. 3, səh. 91

² Biharul-ənvar, c. 1, səh. 152, həd. 30 Bu hədis bəzi mənbələrdə İmam Əliyə (ə) istinad edilmişdir.

³ Mizanul-hikmat, c. 1, səh. 618

⁴ Nəhcül-bəlağə, 131-ci zikmət

2. Gigiyena qaydalarına riayət etmək

Heç bir din İslam dini qədər gigiyenik qaydalara riayət edilməsinə təkid etməyib. İslam paklıq və təmizlik dinidir.

Əziz İslam Peyğəmbəri (s) buyurur:

«İmkanınız olan şeylərlə özünüüz təmizləyin. Çünkü Allah-taala İslami təmizlik üzərində qurmuşdur».¹

Allah Özünün pak və təmiz bəndələrini sevir:

*«Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçi-nin pak olmağa çalışanları sevir».*²

Dişləri fırçalamaq

Dişləri fırçalamaq gigiyenik və İslaminin çox təkid etdiyi bir əməldir. Bu barədə məsumlardan (ə) çoxlu hədislər nəql edilmişdir. O cümlədən, həzrət Peyğəmbər (s) buyurur:

«Əgər ümmətimə ağır olmasaydı, onlara hər namazda dişləri fırçalamağı əmr edərdim».³

Digər bir hədisdə isə belə oxuyuruq:

«Dəstəmaz imanın bir hissəsidir, dişləri fırçalamaq isə dəstəmazın bir hissəsi».⁴

Həmçinin həzrət Peyğəmbər (s) digər bir hədisdə belə buyurur:

«Cəbrail mənə dişləri fırçalamağı o qədər tövsiyə edirdi ki, mən onun tezliklə bunu vacib edəcəyini düşü-nürdüm».⁵

¹ Kənzül-ümmal, səh. 212, həd. 26002

² əl-Bəqərə, 222

³ Kafi, c. 3, səh. 22

⁴ Kənzül-ümmal, həd. 3620

⁵ Biharul-ənvar, c. 76, səh. 126

Həmçinin İmam Sadıqdən (ə) soruşurlar ki: «Bu camaatin hamisini insan sayırsınız?» Buyurur:

«Dişlərini firçalamayanları onlardan çıx».¹

3. Müsəlmanların işinə can yandırmaq

Müsəlmanın gündəlik işlərindən biri də müsəlmanların işinə can yandırmaqdır. Müsəlman irqindən, dərisindən, rəngindən, dilindən, yaşadığı coğrafi məkanın uzaq və ya yaxın olmasından asılı olmayaraq, müsəlmanların çətinliklərinə etinasız qala bilməz. Müsəlman islami cəmiyyətdə baş verənlərə həssas yanaşmalı və İslam dünyasının hadisələri müqabilində məsuliyyət hiss etməlidir. Bu, o qədər əhəmiyyətli bir məsələdir ki, çoxsaylı hədislərə əsasən, İslamın mahiyyəti bütünlükə bu işdə cəmlənib. Bu barədə nəql edilmiş hədislər çoxdur. Həmin hədislərin birində İmam Sadiq (ə) həzrət Peyğəmbərin (s) belə buyurmasını nəql edir:

«Müsəlmanların işinə əhəmiyyət verməyən kəs müsəlman deyil».²

Müsəlmanlara nəsihət vermək və onlar üçün dua etmək, hər bir müsəlmanın edə biləcəyi ən asan işdir.

İmam Əli (ə) həzrət Peyğəmbərin (s) möminlər üçün dua etməyə təşviq edərək belə buyurmasını nəql edir:

«Kim gündə iyirmi beş dəfə müsəlmanlara dua etsə, Allah-taala onun qəlbini kindən təmizləyər və onu saleh insanların cərgəsinə yazar».³

¹ Biharul-ənvar, c. 76, səh. 128

² Biharul-ənvar, c. 74, səh. 339, həd. 120

³ Müstədrəkül-vəsail, c. 5, səh. 246, bab 41

4. Allaha şükür etmək

Şəriət təlimlərinə əsasən, nemət sahibinə şükür etmək vacibdir. Bu həm də hər bir sağlam ağlı və ağlı olan insanın qəbul etdiyi bir məsələdir. Allah-taala bütün nemətlərin mənbəyi olaraq həmd və sənaya layiqdir. İmam Əli (ə) Allaha həmd etmək barəsində buyurur:

«Allahın insanın boynunda olan ilk haqqı Onun nemətlərinə şükür etməkdir».¹

5. Allahdan bağışlanması diləmək və Allaha sığınmaq

Müsəlmanın gündəlik yerinə yetirməyə dəvət edildiyi işlərdən biri Allah-taaladan bağışlanması diləməkdir.

İnsanın həyatı boyu daim günah və itaətsizlik tələsinə düşmək ehtimalı vardır. Bu tələdən qurtarmaq üçün, günahdan «istiğfar» etmək – Allahdan bağışlanması diləmək zəruridir.

İmam Sadiq (ə) buyurur: «Həzrət Peyğəmbər (s), heç bir günah etməməsinə baxmayaraq, hər gün yetmiş dəfə «istiğfar» edərdi».²

Yaxşı olar ki, insan Şeytanın tələlərindən qaçmaq üçün, «istiğfar» etməkdən əlavə, hər gün Allah-taalaya sığının, Ona pənah aparsın. Həzrət Peyğəmbər (s) buyurur: «Kim hər gün on dəfə Şeytanın şərindən Allaha pənah aparsa, Allah ona bir mələk təyin edər ki, onu Şeytandan qorusun».³

Əlbəttə, təbii ki, Allaha təkcə dildə sığınmaq kifayət deyil və insan, dil ilə «istiğfar» etməkdən əlavə, gərək, çəlşib Şeytanın vəsvəsələrinə də düşçər olmasın.

¹ Mizzanul-hikmət, c. 5, həd. 9580

² Biharul-ənvar, c. 16, səh. 258, həd. 41

³ Müstədrəkül-vəsail, c. 5, səh. 376, bab 40

6. İmam Hüseynin (ə) ziyarəti

İnsanın hər gün yerinə yetirməsi tövsiyə edilmiş əməl-lərdən biri də İmam Hüseynin (ə) ziyarətidir.

İmam Sadiq (ə) Sədiddə belə buyurub:

«Ey Sədidd, nə olar hər cümə beş dəfə və hər gün Hüseynin (ə) qəbrini ziyarət edəsən?»

Sədidd deyib: «Bizimlə o həzrətin qəbri arasında mə-safə çoxdur». İmam (ə) buyurub: «Evinin damına¹ çıx, sağa-sola bax, sonra başını qaldır, daha sonra Hüseynin qəbrinə (tərəf) baxıb belə de: «Əs-Səlamu əleykə, ya Əba Əbdillah, əs-səlamu əleykə və rəhmətullahi və bərəkatuh!» – «Salam olsun sənə, ya Əba Əbdillah! Al-lahın salam, rəhmət və bərəkəti olsun sənə!» Belə olan halda, sənə bir imam Hüseyn (ə) ziyarətinin, həmçinin bir həcc və bir ümrə ziyarətinin savabı yazılar».

7. Elm öyrənmək

İslam baxımından, elm öyrənməyin əhəmiyyəti böyükdür və alimin nadandan üstünlüyü gündən də aydın bir məsələdir. Qurani-kərim inkar yönümlü sual ilə belə buyurur:

«Məgər bilənlərlə bilməyənlər bərabərdirlər?!»²

Həmçinin həzrət Peyğəmbər (s) buyurur:

«Elm arxasında getmək hər bir müsəlman kişi və qadına vacibdir».³

¹ Məqsəd tavansız yerdə dayanmaqdır. Əgər bir nəfər şəhər yerində yaşayır və bunu etmək imkanı zəifdir, necə etməlidir? Həmin şəxs bunu elə evin içində də edə bilər. Həmçinin çoxlu tövsiyə edilən əməllərdən biri də hər gün «Aşura ziyarəti»ni oxumaqdır. Əgər əziz müsəlmanlar çətinliyə düşməzlərsa, bunu oxuya bilərlər. – Red.

² əz-Zumər surəsi, ayə 9

³ Mizanul-hikmat, c. 3, səh. 2071, həd. 13745

İmam Sadiq (ə) buyurur: «Loğmanın öz oğluna etdiyi nəsihətlərdən biri bu olub:

«Oğulcan, öz gündüzlərinin, gecələrinin və saatlarının bir hissəsini elm əldə etməyə ayır».¹

8. Xeyir işi artırmaq və günahı tərk etmək

İnsan, gərək, hər gün xeyir əməllərini artırırsın və günahlarını azaltsın.

Əmirəl-möminin (ə) buyurur:

«Dünyada, iki nəfərdən başqa heç kəs üçün xeyir yoxdur: Birincisi, hər gün öz yaxşı əməllərini artrıran, ikinciisi isə öz (uzun) arzularını (günahlarını) tövbə ilə aradan qaldıran üçün».²

9. Namaza xüsusi diqqət

İslamda namazın xüsusi yeri var və müsəlman olan hər bir kəs gün ərzində beş dəfə namaz qılmaq məsuliyyəti daşıyır. İslamın ilk vacib əməli namazdır. Həzrət Peyğəmbər (s) buyurur:

«Gərək, namaz sənin ən çox diqqət yetirdiyin iş olsun. Çünkü o, dinin qəbul edilməsindən sonra İslamın başı sayılır».³

O həzrət (s) digər bir hədisdə buyurur:

«Beş namaza diqqət yetirin».⁴

Namaz iman ilə küfrün sərhədi olduğu üçün müsəlman bu vacib əmələ xüsusi əhəmiyyət verməli, yəni onu

¹ Əmali, Şeyx Tusi, səh. 68

² Biharul-ənvar, c. 78, səh. 225, həd. 95. Digər bir hədisdə günahın tərk edilməsinə təkid edilmişdir.

³ Biharul-ənvar, c. 77, səh. 127

⁴ Biharul-ənvar, c. 10, səh. 369

ilk vaxtında qılmalı və onu tam ixlasla və (imkanı olan qədər – Red.) camaatla birlikdə yerinə yetirməlidir.

10. Quran oxumaq

Quran Allah tərəfindən həzrət Peyğəmbərə (s) bəxş edilmiş əbədi möcüzə və İslam şəriətinin kitabıdır. Quran bəşəriyyətin hidayət və doğru yola gəlməsini təmin edən əxlaqi, ictimai və iqtisadi hökmlərlə boldur.

Quranın kəlmələri bəyan və bəlağət baxımından möcüzələr toplusudur. Yaxşı olar ki, müsəlman olan şəxs hər gün Quran oxusun və onun aylərinin mənası barəsində düşünsün. Bu səbəbdən də çoxsaylı hədislərdə Quranın oxunmasının savabı barəsində bir sıra məsələlər nəql edilmişdir. O cümlədən, həzrət Peyğəmbərdən (s) nəql edilmiş hədislərin birində belə oxuyuruq:

«Kim gecə on ayə Quran oxusa, qəflətdə olanların sırasında yazılmaz. Kim əlli ayə oxusa, (Allahı) zikr edənlərdən sayılır».¹

Qurani-kərimin özü bu barədə belə buyurur:

«Qurandan (sizə) müyəssər olanı oxuyun».²

Quran oxumaq bütün saatlarda bəyənilir, gecə yarısı, eləcə də sübh azanı ilə günəşin çıxması arasındaki fasilədə oxunması isə daha yaxşı sayılır...

11. Paklıq və dəstəmaz

Dəstəmazlı olmaq çox bəyənilən bir əməldir. Ənənə ibn Malik deyir: «Həzrət Peyğəmbər (s) mənə dedi: «Öz vaxtının çoxunu pak (dəstəmazlı) keçir. Çünkü bu iş

¹ Savabül-əmal, səh. 232

² Əl-Muzzəmmil, 20

sənin ömrünün uzanmasına səbəb olar. Əgər gecə-gündüz pak (dəstəmazlı) ola bilirsənsə, bunu et».¹

Digər bir hədisdə İmam Sadiq (ə) belə buyurur:

«Kim öz dəstəmazını namazdan qeyri şey üçün təzə-ləsə, Allah onun tövbəsini «istiğfar»sız qəbul edər».²

12. Başqalarına əl tutmaq və sədəqə vermək

Yaxşı olar ki, müsəlman günə, sədəqə verməklə başlasın³. Həzrət Peyğəmbər (s) bu barədə belə buyurur:

«Hər gün sədəqə vermək hər bir müsəlmanın boyundadır».⁴

Allah-taala möminləri belə təsvir edir:

*«O kəslər ki, onların mallarında dilənən və (dünya malından) məhrum olan kimsələr üçün məlum (müəyyən) bir haqq vardır».*⁵

İmamların (ə) həyatında başqalarına əl tutmağın xüsuslu yeri olub. İslam mənbələrində İmam Səccadın (ə) həyatı barəsində belə oxuyuruq:

«İmam Səccad (ə) qaranlıq gecədə çiynində pul, ərzəq və odun daşıyır, yoxsulların qapısına gedər, qapını döyər və qapıya gələnə özü ilə gətirdiklərindən verərdi».⁶

¹ Məərif və maarif, c. 1, səh. 1457

² Savabül-əmal, səh. 46

³ Əziz oxucu, əgər siz sədəqə vermək üçün qəlbınızı razı salacaq adam tapmirsinizsa, nəzərdə tutduğunuz gündəlik sədəqəni evinizdə cəmləyib sonra onu bütövləyərək tanığınız kasib möminlərə, müsəlmanlara verə bilərsiniz. Gündəlik sədəqənin miqdarı 5-10 qəpik də olsa, kifayətdir. Davamlı şəkildə olan az sədəqə, davamsız və arabir verilən çox sədəqədən üstündür. – Red.

⁴ Biharul-ənvar, c. 75, səh. 50, həd. 4

⁵ Məərif surəsi, aya 24-25

⁶ Biharul-ənvar, c. 46, səh. 62, bab 5, həd. 19

13. Allahı və Qiyaməti yada salmaq

Gündəlik həyat və çoxsaylı məşğuliyyət insanın Allahı və Qiyaməti yaddan çıxarmasına səbəb olmamalıdır. Allahı yaddan çıxarmaq çoxsaylı azğınlıqlara səbəb olur. Əgər insan bir an bu xeyir mənbəyindən uzaq olsa, nəfs İblisinin tələsinə düşər. Buna görə də müsəlmana gün ərzində öz Allahını daim yada salmaq zəruridir.

İmam Əli (ə) Kümeyl ibn Ziyada belə buyurmuşdur:

«Ey Kümeyl, hər gün Allahı yada sal, Onu zikr et və Allaha təvəkkül et».¹

Həmçinin İmam Sadiq (ə) buyurur:

«İşlərin ən çətinini üç işdir». Soruşurlar: «Həmin üç iş hansılardır?» O həzrət (ə) buyurur: «...Üçüncüsü, bütün hallarda Allahı yad etmək. Allahı yad etməkdə məqsəd təkcə «subhanəllah, vəlhəmdü lillah və la ilahə illəllah vəllahu əkbər» demək deyil. Məqsəd Allah tərəfindən sənə bir əmr gələndə (qarşıya Allahın əmri çıxanda – Red.) ona tabe olmayıñ, Allahın qadağan etdiyi bir şeylə rastlaşdırığın zaman onu tərk etməyindir».²

Dünyanın aldadıcı siması bəzən insanın axırəti yaddan çıxarmasına səbəb olur. Müsəlman, gərək, elə çalıssın ki, nə onun fikri-zikri dünya olsun, nə də axırəti yaddan çıxarsın.

Həzrət Peyğəmbər (s) buyurur:

«Kim, ən böyük fikri-zikri axırət olan halda səhəri açsa, Allah onu mal-dövlətsiz zəngin edər...».³

O həzrət (s) digər bir hədisdə buyurur:

¹ Biharul-ənvar, c. 77, səh. 414, həd. 38

² Xisal, Səduq, səh. 128

³ Biharul-ənvar, c. 70, səh. 318

«Kim əzmini Allahdan başqa istiqamətə yönəltmiş halda səhəri açsa, ziyan uğrayanlardan olmuşdur».¹

14. Zahirə qulluq

İnsanın zahiri gözəlliyi də İslamin çox təkid etdiyi məsələlərdəndir. İslamda geyimin təmiz və səliqəli olmasına, saçların daranmasının, gözəl ətirdən istifadə edilməsinin xüsusi yeri var.

İmam Sadiq (ə) buyurur: «Həzrət Peygəmbər (s) yeməyindən çox ətirə pul xərcləyərdi».²

İmam Sadiq (ə) digər bir hədisdə belə buyurur:

«Həzrət Peygəmbərin (s) bir ətir qabı var idi. O, hər dəstəmazdan sonra dərhal onu götürər və özünə ətir vurardı».

Başqa bir hədisdə həzrət Peygəmbərin (s) belə buyurmasını oxuyuruq: «Allah istəyir ki, mömin bəndəsi öz mömin qardaşının yanına gedəndə özünü tam səliqə-sahmana salsın».³

Digər bir yerdə İmam Sadıqın (ə) belə buyurduğunu oxuyuruq: «Qadının özünü zinətsiz saxlaması yaxşı deyil. Heç olmasa, gərək, boynuna bir boyunbağı salsın».⁴

Bunlar «hər gün...» və ya «hər axşam...» ifadələri ilə müsəlmanlara vacib buyurulmuş əməllər idi. Əlbəttə, bu qeyd olunanlar buyurulmuş əməllərin hamısı deyildi.

¹ Biharul-ənvar, c. 77, səh. 139

² Sünənün-Nəbi, səh. 97

³ Biharul-ənvar, c. 79, səh. 307

⁴ Vəsail, c. 3, səh. 335

Üçüncü fəsil

Müsəlmanın həyatında
cümə günü

Cümə gününün xüsusi əməlləri

İslam baxımından, bütün zamanlar, yerlər əhəmiyyət və dəyərinə görə bərabər deyil. Buna görə də məscid, Kərbəla, Kəbə, Allah övliyalarının müqəddəs məqbərəleri kimi məkanların dərəcəsi digər yerlərdən fərqlidir. Qədr gecəsi, cümə günü (gündüzü və axşamı)¹, Ramazan ayı və sairə vaxtların dəyəri də digər zamanlarla müqayisədə fərqlidir.

Cümənin gününün (gündüzü və axşamının) əhəmiyyəti barəsində çoxsaylı hədislər nəql edilmişdir. Məsələn, həzrət Peyğəmbərdən (s) nəql edilmiş bir hədisdə oxuyuruq: «Cümə günü günlərin ən üstünüdür və o, Allah yanında qurban və fitr bayramlarından da üstündür».²

İmam Baqirin (ə) buyurduqlarına əsasən, bu üstün-lük həmin gün görülən yaxşı və pis işlərin hər birinə müvafiq olaraq, daha artıq mükafat, yaxud cəza verilməsi-nə səbəb olmuşdur.³

¹ Hicri-qəməri təqvimində birinci, günün gecəsi galır, sonra gündüzü. Bunu nəzərə alaraq cümə gününün gecəsi dedikdə, cümə axşamı gününün gecəsi nəzərdə tutulur. – Red.

² Biharul-ənvar, c. 89, səh. 367

³ İmam Baqir (ə) buyurur: «Cümə günü yaxşı və pis (işin savab və cəzası) artıq olur». Mizanul-hikmət, c. 1, səh. 410

Bu səbəbdən də bəzi hədislərdə cümə günü (gündüz və gecəsi) üçün bir sıra əməllər nəql edilmişdir. Onların bəzisi bunlardan ibarətdir:

1. Quranın bəzi surələrinin oxunması

Cümə günündə (axşam və gündüz) Quranın bəzi surələrinin oxunması tövsiyə edilmişdir. Buna nümunə olaraq, əl-Cumuə, ən-Nisa və digər bəzi surələri göstərmək olar. İmam Əli (ə) buyurur: «Kim hər cümə ən-Nisa surəsini oxusa¹, qəbir sıxıntısından nicat tapar».²

2. Dua

Allah Öz bəndəsinə həmişə yaxındır və onun duasını həmişə eşidir. Lakin cümə günü (axşam və gündüz) dua və raz-niyazın daha çox əhəmiyyəti var və həmin zamanlarda duanın qəbul edilməsi ehtimalı daha çoxdur.

Həzrət Peyğəmbər (s) buyurur: «Cümə gününün bir saatı var ki, möminin duası həmin vaxt mütləq qəbul olar».³

İmam Əlidən (ə) nəql edilmiş digər bir hədisdə deyilir:

«Cümə gününün fəzilətlərindən biri, həmin gün Allah-dan istənilən hər bir (halal) diləyin qəbul edilməsidir».⁴

3. Ailəni sevindirmək

İslam mədəniyyətində cümə günü bayram sayılır. Adətən, evin kişişi bu tətil günü evdə olur və evlərdə məclis qızğıın olur. Buna görə də İslamda kişinin bir az meyvə və şirniyyat alaraq qohum-əqrəbanı sevindirməsi

¹ Qurtuluş üçün lazımlı olan digər şərtlərə də əməl etmək şərtilə – Red.

² Biharul-ənvar, c. 89, səh. 349

³ Müstədrəkül-vəsail, c. 6, bab 33, səh. 69

⁴ Müstədrəkül-vəsail, c. 6, bab 33, səh. 68

Müsəlmanın həyatında cümə günü və ailə mühitində əhvali-ruhiyyəni daha da yüksəltməsi yaxşı sayılır.¹

İmam Əli (ə) buyurur: «Hər cümə yaxınlarınızı sevin-dirmək üçün bir az meyvə almaqla yeni iş görün».²

4. Vacib və haramlara əhəmiyyət vermək

Qeyd etdiyimiz kimi, İslama cümmənin axşamının və gündüzünün əhəmiyyəti böyükdür. Buna görə də həmin gün günah etmək çox bəyənilməz bir işdir. Cümə günü görülən yaxşı işlərin də savabı bir neçə qat artıq olur.

İmam Baqirin (ə) belə buyurması nəql edilib:

«Cümə günü yaxşı və pis işin savabı, cəzası artıq olur».³

Həmçinin İmam Sadiq (ə) buyurur:

«Cümmənin axşamı günah etməkdən çəkinin. Çünkü onda edilən yaxşı və pis (işin savab və cəzası) artıq olur. Kim cümmənin axşamında günahı tərk etsə, Allah onun keçmiş günahlarını bağışlayar».⁴

5. Cəfər Təyyar namazının qılınması

Bu namaz müsəlmanlar arasında böyük əhəmiyyət və dəyərə malikdir. Həzrət Peyğəmbər (s) onu çox sevər, onu böyük ehtiram və məhəbbətlə Cəfər ibn Əbu Talibə öyrədərdi.

Cəfər Təyyar namazı üçün ən yaxşı vaxt cümə günü, günəş çıxandan sonradır.

¹ Bizim cəmiyyətimizdə cümə günü rəsmi istirahət günü olmadığından, hər kəsin qeyd olunan istirahətləri cümə günü yerinə yetirməyi alınmaya bilər. Bu zaman bu kimi istirahətləri bazar günü də yerinə yetirmək olar. – Red.

² Müstədrəkül-vəsail, c. 6, sah. 42, bab 42

³ Biharul-ənvar, c. 89, sah. 283

⁴ Müstədrəkül-vəsail, c. 6, sah. 73

6. Həzrət Peyğəmbərə (s) salavat göndərmək

Cümə gününün ən yaxşı əməllərindən biri də həzrət Peyğəmbərə (s) salavat göndərməkdir. Həzrət Peyğəmbər (s) buyurub:

«Qərra gecəsi və əzhər günü mənə çox salavat göndərin». (O həzrətdən (s) soruştular ki, qərra gecəsi və əzhər günü nədir?) Buyurdu: «Qərra gecəsi cümlənin axşamıdır, əzhər günü isə cümlənin gündüzü».¹

7. Gigiyyənə və təmizlik

Cümə günü təmizlik və gigiyena günüdür. İslam hədislərində həmin gün gigiyena və təmizliklə məşğul olmaq çox təkid edilmişdir.

İmam Baqır (ə) buyurur: «Cümə qüslünü tərk etmə. Çünkü o, Peyğəmbər sünənəsidir. Həmçinin gözəl ətirdən istifadə et və ən yaxşı paltarını geyin».²

İmam Sadiqdən (ə) nəql edilmiş digər bir hədisdə belə deyilir:

«Gərək, hamınız cümə günü özünü səliqə-sahma-na salıb qüsl edəsiniz və gözəl ətir vurub, ən təmiz paltarlarınızı geyin və özünü cümməyə hazırlayın».³

Həmçinin cümə günü dırnaqların kəsilməsi, çimmək, saçın qisaldılması və evin təmizlənməsi də müstəhəbdır.

8. Cümə namazı

Cümə namazı siyasi cəhəti olan ibadətdir və onun olduqca böyük əhəmiyyəti vardır. Qurani-kərim buyurur:

¹ Müstədrəkül-vəsail, c. 6, səh. 70, bab 35

² Biharul-ənvar, c. 89, səh. 351, həd. 29

³ Vəsail, c. 7, Əbvabus-səlat, bab 47, səh. 395, həd. 9677

«Cümə günü namaza çağrılan zaman, Allahi zikr etməyə (cümə namazına) tələsin və alış-verisi buraxın!»¹

Həmçinin İmam Sadiq (ə) buyurur:

«Allah cümə namazını möminlərə hörmət üçün mü-əyyən edib. Həzrət Peyğəmbər (s) onu öz sünəni edib ki, möminlərə müjdə, münafiqlərə məzəmmət olsun. Buna görə də onu bilərkədən tərk etmək olmaz».²

9. Qəbiristanlıq əhlinin ziyarəti

Dünyadan köçüb, əli xeyir əməllərdən üzülmüş kəslərin gözü dünyada qalan yaxınlarındadır. Dünyada qalanların onlar üçün xeyirli işlər görmələri mərhəmət əməlləridir.

Buna görə də yaxşı olar ki, yerdə qalanlar həmişə, xüsusilə əməllərin neçə qat artıq əvəzi verilən cümənin axşamında və cümə gündüzündə, dünyasını dəyişənləri düşünsünlər.

Abdullah ibn Sənan deyir: «İmam Baqirdən (ə) qəbirlərin ziyarət edilməsi barəsində soruştum. O həzrət (ə) buyurdu: «Cümə günü qəbirlərin ziyarətinə gedin. Çünkü əgər ölüldən kimsə sixıntı və çətinlik içində olsa, bununla rahatlaşar».³

Qəbirlərin ziyarəti insanın yadına ölümü saldığı üçün də böyük əhəmiyyətə malikdir.

10. Cümə qüslü

İmam Baqır (ə) Zürarəyə buyurub:

«Ey Zürarə, cümə qüslunu tərk etmə, çünkü o, sünənidir».⁴

¹ əl-Cumuə, 9

² Müstədrəkül-vəsail, c. 6, səh. 6

³ Biharul-ənvar, c. 6, səh. 256, həd. 88

⁴ Biharul-ənvar, c. 89, səh. 351

Həzrət Peyğəmbər (s) də İmam Əliyə (ə) vəsiyyətində buyurub: «Hər cümə qüsl et, hətta suyu yeməyinin pulunu verib alsan belə. Çünkü ondan üstün müstəhəb əməl yoxdur».¹

11. Xəstələrə baş çəkmək

Xəstəyə baş çəkmək müsəlmanın öz din qardaşının boyundan olan haqlarındandır və xüsusi əhəmiyyətə malikdir. Həzrət Peyğəmbər (s) buyurub:

«Hər bir müsəlmanın öz müsəlman qardaşının boyunda otuz haqqı var ki, (hər bir müsəlman) onu yerinə yetirməli və ya (onları yerinə yetirə bilməsə) bağışlanması diləməlidir. Onlardan biri, xəstə olan zaman ona baş çəkməkdir».²

İslam mənbələrində yazılırlar ki, İmam Əli (ə) bir neçə yerə ehtiram məqsədi ilə ayaqyalın gedərdi. Həmin yerlərdən biri xəstələrin olduğu yer idi.

12. Dini öyrənmək

Cümə gününün vəzifələrindən biri də dini öyrənməkdir. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur:

«Vay olsun o müsəlmana ki, hər həftənin cümə gündə dinini öyrənmək üçün vaxt ayırmır».³

Ümid edirik ki, bu iş Allah-taalanın və əziz oxucuların razılığına səbəb olacaqdır.

¹ Biharul-ənvar, c. 81, s 129, həd. 18

² Vəsail, c. 8, səh. 550

³ Biharul-ənvar, c. 89, səh. 347